

0819_AZ_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0819 Biznesdə risklərin idarə edilməsi**

1 Neçənci ildən Azərbaycanın Mərkəzi Bankı tərəfindən risklərin idarə edilməsi üçün şöbə yaratmışlar?

- ☐ 2010-ci ildən
- ☒ 2008-ci ildən
- ☐ 2007-ci ildən
- ☐ 2009-ci ildən
- ☐ 2006-cı ildən

2 Neçənci ildən risklərin idarə edilməsi Azərbaycanın Mərkəzi Bankı tərəfindən həyata keçrilməyə başladı.

- ☐ 2010-ci ildən
- ☐ 2009-ci ildən
- ☒ 2006-cı ildən
- ☐ 2007-ci ildən
- ☐ 2008-ci ildən

3 Biznes nəzəriyyəsi üzrə ədəbiyyatda, hansı terminlər ilə rastlaşırıq?1) yüksək risk 2) zəif risk 3) orta risk

- ☐ 2
- ☐ 1
- ☒ 1,2
- ☐ 1,3
- ☐ 3

4 Biznesdə risklər neçə yerə ayrılırlar?

- ☐ 6
- ☐ 3
- ☐ 5
- ☒ 2
- ☐ 4

5 Lokal risk nədir?

- ☐ dəyişkəndir
- ☒ firma səviyyəsində ortaya çıxır.
- ☐ əsasən müxtəlif sahədə baş verir
- ☐ iqtisadi situasiya ilə tərs mütənasibdir
- ☐ ölkədəki, ayrı-ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksidir (inikasıdır).

6 Biznesdə risklər meydana çıxma sferaları üzrə neçə yerə ayrılır?

- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☒ 2

7 Yol verilə bilmə dərəcəsi üzrə risklər neçə yerə ayrılır?

- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ 1
- ☐ 4

8 Gözlənilən nəticələr üzrə risklər neçə yerə ayrılır?

- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 1

9 Təsirin davamiyyət müddəti üzrə risklər necə yerə ayrılır?

- ☐ 1
- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 3

10 Meydana çıxma sferası üzrə risklər neçə yerə ayrılır?

- ☐ 1
- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 4

11 Problemin həlli mərhələsindən aslı olaraq risklər neçə yerə ayrılır?

- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 5
- ☐ 4

12 Diverfikasiya imkanı üzrə risklər necə yerə ayrılır?

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

13 Sığortalıma imkanı üzrə risklər neçə yerə ayrılır?

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

14 Təhlükə mənbəyindən aslı olaraq sığorta risklərini neçə qrupa ayrılır?

- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 5
- ☐ 4

15 Riskin idarəedilməsi mərhələsində hansı analizdən istifadə etmişlər?

- ☐ 5M-dən
- ☐ 7S-dən
- ☐ heç birindən
- ☐ hamısından
- ☒ SWOT-dən

16 Hansı alimlər klasiklərin fikirlərini əsas götürərək riskin idarəedilməsi mərhələsində SWOT və PEST analizindən istifadə etmişlər.

- ☐ Vaughan
- ☐ Çağırğan
- ☒ hamısı
- ☐ Arman
- ☐ Hertz

17 Amerikada necənci ildən riskin idarəedilməsinə başlanmışdır?

- ☐ 1955-ci ildən
- ☒ 1950-ci ildən
- ☐ 1951-ci ildən
- ☐ 1953-cü ildən
- ☐ 1954-cü ildən

18 Risque hansı sözün mənasıdır?

- ☐ heç birinin
- ☐ maliyyənin
- ☐ Təhlükənin
- ☒ Riskin
- ☐ sığortanın


19 Risk sözü hansı kəlmədən götürülmüşdür?

- ☐ heç birindən
- ☐ risk kəlməsindən
- ☒ risque kəlməsindən
- ☐ rsquer kəlməsindən
- ☐ resquer kəlməsindən

20 Risk hansı mənşəli sözdür?

- ☐ İngilis
- ☐ Alman
- ☐ Latin
- ☐ Ərəb
- ☒ Fransız

21 Aşağıdakı sxem nəyə aiddir:



- ☐ Risk prosesinin təhlilidir
- ☐ Riskin informasiya təminatıdır
- ☐ Biznesdə riskin daxili təhlilidir
- ☐ Biznesdə riskin xarici təhlilidir
- ☒ Riskin idarə olunmasıdır

22 Qısa müddətli və uzun müddətli risklər hansı tipə aiddir?

- ☐ Gözlənilən nəticələr üzrə
- ☒ Təsirin davamiyyət müddəti üzrə
- ☐ Yol verilə bilmə dərəcəsi üzrə
- ☐ Problemin həlli mərhələsi üzrə
- ☐ Diverfikasiya imkanı üzrə

23 Azərbaycan Risk Profesionalları Assosiasiyası (ARPA) neçənci ildən yaradıldı?

- ☐ 2010-ci ildən
- ☐ 2006-cı ildən
- ☐ 2007-ci ildən
- ☒ 2008-ci ildən
- ☐ 2009-cı ildən

24 İtki tipi üzrə təsnifləşdirilə bilən risklərə aid deyildir:

- ☐ əmlak riski
- ☐ şəxsi risk
- ☒ ortaqlar risk
- ☐ adi risk
- ☐ şəraitlə bağlı risk.

25 Hansı risk yalnız uduzma üçün nəzərdə tutulmuşdur ?

- ☐ qeyri-diversifikasiyalı risk
- ☐ sistemativ risk
- ☒ adi risk
- ☐ diversifikasiyalı risk
- ☐ aldatma riski

26 Hansı riski müəyyənləşdirmək sahibkar üçün ən çətin problemdir?

- ☐ diversifikasiyalı riski
- ☐ sistemativ risk
- ☐ hamısını
- ☐ aldatma riskini
- ☒ qeyri-diversifikasiyalı riski

27 Daimi risklərə aiddir:

- ☒ hamısı
- ☐ verilmiş coğrafi rayonda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- ☐ ölkədə ödənişin edilməməsi üzrə ümumi risk,
- ☐ hüquq sisteminin qeyri-təkmilliyi və s.
- ☐ müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər

28 Daxili risklərin mənbəyi kimlərdir?

- ☒ hamısı
- ☐ sahibkarlıq subyektinin özü,
- ☐ menecerin buraxdığı səhvlər,
- ☐ marketinq xidmətində buraxılan səhvlər,
- ☐ biznesmenin sərəfəsizliyi

29 Xarici risklərə aiddir:

- ☐ yenidən maliyyələşdirmə dərəcələrinin gözlənilməz şəkildə dəyişməsi,
- ☐ yüksək səviyyəli inflyasiya,
- ☐ müharibə,
- ☒ hamısı
- ☐ siyasi situasiyanın qəflətən pisləşməsi,

30 Qlobal risk nədir?

- ☐ firma səviyyəsində ortaya çıxır.
- ☐ əsasən eyni sahədə baş verir
- ☐ iqtisadi situasiya ilə tərs mütənasibdir
- ☐ sabitdir
- ☒ ölkədəki, ayrı-ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksidir (inikasıdır).

31 Bazar iqtisadiyyatı şəraitində riskin neçə tipini fərqləndirmək lazımdır?

- ☐ 6
☐ 5
☐ 3
☒ 2
☐ 4

32 Bazar iqtisadiyyatı şəraitində riskin hansı tiplərini fərqləndirmək lazımdır? 1) qlobal 2) lokal 3)aldanma 4) aldatma

- ☐ 3,4
☐ 4,1
☐ 1,2
☒ 1,2
☐ 2,3

33 Riskin aldanma tipinə aiddir:

- ☐ Partnyorlar (sifarişçilər və ya malgöndərənlər), xüsusilə, onların işgüzar imici ;
☐ müasir təsərrüfatçılıq şəraitində tez-tez baş verir;
☒ hamısı
☐ Yeni bazara çıxarkən rəqiblər haqqında yanlış və ya natamam informasiya
☐ maliyyə vəziyyəti haqqında informasiyanın doğru, düzgün olması ;

34 Riskin sonuncu tipi nədir?

- ☐ hamısı
☒ Aldanma
☐ Aldatmaq
☐ Dəyişmək
☐ bölüşmək

35 Riskin başvermə mənbələrinə aiddir?

- ☒ hamısı
☐ təsərrüfat fəaliyyəti
☐ sahibkarın öz fəaliyyəti
☐ xüsusi bilik növü
☐ informasiya

36 Nöqtələrin yerinə uyğun gələnə yazın? 1) Biznes layihəsi üzrə qərar qəbulu mərhələsində yaranan riski onun reallaşdırılması mərhələsində riskdən fərqləndirmək lazımdır.

- ☐ ehtimal
☒ yaranan
☐ dəyişən
☐ ölçülə bilməyən
☐ ölçülən

37 Qeyri-sistematik risk nədir?

- ☐ O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.
☐ biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
☒ hamısı

- ☐ bu növ riskin ortaya çıxması mümkünlüyünü və onun biznes fəaliyyətinə təsirini əvvəlcədən müəyyənləşdirmək çox çətinidir.
- ☐ Sahibkar üçün ən çətin problem qeyri-diversifikasiyalı riski qiymətləndirməkdir,

38 Sistemə risk nədir?

- ☐ bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:
- ☐ ölkə və ya dünyada mümkün siyasi dəyişikliklər, iqtisadi tərəddüdlər və s. ilə əlaqədardır.
- ☐ hamısı
- ☐ O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.
- ☐ biznes fəaliyyətinin spesifikasiyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
- ☒ bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunmur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:

39 Spekulyativ və adi risklər hansı tipə aiddir?

- ☒ Gözlənilən nəticələr üzrə
- ☐ Təsirin davamiyyət müddəti üzrə
- ☐ Yol verilə bilmə dərəcəsi üzrə
- ☐ Problemin həlli mərhələsi üzrə
- ☐ Diverifikasiya imkanı üzrə

40 Sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nədən ibarətdir?

- ☒ hamısından
- ☐ kontragentlərdən
- ☐ davranışlardan
- ☐ çoxsaylı dəyişənlərdən
- ☐ Şəxslərdən


41 Riskin əsas mənası nədir? 1) Gəlirə yol açmaq 2) itkiyə yol açmaq 3) zərərə yol açmaq 4) təhlükəyə yol açmaq

- ☐ bütün variantlar aiddir
- ☐ 1
- ☐ 1,3
- ☐ 1,4
- ☒ 2,3,4

42 Riskin idarə edilməsində nə əsas götürülmüşdür?

- ☐ heç biri
- ☐ binalar
- ☐ Dövriyyə vəsaitləri
- ☐ İnsanlar
- ☒ İnsanlar və sərmayə

43 # Aşağıda verilmiş sxemi tapın?



- ☐ Riskin idarə edilməsinin mərhələləridir
- ☐ Riskin diverfikasiyasıdır
- ☐ Riskin təhlilidir
- ☒ risklərin neytrallaşdırılmasının əsas metodlarıdır
- ☐ Riskin ötürülməsinin əsas metodlarıdır

44 Xarici risklərə aiddir:

- ☒ hamısı
- ☐ yenidən maliyyələşdirmə dərəcələrinin gözlənilməz şəkildə dəyişməsi,
- ☐ siyasi
- ☐ iqtisadi
- ☐ maliyyə böhranı,

45 Biznes layihəsinin reallaşdırılması mərhələsinin qərar qəbulu mərhələsindən fərqli xüsusiyyəti nədir?

- ☐ heç biri
- ☐ hamısı
- ☐ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkündür.
- ☒ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkün olmur.
- ☐ diverfikasiya olunur

46 Biznes layihəsi üzrə qərar qəbulu mərhələsində yaranan riski onun reallaşdırılması mərhələsində yaranan riskdən fərqli xüsusiyyəti nədir?

- ☐ heç biri
- ☒ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkündür.
- ☐ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkün olmur.
- ☐ diverfikasiya olunmur
- ☐ hamısı

47 Sahibkarın şəxsiyyəti ilə bağlı risklər hansı tipə aiddir?

- ☐ Gözlənilən nəticələr üzrə
- ☐ Təsirin davamiyyət müddəti üzrə

- ☐ Yol verilə bilmə dərəcəsi üzrə
- ☒ Meydana çıxama təbiəti üzrə
- ☐ miqyas üzrə

48 Xarici vədaxili risklər hansı tipə aiddir?

- ☐ miqyas üzrə
- ☐ Yol verilə bilmə dərəcəsi üzrə
- ☐ Təsirin davamiyyət müddəti üzrə
- ☒ Meydana çıxama sferası üzrə
- ☐ Gözlənilən nəticələr üzrə

49 Lokal və qlobal risklər hansı tipə aiddir?

- ☒ Miqyas üzrə
- ☐ Yol verilə bilmə dərəcəsi üzrə
- ☐ Gözlənilən nəticələr üzrə
- ☐ Təsirin davamiyyət müddəti üzrə
- ☐ Diverfikasiya imkanı üzrə

50 Maddi nemətlərin istehsalı prosesində insanın məqsədyönlü fəaliyyəti ilə bağlı olan risklər necə adlanır?

- ☐ heç biri
- ☒ texnogen
- ☐ fors
- ☐ mayor
- ☐ fors mayor

51 Bazar iqtisadiyyatı şəraitində fəaliyyət riskini tamamilə kim daşıyır?

- ☐ banklar
- ☐ kreditor
- ☐ dövlət
- ☐ vergi orqanları
- ☒ Sahibkar

52 Nöqtələrin yerinə uyğun gələn sözü yazın. 1) Adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə bağlıdır.

- ☐ maya dəyərinin enməsinə
- ☐ ehtimala
- ☐ xeyirə
- ☒ riskə
- ☐ maya dəyərinin qalxmasına

53 Aşağıdakı fikir hansı alimin əsərindən götürülmüşdür? 1) Adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə risklə bağlıdır.

- ☐ K.Marksın
- ☐ Ş Peterin
- ☐ F.Engelesin
- ☐ H.Fayolın
- ☒ A. Smitin

54 Maliyyə risklərinin neytrallaşdırılmasında riskdən yayınma metodunun tətbiq edilməsinə aiddir:

- ☐ riskin səviyyəsi sahibkarlıq fəaliyyətin mümkün gəlirlilik səviyyəsindən kifayət qədər yüksəkdir;
- ☐ heç biri
- ☒ hamısı
- ☐ firma maliyyə riski üzrə itkilərini öz şəxsi vəsaitləri hesabına ödəmək iqtidarında deyil, çünki bu itkilər çox böyükdür.
- ☐ bir risk növündən imtina edilməsi daha yüksək və ya eyni dərəcəli başqa risklərin ortaya çıxmasına səbəb olmur;

55 Yol verilə bilən risk dərəcəsinin parametrlərinə aiddir:

- ☐ heç biri
- ☒ hamısı
- ☐ əsas fondların ölçüsü
- ☐ istehsalın həcmi
- ☐ rentabellik səviyyəsi

56 Riskin aydınlaşdırılması riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ☐ 5
- ☐ 2
- ☒ 1
- ☐ 4
- ☐ 3

57 Riskin səviyyəsinə təsir göstərən xarici amillər necə yerə ayrılır?

- ☒ 2
- ☐ ayrılmır
- ☐ 6
- ☐ 5
- ☐ 3

58 Risklər biznes fəaliyyətinin həyata keçirilməsi zamanı hansı amillərin təsir nəticəsində ortaya çıxır? 1) Daxili 2) Xarici 3) siyasi 4) elmi

- ☐ 3
- ☒ 1,2
- ☐ 1,4
- ☐ 2,4
- ☐ 4

59 Riskin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini neçənci ildə hansı ölkədə nəşr etdirdilər?

- ☐ İtaliyada
- ☐ Almaniya
- ☐ Fransada
- ☐ Amerikada
- ☒ Rusiyada

60 Risk , qeyri-müəyyənlik neçənci əsrlərdən ciddi tədqiq etməyə başladılar?

- ☐ 19-cu əsrdən
- ☐ 20-ci əsrdən
- ☒ 19-20-ci əsrdən
- ☐ 21-ci əsrdən
- ☐ 18-ci əsrdən başlayaraq

61 İnvestoru müflisləşməyə aparan risk koeffisienti neciyə bərabərdir?

- ☐ 0,1
- ☒ 0,7
- ☐ 0,5
- ☐ 0,2
- ☐ 0,3

62 Riskin optimal koeffisinti neciyə bərabərdir?

- ☐ 0,1
- ☐ 0,2
- ☒ 0,3
- ☐ 0,4
- ☐ 0,5

63 Riskin idarə olunması orqan necə adlanır?

- ☐ idarəetmənin müvafiq aparatı
- ☐ maliyyə meneceri
- ☒ hamısı
- ☐ vençur (riskli) investisiya şöbəsi
- ☐ sığorta əməliyyatları şöbəsi,

64 Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində nəyi tələb edir?

- ☐ professionallığına əmin olan tələb edir
- ☒ riskin idarə olunması orqanının müəyyən olunmasını tələb edir.
- ☐ daxili normalara dəstəyi tələb edir
- ☐ innovasiyaya meyilliliyi tələb edir
- ☐ intuisiyasına əmin olanı tələb edir

65 Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- ☐ hamısından
- ☒ informasiyadan
- ☐ kommersiyadan
- ☐ maliyyədən
- ☐ marketinqdən

66 Risk-menecmentdə idarəetmənin subyekti nədir ? 1) maliyyə meneceri 2) sığorta üzrə mütəxəssis 3) akvizitor

- ☐ 2
- ☐ 1
- ☐ 3,1
- ☒ 1,2,3
- ☐ 3

67 Taktikanın vəzifəsi nədir?

- ☐ Şirkətin vizyonu hazırlanır
- ☒ hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir
- ☐ müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir
- ☐ qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir
- ☐ Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır

68 Strategiya nədir? 1) Şirkətin vizyonu başa düşülür 2) Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır 3) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür

- ☒ 3
- ☐ 2
- ☐ heç biri
- ☐ 1
- ☐ 3,2

69 Risk-menecmenti bir sistem kimi neçə yarım sistemdən ibarətdir?

- ☐ 5
- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4

70 Risk- menecmenti özündə nəyi birləşdirir?

- ☐ hamısını
- ☐ biznesin bir hissəsini
- ☒ maliyyə menecmentinin bir hissəsini
- ☐ lizinqin bir hissəsini
- ☐ marketinqin bir hissəsini

71 Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ?

- ☐ biznesin
- ☐ lizinq
- ☒ maliyyənin
- ☐ marketinqin
- ☐ menecmentin

72 Sahibkarlıq subyektlərinin sərəncamında itkilərin ödənilməsi üçün qalan resursları neçə qrupa ayırmaq olar?

- ☐ 5
- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4

73 Sahibkarın risklərin idarə edilməsi üzrə fəaliyyəti necə adlanır?

- ☐ risk təhlükəsi
- ☒ risk siyasəti
- ☐ riskin uzaqlaşdırılması
- ☐ riskin optimallaşdırılması
- ☐ risk mədəniyyəti

74 Riskin sistemli idarə olunması fəaliyyətinə aiddir:

- ☒ hamısı
- ☐ Hər bir müəssisənin risklə bağlı öz fəaliyyət istiqaməti olur.
- ☐ məruz qala biləcəyi riskləri aşkar edir.
- ☐ Həmin risklərin içərisindən əlverişli olanı seçir,

- ☐ arzuolunmaz risklərdən isə uzaqlaşmaq üçün üsullar axtarır.

75 Riskin səviyyəsinə birbaşa təsir göstərən amillərə aid deyildir:

- ☒ beynəlxalq hadisələr
☐ Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik
☐ Dövlət idarə və təsisatlarının gözlənilməz fəaliyyətləri
☐ Vergi sistemi
☐ Portniyorlara qarşı münasibətlər

76 Riskin səviyyəsinə birbaşa təsir göstərən amillərə aiddir:

- ☐ Dövlət idarə və təsisatlarının gözlənilməz fəaliyyətləri
☐ Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik
☒ hamısı
☐ Portniyorlara qarşı münasibətlər
☐ Vergi sistemi

77 Mənəvi riskin artmasına təsir göstərən amillərə aiddir:

- ☐ müxtəlif səviyyələrdə idarəetmə aparatının kəskin artması;
☐ yüksək vergi və məcburi ödənişlər;
☐ vergi qanunvericiliyinin dəyişməsi;
☐ amansız rəqabət;
☒ hamısı

78 Mənəvi riskin artmasına təsir göstərən amillərə aiddir:

- ☐ hüquq-mühafizə orqanlarının onu müdafiə edə bilməməsi və ya bunu istəməməsi;
☐ sahibkarın cinayət dünyasından asılılığı,
☒ hamısı
☐ müxtəlif səviyyələrdə idarəetmə aparatının kəskin artması;
☐ siyasətçilərin qeyri-qanuni şəkildə iqtisadiyyata müdaxiləsi;

79 Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin səbəblərinə aiddir:

- ☒ hamısı
☐ cəmiyyətin kriminallaşması;
☐ inflasiyanın yüksək templəri;
☐ siyasi qeyri-stabillik;
☐ təsərrüfat subyektlərinin məsuliyyətsizliyi;

80 Maliyyə risklərinin ötürülməsinə aiddir: 1) Konsaltinq müqaviləsinin bağlanması yolu ilə 2) Venucur müqaviləsinin bağlanması yolu ilə 3) Zəminlik müqaviləsinin bağlanması yolu ilə

- ☐ hamısı
☐ 1,3
☒ 3
☐ 2
☐ 2,3

81 Maliyyə risklərinin ötürülməsinə aid deyildir:

- ☐ Zəminlik müqaviləsinin bağlanması yolu ilə
☐ Faktoring müqaviləsinin bağlanması yolu ilə

- ☐ Birja sazişlərinin bağlanması yolu ilə
- ☒ Konsaltinq müqaviləsinin bağlanması yolu ilə
- ☐ Risklərin xammal və material təchizatçılarına ötürülməsi yolu ilə

82 Biznes fəaliyyətinin həyata keçirilməsi prosesində risklərin neytrallaşdırılması metoduna aid deyildir:

- ☐ müqavilələrin bağlanması yolu ilə
- ☐ riskin ayrı-ayrı sazişlər və ya təsərrüfat əməliyyatları üzrə risklərin tərəfdaşlara ötürülməsi
- ☐ riskin ayrı-ayrı sazişlər və ya təsərrüfat əməliyyatları üzrə risklərin tərəfdaşlara transferi
- ☒ müqavilələrdən imtina etməklə
- ☐ hamısı

83 Qanunvericilik tələblərinə və sahibkarlıq firması nizamnaməsinə müvafiq olaraq yaradılan firmanın ehtiyat fondu əldə edilən mənfəətdən neçə faiz ayrılmalıdır?

- ☐ 4
- ☐ 10
- ☐ 6
- ☐ 7
- ☒ 5

84 Biznesin öz daxilində olan resurslara aid deyildir:

- ☒ qanunvericilik tələblərinə və sahibkarlıq firması nizamnaməsinə müvafiq olaraq yaradılan firmanın borc fondu.
- ☐ biznes sahibləri tərəfindən biznesi dəstəkləmək və s. üçün sərmayə edilən əlavə vəsaitlər;
- ☐ hesabat dövründə əldə edilmiş mənfəətin bölüşdürülməmiş qalığı,
- ☐ həm maliyyə, həm də istehsal fəaliyyətinin qismən davam etdirilməsindən gələn gəlir;
- ☐ qiymətli kağızlar və gəlirli investisiyalardan daxil olan dividend və faiz gəlirləri;

85 Nöqtələrin yerinə uyğun gələnə yazın. Qeyd etmək lazımdır ki, müəssisə az kapitalla malikdirsə, o, riskə qarşı daha..... olur .

- ☐ məsuliyyətli
- ☐ az həssas
- ☒ çox həssas
- ☐ diversifikasiya
- ☐ məsuliyyətsiz

86 Nəticələrin qiymətləndirilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ☒ 5
- ☐ 4
- ☐ 1
- ☐ 2
- ☐ 3

87 Seçilmiş metodların tətbiq edilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ☐ 5
- ☒ 4
- ☐ 1
- ☐ 2
- ☐ 3

88 Riskin idarəedilməsinin metodlarının seçilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ☐ 1
☐ 4
☐ 5
☒ 3
☐ 2

89 Riskin qiymətləndirilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ☐ 1
☐ 4
☐ 5
☐ 3
☒ 2

90 Yol verilə bilən risk dərəcəsinə aiddir: 1) əsas fondların ölçüsü, 2) istehsalın həcmi, 3) rentabellik səviyyəsi

- ☒ 1,2,3
☐ 2
☐ 3
☐ 1
☐ 1,3

91 Riskin idarə edilməsi prosesində sahibkar hansı suala cavab tapmalıdır? 1) Riskli situasiyaya girmək 2) yoxsa girməmək 3) fikirləşmək

- ☐ 1,3
☐ 1
☐ 2
☐ 3
☒ 1,2

92 Biznesin öz daxilində olan resurslara aid deyildir:

- ☐ biznes sahibləri tərəfindən biznesi dəstəkləmək və s. üçün sərmayə edilən əlavə vəsaitlər;
☐ qiymətli kağızlar və gəlirli investisiyalardan daxil olan dividend və faiz gəlirləri;
☐ müəssisəyə məxsus olan bina və tikililərin fiziki zədələnməsi zamanı zərər çəkməyən kassadakı nağd pul;
☒ zədələnmiş mülkiyyətin orta dəyəri;
☐ həm maliyyə, həm də istehsal fəaliyyətinin qismən davam etdirilməsindən gələn gəlir;

93 Riskin neytrallaşdırılmasının əsas metodlarına aid deyildir?

- ☒ Riskin parçalanması
☐ Riskin birləşdirilməsi
☐ riskin sığortalanması
☐ Riskdən yayınma
☐ riski öz üzərinə götürmə

94 Riskin idarə edilməsinə kompleks yanaşma nəticəsinə aid deyildir?

- ☒ fəaliyyət göstərdiyi sahəni diversifikasiya etmək
☐ mövcud resurslardan daha effektiv istifadə etmək
☐ məsuliyyəti bölüşdürmək,
☐ biznes fəaliyyətini yaxşılaşdırmaq
☐ riskin təsirinə qarşı təhlükəsizli təmin etmək

95 Riskin idarə edilməsinin 5-ci mərhələsinə aiddir

- ☐ riskin qiymətləndirilməsi
- ☐ Riskin idarə edilməsi metodlarının seçilməsi
- ☐ nəticələrin qiymətləndirilməsi
- ☐ Riskin aydınlaşdırılması
- ☒ Seçilmiş metodların tətbiq edilməsi

96 Riskin idarə edilməsinin 4-cü mərhələsinə aiddir:

- ☐ nəticələrin qiymətləndirilməsi
- ☐ Riskin aydınlaşdırılması
- ☐ riskin qiymətləndirilməsi
- ☐ Riskin idarə edilməsi metodlarının seçilməsi
- ☒ Seçilmiş metodların tətbiq edilməsi

97 Riskin idarə edilməsinin 3-cü mərhələsinə aiddir:

- ☐ nəticələrin qiymətləndirilməsi
- ☐ Seçilmiş metodların tətbiq edilməsi
- ☐ Riskin aydınlaşdırılması
- ☐ riskin qiymətləndirilməsi
- ☒ Riskin idarə edilməsi metodlarının seçilməsi

98 Riskin idarə edilməsinin 2-ci mərhələsinə aiddir:

- ☐ nəticələrin qiymətləndirilməsi
- ☐ Riskin aydınlaşdırılması
- ☒ riskin qiymətləndirilməsi
- ☐ Riskin idarə edilməsi metodlarının seçilməsi
- ☐ Seçilmiş metodların tətbiq edilməsi

99 Riskin idarə edilməsinin 1-ci mərhələsinə aiddir:

- ☐ nəticələrin qiymətləndirilməsi
- ☒ Riskin aydınlaşdırılması
- ☐ riskin qiymətləndirilməsi
- ☐ Riskin idarə edilməsi metodlarının seçilməsi
- ☐ Seçilmiş metodların tətbiq edilməsi

100 Riskin idarə edilməsi mərhələlərinə aiddir:

- ☐ Seçilmiş metodların tətbiq edilməsi
- ☐ riskin qiymətləndirilməsi
- ☐ Riskin aydınlaşdırılması
- ☐ Riskin idarə edilməsi metodlarının seçilməsi
- ☒ hamısı

101 Risklərin idarə edilməsinə aiddir:

- ☐ iqtisadi məsələlərin optimallaşdırılmasının riyazi metodları
- ☐ firmanın təsərrüfat fəaliyyətinin təhlili,
- ☐ heç biri
- ☐ sığorta işi
- ☒ hamısı

102 Riskin səviyyəsinə dolayı təsir göstərən amillərə aid deyildir:

- ☐ Təbii hadisələr
- ☐ siyasi şərait
- ☐ Ölkədəki iqtisadi vəziyyət
- ☐ Sahədəki iqtisadi vəziyyət
- ☒ Vergi sistemi

103 Riskin səviyyəsinə dolayı təsir göstərən amillərə aiddir:

- ☒ hamısı
- ☐ Təbii hadisələr
- ☐ siyasi şərait
- ☐ Ölkədəki iqtisadi vəziyyət
- ☐ Sahədəki iqtisadi vəziyyət

104 Nöqtələrin yerinə uyğun gələn yazın? Sahibkarların əksəriyyətində öz fəaliyyətlərinin nəticəsinə görə fərdi məsuliyyətin aşağı olması (bu da istənilən sazişin riskini artırır).

- ☐ Hamısı
- ☒ Mənəvi
- ☐ Maddi
- ☐ Fəaliyyət
- ☐ Böhran

105 Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin səbəblərinə aiddir:

- ☐ təsərrüfat subyektlərinin məsuliyyətsizliyi;
- ☐ sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmlil olmaması
- ☐ inflasiyanın yüksək templəri;
- ☐ siyasi qeyri-stabillik;
- ☒ hamısı

106 Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- ☐ kommersiyadan
- ☐ maliyyədən
- ☐ hamısından
- ☒ informasiyadan
- ☐ marketinqdən

107 Proqnozlaşdırmaq nədir?

- ☐ düzgün variant yoxdur
- ☒ müəyyən hadisənin qabaqcadan görülməsidir
- ☐ müəyyən hadisəni təxmin etməkdir.
- ☐ müəyyən hadisəni müəyyənləşdirməkdir
- ☐ planlaşdırmaqdır

108 İnvestoru müflisləşməyə aparan risk koeffisienti neciyə bərabərdir?

- ☐ 0,1
- ☐ 0,2
- ☐ 0,3
- ☐ 0,5

☒ 0,7

109 Riskin idarə olunması orqan necə adlanır?

- ☒ hamısı
- ☐ maliyyə meneceri
- ☐ idarəetmənin müvafiq aparatı
- ☐ sığorta əməliyyatları şöbəsi,
- ☐ vençur (riskli) investisiya şöbəsi

110 Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində nəyi tələb edir?

- ☐ professionallığına əmin olan tələb edir
- ☒ riskin idarə olunması orqanının müəyyən olunmasını tələb edir.
- ☐ daxili normalara dəstəyi tələb edir
- ☐ innovasiyaya meyilliliyi tələb edir
- ☐ intuisiyasına əmin olanı tələb edir

111 Risk-menecmentdə idarəetmənin subyekti nədir ? 1) maliyyə meneceri 2) sığorta üzrə mütəxəssis 3) akvizitor

- ☒ 1,2,3
- ☐ 2
- ☐ 1
- ☐ 3
- ☐ 3,1

112 Taktikanın vəzifəsi nədir?

- ☐ Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır
- ☐ Şirkətin vizyonu hazırlanır
- ☐ müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir
- ☒ hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir
- ☐ qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir

113 Strategiya nədir? 1) Şirkətin vizyonu başa düşülür 2) Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır 3) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür

- ☐ heç biri
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 3,2

114 Risk-menecmenti bir sistem kimi neçə yarım sistemdən ibarətdir?

- ☐ 5
- ☐ 4
- ☐ 1
- ☐ 3
- ☒ 2

115 Risk- menecmenti özündə nəyi birləşdirir?

- ☐ hamısını

- ☒ maliyyə menecmentinin bir hissəsini
- ☐ lizinqin bir hissəsini
- ☐ marketinqin bir hissəsini
- ☐ biznesin bir hissəsini

116 Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ?

- ☐ biznesin
- ☐ lizinq
- ☒ maliyyənin
- ☐ marketinqin
- ☐ menecmentin

117 Risk-menecmentin 3-cü prinsipinin tətbiq edilməsi zamanı maliyyə menecerinin görəcəyi işlərə aiddir: 1) risk sığortalanır 2) maliyyə meneceri sığorta ödəməsi və sığorta məbləği arasında münasib olan əlaqəni müəyyən etməli və seçməlidir 3) maliyyə menecerindən zərərin maksimum həcmi bilməklə onun nəticəsinin nəyə gətirəcəyini, riskin ehtimalını müəyyənləşdirməyi, və riskin qarşısının alınması üçün tədbir görmək üçün bütün məsuliyyəti öz üzərinə götürməyi və ya məsuliyyəti başqasına verməyi tələb edir.

- ☐ 1
- ☐ 1,3
- ☒ 1,2
- ☐ 2
- ☐ 3

118 Risk-menecmentin son məqsədi nə ilə üst-üstə düşür.

- ☐ hamısı
- ☒ sahibkarın məqsədi ilə
- ☐ maliyyəçinin məqsədi ilə
- ☐ dövlətin məqsədi ilə
- ☐ lizinqin məqsədi ilə

119 Risk nəyin kateqoriyasıdır?

- ☐ biznesin
- ☐ lizinqin
- ☒ maliyyənin
- ☐ marketinqin
- ☐ menecmentin

120 Risk məsələləri ilə məşğul olan maliyyə meneceri əsasən necə həqiqəti bilməlidir?

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

121 Riskli kapital qoyuluşu şəbəkəsinin sahibkar subyektinin nizamnaməsinə müvafiq olaraq həyata keçirəcəyi funksiyalara aiddir:

- ☐ Riskli investisiya fəaliyyəti proqramının işlənilib hazırlanması.
- ☐ Vençur və portfel investisiyaların keçirilməsi
- ☒ hamısı

- ☐ Riskin dərəcəsinin və səviyyəsinin, idarə edilməsi strategiyasının və üsullarının müəyyənləşdirilməsi.
- ☐ ətraf mühit haqqında məlumatın yığılması, təhlili, saxlanması və emalı.

122 Öz fəaliyyətlərində riskə adətən hansı rəhbərlər can atmırlar?

- ☐ heç biri
- ☐ intuisiyasına əmin olan
- ☐ professionallığına əmin olan
- ☒ konservativliyinə əmin olan
- ☐ innovasiyaya meyili olan

123 Proqnozlaşdırmaq, tənzimləmək, kordinasiya etmək, stimullaşdırmaq, nəzarət etmək risk menecmentdə nəyin idarə olunması funksiyasına aiddir: 1) subyektin idarə olunması funksiyasına 2) obyektin idarə olunması funksiyasına 3) təşkilin idarəetmə mərhələlərinə

- ☐ 2,3
- ☐ 1,3
- ☐ 3
- ☐ 2
- ☒ 1

124 Riskin məqsədi nədir?

- ☐ məqsədin müəyyənləşdirməsidir
- ☐ planlaşdırma
- ☒ əldə edilməsi gərəkən nəticədir.
- ☐ diverfikasiya
- ☐ kontroldur

125 Risk-menecmentin təşkilinin birinci mərhələsi nədir?

- ☐ planlaşdırma
- ☒ məqsədin müəyyənləşdirməsidir
- ☐ kontroldur
- ☐ diverfikasiya
- ☐ hamısıdır

126 Risk-menecmentdə stimullaşdırmaq nədir? 1) maliyyə menecerləri və digər mütəxəssislərdə öz işlərinin nəticəsində maraqlı olmaq arzusunu yaratmaqdır. 2) riskin idarə olunması sistemində iştirak edən bütün həlqələr arasında uyğunluq yaratmaqdır. 3) özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə idarəetmə obyektinə təsiri birləşdirir. 4) müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur

- ☐ 5
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 1

127 Risk-menecmentdə koordinasiya nədir? 1) riskin idarə olunması sistemində iştirak edən bütün həlqələr arasında uyğunluq yaratmaqdır. 2) özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə idarəetmə obyektinə təsiri birləşdirir. 3) müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur

- ☐ 3,2

- ☐ 1,2
- ☒ 1
- ☐ 2
- ☐ 3

128 Risk-menecmentdə təşkil etmə nədir?

- ☐ proqramı həyata keçirən insanların bir araya yığılmasıdır
- ☐ müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur
- ☒ hamısı
- ☐ idarəetmə aparatının strukturu yaradılır
- ☐ idarəetmənin aləti yaradılır

129 Risk menecmenti neçə funksiyaya ayrılır

- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 4
- ☐ 3

130 Risk-menecmentdə subyektin idarə olunması funksiyasına aid deyildir?

- ☒ subardinasiya etmək
- ☐ Proqnozlaşdırmaq
- ☐ Təşkil etmək
- ☐ Tənzimləmək
- ☐ Koordinasiya etmək

131 Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- ☐ kommersiyadan
- ☒ informasiyadan
- ☐ hamısından
- ☐ marketinqdən
- ☐ maliyyədən

132 Bəzi növ informasiyalar bəzən nə sirri sayılır?

- ☒ kommersiya
- ☐ iqtisadi
- ☐ texnoloji
- ☐ marketinq
- ☐ maliyyə

133 İnformasiyaya sahib olan nəyə sahib olur?

- ☐ kontragentlərə
- ☐ malgöndərənlərə
- ☐ heç birinə
- ☒ bazara
- ☐ tədiyyə qabiliyyətinə

134 Risk-menecmentin fəaliyyətində hansı informasiya təminatından istifadə olunur?

- ☒ hamısından
- ☐ statistikdan
- ☐ iqtisadiyyatdan
- ☐ kommersiyadan
- ☐ maliyyədən

135 Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyektı nədir? 1) risk 2) kapitalın riskli qoyuluşu 3) sahibkarlıq subyektləri arasında olan iqtisadi əlaqə

- ☐ 3, 2
- ☒ 1,2,3
- ☐ 1
- ☐ 2
- ☐ 3

136 Taktika nədir?

- ☐ hamısı
- ☐ Şirkətin vizyonu başa düşülür
- ☐ Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır
- ☐ qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür
- ☒ konkret şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün konkret metod və üsullardır.

137 Risk-menecmenti özündə nəyi birləşdirir?

- ☐ hamısını
- ☒ idarəetmənin strategiya və taktikasını
- ☐ maliyyənin strategiya və taktikasını
- ☐ lizinqin strategiya və taktikasını
- ☐ biznesin strategiya və taktikasını

138 Bəzi növ informasiyalar bəzən nə sirri sayılır?

- ☒ kommersiya
- ☐ texnoloji
- ☐ marketinq
- ☐ maliyyə
- ☐ iqtisadi

139 Risk-menecmentin 2-cü prinsipinin tətbiq edilməsi zamanı maliyyə menecerinin görəcəyi işlərə aiddir: 1) risk sığortalanır 2) maliyyə meneceri sığorta ödəməsi və sığorta məbləği arasında münasib olan əlaqəni müəyyən etməli və seçməlidir 3) maliyyə menecerindən zərərin maksimum həcmi bilməklə onun nəticəsinin nəyə gətirəcəyini, riskin ehtimalını müəyyənləşdirməyi, və riskin qarşısının alınması üçün tədbir görmək üçün bütün məsuliyyəti öz üzərinə götürməyi və ya məsuliyyəti başqasına verməyi tələb edir.

- ☐ 1
- ☒ 3
- ☐ 1,3
- ☐ 1,2
- ☐ 2

140 Risk-menecmentdə tənzimləmək nədir? 1) özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə idarəetmə obyektinə təsiri birləşdirir. 2) Tənzimləmə yaranmış sapmaların aradan qaldırılması tədbirlərini əhatə edir. 3) proqramı həyata keçirən insanların bir araya yığılmasıdır

- ☐ 3,2
☐ 1
☐ 2
☐ 3
☒ 1,2

141 Risk-menecmentdə obyektin idarə olunması funksiyasına aid deyildir:

- ☐ Kapitalın riskli qoyuluşu;
☐ Yol verilən risk
☐ Sahibkarlıq fəaliyyətində subyektlər arasında olan iqtisadi münasibət və əlaqələr;
☐ Risklərin sığortalanması prosesinin səviyyəsinin 1-ci dərəcəsi;
☒ koordinasiya etmək

142 # Risk-menecmentin fəaliyyətində istifadə olunan informasiya nədən xəbər verir?

- ☒ hamısından
☐ sığorta şərtlərindən
☐ məhsula olan tələb və onun həcmindən
☐ maliyyə dayanıqlığından
☐ rəqiblərin ödəmə qabiliyyətindən

143 Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyekti nədir?

- ☐ düzgün cavab yoxdur
☐ maliyyə
☐ müəssisə
☒ risk
☐ menecment

144 Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyekti nədir?

- ☐ maliyyə
☐ müəssisə
☒ risk
☐ menecment
☐ düzgün cavab yoxdur

145 Müflisləşməyə aparan riskin dərəcəsini nə birləşdirir?

- ☐ heç biri
☒ Zərərin maksimum həcmi və investorun xüsusi maliyyə vəsaitlərinin həcmi arasında olan əlaqə,
☐ Gəlirin maksimum həcmi və investorun xüsusi maliyyə vəsaitlərinin həcmi arasında olan əlaqə,
☐ Gəlir və xərcin maksimum həcmi
☐ Zərərin minimum həcmi və investorun xüsusi maliyyə vəsaitlərinin həcmi arasında olan əlaqə,

146 Aşağıdakı düsturda düzgün verilənləri tapın? 1) $K=U/S$

- ☐ Hec bir variant düzgün deyil
☐ K- xüsusi maliyyə vəsaitlərinin həcmi; U- gəlirin maksimum həcmi; S Xərclərin minimum həcmi
☒ K – riskin koeffisienti.; U – zərərin ehtimal olunan maksimum həcm ; S – xüsusi maliyyə vəsaitlərinin həcmi.i.
☐ K- xüsusi maliyyə vəsaitlərinin ; U- riskin koeffisienti ; S- zərərin ehtimal olunan maksimum həcmihəcmi
☐ S- riskin koeffisienti K— xüsusi maliyyə vəsaitlərinin həcmi S- riskin koeffisienti

147 Aşağıdakı düstur nəyi ölçür? 1) $K=U/S$

- ☒ zərərin maksimum həcmi
- ☐ gəlirin maksimum həcmi
- ☐ zərərin minimum həcmi
- ☐ gəlirin minimum həcmi
- ☐ fərqin maksimum həcmi

148 Zərərin maksimum həcmi və investorun xüsusi maliyyə vəsaitlərinin həcmi arasında olan əlaqə özündə nəyə aparan riskin dərəcəsini birləşdirir?

- ☐ hamısına
- ☒ müflisləşməyə
- ☐ gəlirə
- ☐ fərqə
- ☐ diverfikasiyaya

149 Risk-menecmentin 1-ci prinsipinin tətbiq edilməsi zamanı maliyyə menecerinin görəcəyi işlərə aiddir:

- ☐ heç biri
- ☐ Mövcud risklə baş verə biləcək maksimum itkinin həcmi müəyyənləşdirmək
- ☐ Onu kapital qoyuluşu ilə tutuşdurmaq;
- ☐ Onu bütün maliyyə vəsaitləri ilə tutuşdurmaq və bu kapital itkisinin investoru müflis edib-etməyəcəyini müəyyənləşdirmək
- ☒ hamısı

150 Risk-menecmentin əsas prinsiplərindən 1-cisi hansıdır?

- ☐ Riskin nəticələri barədə düşünməkləzımdır.
- ☒ Şəxsi kapitaldan artıq risk etmək olmaz.
- ☐ Riskin nəticələri barədə düşünmək lazımdır
- ☐ Müsbət qərarları yalnız şübhələr yox olduqda vermək olar.
- ☐ Az üçün çox şeyi riskə atmaq olmaz.

151 Risk-menecmentin əsas prinsiplərinə aid deyildir:

- ☐ Yalnız bir həllin olduğunu düşünmək olmaz. Ola bilər ki, başqa həllər də var.
- ☐ Şübhə mövcud olduqda mənfi qərarlar qəbul edilir.
- ☐ Riskin nəticələri barədə düşünmək lazımdır.
- ☐ Şəxsi kapitaldan artıq risk etmək olmaz.
- ☒ Müsbət qərarları yalnız şübhələr çox olduqda vermək olar.

152 Risk-menecmentin əsas prinsiplərinə aiddir:

- ☐ Az üçün çox şeyi riskə atmaq olmaz.
- ☐ Riskin nəticələri barədə düşünmək lazımdır
- ☒ hamısı
- ☐ Şəxsi kapitaldan artıq risk etmək olmaz.
- ☐ Müsbət qərarları yalnız şübhələr yox olduqda vermək olar

153 Riskli kapital qoyuluşu şöbəsinin sahibkar subyektinin nizamnaməsinə müvafiq olaraq həyata keçirəcəyi funksiyalara aiddir:

- ☐ düzgün variant yoxdur
- ☐ Sığorta fəaliyyətinin həyata keçirilməsi,
- ☐ Sığorta və yenidən sığortanın şərtlərinin işlənməsi
- ☐ sığorta əməliyyatlarının tariflərinin həcmi müəyyən etmək.

☒ hamısı

154 Introversiyaya aid deyildir

- ☒ Ətraf insanlara, hadisələrə yanaşmaq tərzidir
☐ İntroversiv insanların mühakiməsi xarici faktorların təsirindən asılı deyildir.
☐ şəxsi duyğu, təəssürat, his və fikirlərə daxili aləmdə yanaşmadır.
☐ İntroversiv şəxsiyyətdə ətraf mühitlə əlaqədə bir neçə sabit rəftar və münasibət vardır.
☐ daxili normalara dəstək, dalğınlıq vardır

155 Ekstroversiya nədir? 1) ətraf insanlara, hadisələrə yanaşmaq tərzidir 2) Bu özünü yüksək səviyyəli ünsiyyətdə göstərir 3) şəxsi duyğu, təəssürat, his və fikirlərə daxili aləmdə yanaşmadır.

- ☐ hamısı
☒ 1,2
☐ 2
☐ 3
☐ 3,2

156 Riskli kapital qoyuluşunun məqsədi nədir?

- ☐ vizyonun yaradılmasıdır
☒ maksimum gəlirin əldə edilməsidir.
☐ fəaliyyətlərin planlaşdırmasıdır
☐ məqsədin müəyyənləşdirməsidir
☐ əldə edilməsi gərəkən nəticədir.

157 Maliyyə itkilərinə aiddir:

- ☒ hamısı
☐ nəzərdə tutulmamış ödənişlər
☐ cərimələr
☐ əlavə vergilər
☐ borcların qaytarılmaması

158 Müəssisədə iş vaxtı itkiləri nəyi göstərir?

- ☐ heç birini
☒ əmək itkilərini
☐ xammal itkisini
☐ enerji itkisini
☐ resurs itkisini

159 Müddətindən asılı olaraq risklər neçə yerə ayrılır?

- ☐ 5
☐ 1
☐ 3
☒ 2
☐ 4

160 Dəyişmə imkanına görə risklər neçə yerə ayrılır?

- ☐ 5
☐ 1

- ☐ 3
☒ 2
☐ 4

161 Müddətlər üzrə risklər neçə yerə ayrılır?

- ☐ 3
☐ 1
☐ 5
☐ 4
☒ 2

162 Sığortalananın reallığına görə risklər neçə yerə ayrılır?

- ☐ 5
☐ 3
☒ 2
☐ 4
☐ 1

163 Təhlükəlilik səviyyəsinə görə risklər neçə yerə ayrılır?

- ☐ 5
☐ 4
☐ 1
☒ 3
☐ 2

164 Ağılasığmaz amillərin təsirindən yaranan risqə nə deyilir?

- ☐ kommersiya risqi
☐ iqtisadi risq
☒ siyasi risq
☐ heç biri
☐ maliyyə risqi

165 Yenilik səviyyəsinə görə neçə yerə ayrılır?

- ☐ 3
☒ 2
☐ 4
☐ 5
☐ 1

166 Mənbəyinə görə risklər neçə yerə ayrılır?

- ☐ 5
☒ 2
☐ 3
☐ 4
☐ 1

167 Həcminə görə risklər neçə yerə ayrılır?

- ☐ 5

- ☐ 4
☐ 1
☐ 3
☒ 2

168 (Assel – Liability Management – ALM) sistemi hansı riskləri qiymətləndirir ? 1) faiz normaları riskini 2) bazar riskini qiymətləndirir 3) əməliyyatların gəlirliyinin təhlil edir 4) diskontlaşdırmanı təhlil edir

- ☐ 2
☐ 1
☐ 4, 1,2,3
☒ 1,2,3
☐ 3

169 (Assel – Liability Management – ALM) sisteminin zəif tərəfləri nələrdir? 1) analitik tədqiqatlar üçün məhdud sayda metodlardan istifadə edilirdi; 2) müəssisə əmlakının dəyərinin qiymətləndirilməsində məhdud sayda variantlardan istifadə edilmişdir; 3) analitik tədqiqatların yerinə yetirilməsi üçün məhdud sayda intervallardan və zaman intervalları ölçüsündən istifadə edilirdi. 4) analitik tədqiqatlar üçün çoxlu sayda metodlardan istifadə edilirdi; 5) zaman intervalları ölçüsündən istifadə edilmirdi

- ☐ hamısı
☐ 4,1
☒ 1,2,3
☐ 4,5
☐ 3,2

170 1944-cu ildə Oyunlar nəzəriyyəsi və iqtisadi davranışı hansı alimlər başqa şəkildə təsnifləşdiriblər.

- ☐ O.Morqenşteyn və N.U.Senior
☒ C.fon Neyman və O.Morqenşteyn
☐ C.Mill və N.U.Senior
☐ A.Marşall və A. Piqu
☐ C.fon Neyman və A. Piqu

171 Risk anlayışına aiddir:

- ☐ Riskin təhlili üzrə tədqiqatları texniki elmlər, hüquqi məsələlər, psixologiya, tibb, fəlsəfə üzrə ədəbiyyatlarda tapmaq olar.
☐ Ümumilikdə bir sıra elmlərdə istifadə edilir.
☒ hamısı
☐ Riskin tədqiqi istiqamətlərinin bu kimi müxtəlif şəkilliliyi bu hadisənin çox aspektliliyi ilə izah edilir.
☐ Hər bir halda riskin tədqiqi verilmiş elmin tədqiqi predmetinə əsaslanır və təbii olaraq, fərdi yanaşmalara və metodlara arxalanır

172 Disperianın işlənilib hazırlanması hansı nəticəni verdi?

- ☐ Parametrin funksiyalarını
☐ Parametrin ölçülərini
☐ heç birini
☐ Silsilələrin müəyyənləşdirilməsini
☒ Parametrin verilmiş mümkün sahəyə düşməsi ehtimalını

173 Riskin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini ni neçənci ildə hansı ölkədə nəşr etdirdilər?

- ☐ Amerikada
☐ Fransada

- ☐ İtaliyada
- ☐ Almaniya
- ☒ Rusiyada

174 Risk , qeyri-müəyyənlik neçənci əsrlərdən ciddi tədqiq etməyə başladılar?

- ☐ 18-ci əsrdən başlayaraq
- ☐ 19-cu əsrdən
- ☐ 20-ci əsrdən
- ☒ 19-20-ci əsrdən
- ☐ 21-ci əsrdən

175 Neçənci ildə Harri Morkoviç Portfelin formalaşması əsərini nəşr edir, bu əsər sonralar maliyyə fəaliyyəti nəzəriyyəsinə və praktikasına çox güclü təsir etdi?

- ☐ 1954-cü ildə
- ☐ 1958-ci ildə
- ☒ 1952-ci ildə
- ☐ 1953-cü ildə
- ☐ 1955-ci ildə

176 Pullar haqqında elmi əsər in müəliffi kimdir?

- ☐ Daniil Nayt
- ☒ C.M.Keyns
- ☐ Adam Smit
- ☐ Abraxam Muavr
- ☐ Daniil Bernull

177 Siyasi risqin tipik mənbələrinə aiddir:

- ☐ vergi normalarının artırılması,
- ☐ məcburi pul çıxmalarının tətbiqi
- ☐ siyasi motivlər
- ☐ əmlakın və pul vəsaitlərinin özgəninkiləşdirilməsi.
- ☒ hamısı

178 Necənci ildə Riskin dəyişməsi haqqında yeni nəzəriyyənin şərh əsərini nəşr etdi?

- ☒ 1738-ci ildə
- ☐ 1740-ci ildə
- ☐ 1745-ci ildə
- ☐ 1742-ci ildə
- ☐ 1730-cu ildə

179 Maddi itkilərin hər birinə münasibətdə nədən istifadə olunur?

- ☐ korelasiyadan
- ☐ heç birindən
- ☐ reqresiyadan
- ☒ öz ölçü vahidlərindən
- ☐ inteqral sxemdən

180 Sahibkarlıq fəaliyyətində meydana gələ biləcək risk amillərinin təsiri ilə bağlı itkilərin növlərinə aiddir:

- ☐ əmək
- ☐ zamanın maliyyə itkiləri
- ☐ müqavilələr
- ☒ hamısı
- ☐ maddi

181 3-cü tərəf sığorta kompaniyası haqqında hansı məlumatları proqnozlaşdırmalıdır?

- ☒ hamısı
- ☐ Verilmiş əməliyyat üzrə risk-səmərəlilik nisbətinin hesablanması;
- ☐ sığorta kompaniyalarının maliyyə vəziyyəti haqqında məlumatlar;
- ☐ ölkədəki sığorta xidmətləri bazarının vəziyyəti ;
- ☐ cari zaman dövründə sığorta kompaniyalarının fəaliyyət göstərdiyi iqtisadi və sahibkarlıq mühitinin ümumi vəziyyəti;

182 Risklərin idarə olunmasında 3-cü tərəf dedikdə nə nəzərə alınmalıdır?

- ☐ kontragentlər
- ☐ istehlakçılar
- ☒ Sığorta şirkətləri
- ☐ müəssisə sahibləri
- ☐ müəssisə

183 Kompleks yanaşma nədir?

- ☐ riskin artırılmasıdır
- ☐ riskin optimallaşdırılmasıdır
- ☐ riskdən uzaqlaşmaqdır
- ☐ heç biri
- ☒ risk sığortalanaraq 3-cü tərəfə ötürülməsidir

184 (Integrated Risk Manacement) konsepsiyasına aiddir:

- ☐ Müəssisə öz fəaliyyətinin gedişatında yüzlərlə amillərdən təşkil olan risk mühitində yerləşir və işləyir;
- ☐ Riskin qlobaldan başlayaraq və lokaladək hər bir amili onun həyata keçirilməsi, yəni, müəyyən hadisə halında müəssisənin işinə təsir göstərə bilər
- ☒ hamısı
- ☐ Amillər müəssisənin ölçüsündən və profilindən asılı olaraq, onlarla və yüzlərlə ola bilər, buna görə də konsepsiyanın həyata keçirilməsi məlumatların kompüterə yığılmasından və emalından sonra mümkün olmuşdur.
- ☐ Mühitin durumunu başa düşmək üçün riskin bütün mümkün amillərini nəzərə almaq və onların təsir dərəcəsini müəyyənləşdirmək lazımdır.

185 Integrated Risk Manacement nədir ?

- ☐ riskin diverifikasiya edilməsidir
- ☐ riskin ölçülməsidir
- ☒ riskin idarə edilməsidir
- ☐ heç biri
- ☐ riskin neytrallaşdırılmasıdır

186 Aşağıda verilmişlər hansı alimlərin fikirləridir? 1) sahibkar qeyri-müəyyənlik şəraitində işləyir; 2) sahibkarlıq gəliri təsadüfi gəlirdir ki, var.

- ☐ O.Morqenşteyn və N.U.Senior
- ☐ C.fon Neyman və O.Morqenşteyn
- ☐ C.Mill və N.U.Senior
- ☒ A.Marşall və A. Piqu

☐ C.fon Neyman və A. Piqu

187 Sahibkarlıq risqini nəzəriyyəçilər neçə çür analiz etmişdirlər?

- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

188 Sahibkarlıq risqinin klassik nəzəriyyəçiləri kimlərdir ? 1) C.Mill, 2) N.U.Senior 3) A.Marşall 4) A. Piqu

- ☐ 3,1
☒ 1,2
☐ 3,1
☐ 1
☐ 3,4

189 1944-cü ildə yazılmış Oyunlar nəzəriyyəsi və iqtisadi davranış hansı alimlərə aiddir:

- ☒ C.fon Neymana və O.Morqenşteynə
☐ F. Adam Smit, Keynesə
☐ A.Brokhauza, I.A.Yefrona
☐ B.Bremərə
☐ Abraxam Muavrə

190 Aşağıda verilmiş problemləri ortadan qaldırmaq üçün hansı sistemə ehtiyac yarandı? 1) Bazarların qloballaşması 2) rəqabətin güclənməsi 3) əmtəə və xidmətlərə olan tələbin aşağı düşməsi 4) məhsulun istehsalına olan məsrəflərin qeyri-dəqiq hesablanmaları

- ☐ hec biri
☐ (Enterprise Planıq Systems – ERP)
☐ (Assel – Liability Management – ALM)
☒ Enterprise Risk Systems – ERS)
☐ (PESTE)

191 Aşağıdakı fikri tamamlayın. 1) Nobel mükafatları laureatları olan Milton Fridmen və Ceyms Byukenen göstərmişdirlər ki,..... 1) əksinə, dövlətin ehtiyatların bölüşdürülməsi sahəsindəki risqləri qaydaca, bazardakılardan yüksəkdir. 2) əksinə, dövlətin ehtiyatların bölüşdürülməsi sahəsindəki risqləri qaydaca, bazardakılardan aşağıdır. 3) dövlətin ehtiyatların bölüşdürülməməsi sahəsindəki risqləri qaydaca, bazardakılardan yüksəkdir

- ☐ 3,1
☐ 3
☒ 1
☐ 2
☐ 3,2

192 Aşağıda verilənlərdən hansı işgüzar risqlərin başlıca sahəsidir ?

- ☐ kommersiya bazarı
☒ maliyyə bazarı
☐ əmək bazarı
☐ istehsal bazarı
☐ hamısında

193 Con fon Neyman özünün neçənci ildə strateji oyunlar nəzəriyyəsini şərh etdi?

- ☐ 1931-ci ildə
- ☒ 1926-cı ildə
- ☐ 1935-ci ildə
- ☐ 1930-cu ildə
- ☐ 1937-ci ildə

194 Risqlərin riyazi izahına yaxınlaşmaq, iqtisadi hadisələrin riyazi modelini təqdim etmək cəhdi hansı alimin əsərində öz əksini tapmışdır?

- ☒ Fridmenin
- ☐ Abraxam Muavrin
- ☐ Adam Smitin
- ☐ C.M.Keynsin
- ☐ Daniil Bernull

195 Keynsin fikirlərinə görə riskin 3-cü növü nədir?

- ☐ adi risq
- ☐ borc alanın risq
- ☐ sahibkarlıq risqi
- ☒ inflyasiya risqi
- ☐ diverfikasiya riski

196 Keyns iqtisadi sferada risqlərin neçə növünü seçmişdir?

- ☐ 1
- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 4

197 Risqin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhı də nədən bəhs edilir?

- ☐ hamısı
- ☐ bu əsərdə empirik məlumatlar təhlil olunmuşdur.
- ☐ bu əsərdə dispersiya anlayışı təklif edilmişdir
- ☒ O, burada özünün müəyyən maliyyə öhdəlikləri ilə bağlı risqli müəssisələrdə öz perspektivlərini təyin etməyi arzulayan istənilən kəsin özünə rəhbər götürə biləcəyi qaydaları» aşkar etmək cəhdləri haqqında danışır.
- ☐ bu əsərdə gəlirin strukturunda iki tərkib hissələrini ayırırdılar

198 Pullar haqqında elmi əsər neçənci ildə yazılmışdır?

- ☐ 1945-ci ildə
- ☐ 1932-ci ildə
- ☒ 1930-cu ildə
- ☐ 1931-ci ildə
- ☐ 1935-ci ildə

199 C.M.Keyns Ümumi nəzəriyyədə gələcəyə təklifi neçə tipə ayırır?

- ☐ 5
- ☐ 6
- ☐ 3
- ☒ 2

☐ 4

200 Klassik sahibkarlıq risqləri nəzəriyyəsinin müəliffləri kimlərdir? 1) Nayt, 2) Mill 3) Senyor 4) Abraxam 5) Daniil

- ☐ 4,3,2
☐ 4,5
☐ 4
☐ 5
☒ 1,2,3

201 Parametrin verilmiş mümkün sahəyə düşməsi ehtimalının kimin əsərində şəmərəli şəkildə müəyyənləşməyə başladı?

- ☐ Daniil Naytın
☐ Abraxam Muavrin
☐ Adam Smitin
☒ Tomas Bayesin
☐ Daniil Bemullinin

202 Ehtimal nəzəriyyəsi neçənci ildə nəşr olunmuşdur?

- ☐ heç birində
☐ 1736-cı ildə
☐ 1734-cü ildə
☒ 1733-cü ildə
☐ 1738-ci ildə

203 Tədqiqatların riyazi istiqaməti necə adlanır? 1) Ehtimal nəzəriyyəsi 2) Ekonometrika 3) İqtisadi riyaziyyat

- ☐ 1,3
☐ 3
☒ 1
☐ 2
☐ 2,3

204 Yapon feodalları neçənci ildə gələcəyə tədarük şərtləri daxilində öz risqlərini satmışdır?

- ☐ 1791-ci ildə
☒ 1600-cü ildə
☐ 1603-cü ildə
☐ 1605-ci ildə
☐ 1865-ci ildə

205 Müəssisə itkilərinin hansı növüdür ki, onu müəyyənləşdirmək çətindir? 1) kəmiyyəti 2) dəyəri 3) qalığı

- ☐ 3,2
☐ hamısı
☐ 2
☐ 1
☒ 1,2

206 Enterprise Risk Systems nədir?

- ☒ hamısı

- ☐ bütün mövcud metodlarla (tarixi modelləşdirmə, statistik və dinamiki) analitik tədqiqatların aparılmasının mümkünlüyü;
- ☐ universal müqavilələrin modelləşdirilməsinin mümkünlüyü və qüvvədə olan qanunvericiliyin məlumat bazasının tətbiqi;
- ☐ müxtəlif məsələlərin həlli üçün məlumatlar bazası ilə ayrı-ayrı funksional modulların mövcudluğu (təhlil metodu modulu, dəyərin qiymətləndirilməsi prinsipləri modulu, tipik müqavilələr modulu və s.);
- ☐ bütün mövcud metodlarla dəyərin hesabının aparılması mümkünlüyü;

207 Enterprise Risk Systems nədir?

- ☒ hamısı
- ☐ bütün mövcud metodlarla dəyərin hesabının aparılması mümkünlüyü;
- ☐ qeyri-məhdud diapazonda zaman intervallarının dəyişməsilə tədqiqatların aparılması;
- ☐ risk amillərinin müəyyənəşdirilməsində dəqiqlik;
- ☐ əməliyyatların gəlirliyinin tam təhlili;

208 (Assel – Liability Management – ALM) sisteminin zəif tərəflərinə aid deyildir:

- ☒ analitik tədqiqatlar üçün böyük sayda metodlardan istifadə edilirdi.
- ☐ müəssisələrin biznes-praktikasına verilmiş müəssisə üçün biznes mühitin dəyişən tələblərinə həmişə tam şəkildə cavab verməyən məhdud sayda tipik müqavilələr daxil edilirdi;
- ☐ analitik tədqiqatlar üçün məhdud sayda metodlardan istifadə edilirdi;
- ☐ müəssisə əmlakının dəyərinin qiymətləndirilməsində məhdud sayda variantlardan istifadə edilmişdir;
- ☐ analitik tədqiqatların yerinə yetirilməsi üçün məhdud sayda intervallardan və zaman intervalları ölçüsündən istifadə edilirdi.

209 Aktivlə təmin edilən gəlir neçə elementdən ibarətdir?

- ☐ 4
- ☐ 3
- ☐ 1
- ☐ 5
- ☒ 2

210 Hansı alim riskləri sistematik və qeyri sistematika ayırmışdır?

- ☐ A.Marşall
- ☐ B.Fişer
- ☐ heç biri
- ☒ D. Fişer
- ☐ A. Piqu

211 Sahibkarlıq riskinin neoklassik nəzəriyyəçiləri kimlərdir ? 1) C.Mill, 2) N.U.Senior 3) A.Marşall 4) A. Piqu

- ☐ 2
- ☐ 1
- ☒ 3,4
- ☐ 1,2
- ☐ 3,1

212 Hansı alim tərəfindən Unuiversal şəkildə tətbiq olunan maliyyə aləti -dən bəhs edilmişdir?

- ☒ Aristotil tərəfindən
- ☐ B.Bremer tərəfindən
- ☐ F.A.Brokhauza, I.A.Yefrona tərəfindən
- ☐ Adam Smit tərəfindən

- ☐ Abraxam Muavr tərəfindən

213 İlk fyuçerslər neçənci əsrdə meydana gəlmişdir?

- ☐ bütün variantlar doğru deyildir
☐ 11-ci əsrdə məhsul satışı zamanı
☒ 12-ci əsrdə məhsulun gələcəkdə tədarükü müqaviləsi zamanı
☐ 13-cü əsrdə məhsulun daşınması zamanı
☐ 10-cu əsrdə məhsulun dəyişdirilməsi zamanı

214 Maliyyə bazarının alətlərinə aiddir?

- ☐ Onlardan ən mürəkkəb və risqlisi törəmə qiymətli kağızlardır.
☐ İşgüzar risqlərin başlıca sahəsi maliyyə bazar alətləridir.
☒ hamısı
☐ «Dolanma işlərin bu qərribə sistemi köhnə dəbli intuitiv təsəvvürlərə deyil, mürəkkəb riyazi düsturlardan istifadə edən kompüter müdrikləri tərəfindən işlənilmiş və yerinə yetirilmiş hesablara əsaslanır».
☐ Onlar haqqında 1994-cü ilin aprelində «Taym» jurnalı yazmışdır.

215 Risqin və qeyri-müəyyənliyin başa düşülməsində hansı oyunlar nəzəriyyəsində ciddi tərəqqi əldə edilmişdir?

- ☒ strateji oyunlarda
☐ realitinq oyunlarında
☐ rol oyunlarında
☐ benchmarkinq oyunlarında
☐ hamısında

216 Hansı iqtisadçı alim risqi aşağıdakı kimi təqdim edir? 1) yalnız mənfi nəticələr və bəzi təyin edilmiş baza qiymətlərinə münasibətdə qəbul edilmiş bütün çıxış vəziyyətlərinin paylaşdırılmasındakı yarımvariasiyayı; 2) variasiyanın ölçülüb-biçilmiş xətti kombinasiyasını və bütün mümkün çıxış vəziyyətlərinin gözlənilən qiymətini.

- ☐ Daniil Bemulleyə görə
☐ F.A.Brokhauza, I.A.Yefrona görə:
☐ Adam Smitə görə
☐ Abraxam Muavra görə
☒ B.Bremerə görə

217 Hansı iqtisadçı risqi aşağıdakı kimi təqdim edir? 0) itki ehtimalı; 1) mümkün itkinin qiyməti; 2) itkinin ehtimalının və qiymətinin cəmi olan funksiyanı; 3) işin risqli gedişatının bütün mümkün nəticələrinin paylanması variasiyanın ekvivalentini

- ☐ Daniil Bemulleyə görə
☐ Abraxam Muavra görə
☒ B.Bremerə görə
☐ F.A.Brokhauza, I.A.Yefrona görə:
☐ Adam Smitə görə

218 Qeyri müəyyənlik nədir? 1) gələcəkdə nəyinsə yəqinsə baş verəcəyini bilmək qabiliyyətsizliyidir 2) elə bir vəziyyətdir ki, bu zaman hansısa kəmiyyət və ya keyfiyyət xüsusiyyətlərinin və ya konkret nəticələrin əldə edilməsi məqsədilə hansısa tədqiqatların aparılması qeyri-mümkündür. 3) elə bir amilləri nəzərdə tutur ki, onların mövcudluğu halında fəaliyyətlərin nəticələri determinləşdirilmiş deyildir, bu amillərin nəticələrə mümkün təsiri dərəcəsi isə naməlumdur. 4) elə bir amilləri nəzərdə tutur ki, onların mövcudluğu halında fəaliyyətlərin nəticələri determinləşdirilmişdir, bu amillərin nəticələrə mümkün təsiri dərəcəsi isə naməlumdur

- ☐ 2
☐ 1
☐ 2,4
☐ 4,1
☒ 1,2,3

219 Gəlirin dispersiyası nədir? 1) qiymətli kağızlardan olan gəlirin orta kəmiyyət ətrafında nə qədər güclü tərəddüd etdiyini müəyyənləşdirən statistik kəmiyyət kimi çıxış edir. 2) Qeyri-müəyyənliyin təqribi intuitiv qiymətini statistik hesablama ilə əvəz etməklə müəllif effektiv portfel adlı düşünülmüş formalaşma prosedurunu təqdim etmişdir. 2) Məhsulun daşınması ilə bağlı olaraq riskin statistik proqnoz verilməsidir.

- ☐ heçbiri
☐ 1
☐ 2
☐ 3
☒ 1,2

220 V.Dala görə risk nədir? 1) şücaət 2) bacarıq 3) həll etmə qabiliyyəti 4) təhlükə 5) təşəbuskarlıq

- ☐ hamısı
☐ 1
☐ 3
☒ 1,2,3,5
☐ 4

221 Pullar haqqında elmi əsər də ən əsas hansı iqtisadi məsələlərə toxunulmuşdur?

- ☐ məşğulluğun artmasına
☐ Riskin və qeyri-müəyyənliyin məhdudlaşdırılmasına
☒ hamsı
☐ Pulun dövrləyinin artmasına
☐ Kredit faizlərinin aşağı salınmasına

222 Sahibkarlar öz fəaliyyətlərində hansı meyarları özlərinə rəhbər tuturlar? 1) gözlənilən gəlirin ölçüləri; 2) onun mümkün tərəddüdlərinin qiymətləri; 3) Gözlənilən gəlirlərin optimallaşdırılmasını; 4) Qeyri – mümkünlüyün qiymətləndirilməsini;

- ☒ 1,2
☐ 3
☐ 1,4
☐ 3,2
☐ 4

223 Gəlirin strukturunu neçə tərkib hissəyə ayırdılar?

- ☐ 6
☐ 3
☐ 5
☒ 2
☐ 4

224 Dispersiya anlayışı kim tərəfindən təklif edilmişdir?

- ☐ Daniil Nayt tərəfindən
☐ Karl Marks tərəfindən

- ☐ Adam Smit tərəfindən
- ☒ Abraxam Muavr tərəfindən
- ☐ Daniil Bemulli tərəfindən

225 Ehtimal nəzəriyyəsi ni kim işləyib hazırlamışdır?

- ☐ Muavr Daniili
- ☐ Abraxam Nayt
- ☒ Abraxam Muavr
- ☐ Daniil Bemulli
- ☐ Daniil Nayt

226 Hansı alimə görə : Risq – mümkün təhlükə, xoşbəxt çıxışa inamla uğura doğru hərəkətdir .

- ☒ S.I.Ojeqova görə
- ☐ F.A.Brokhauza, I.A.Yefrona görə:
- ☐ Adam Smitə görə
- ☐ Abraxam Muavra görə
- ☐ Daniil Bemulleyə görə

227 Hansı alimə görə Risq – bu söz altında sığorta taktikasında hansısa ziyanla sığorta obyektinə qorxu, təhdid yaranan təhlükədir, bu ziyanı görə sığorta idarəsi sığorta edəni mükafatlandırmalıdır... fikiri irəli sürülmüşdür?

- ☐ Daniil Nayta görə
- ☒ F.A.Brokhauza, I.A.Yefrona görə:
- ☐ Adam Smitə görə
- ☐ Abraxam Muavra görə
- ☐ Daniil Bemulleyə görə

228 Yaranma vaxtına görə risklər neçə yerə ayrılır?

- ☐ 4
- ☐ 2
- ☐ heç biri
- ☐ 5
- ☒ 3

229 əməliyyatın nəzarət riskinə aid deyildir:

- ☐ təhlükəsizlik riski;
- ☐ dələduzluq;
- ☐ insafsız ticarət əməliyyatları;
- ☐ pulların yuyulması;
- ☒ icra zamanı səvlərin ortya çıxması

230 Biznesin-hadisə riskinə aiddir:

- ☐ Kredit reytingin dəyişiklikləri
- ☐ Valyutaların konvertə edilməsi qabiliyyəti
- ☐ Vergi riski
- ☒ hamısı
- ☐ Reputasiya riski

231 əməliyyatın transsəhm riskinə aid deyildir:

- ☐ icra zamanı səvlərin ortya çıxması
- ☐ məhsulun mürəkkəb olması
- ☐ uçotun düzgün aparılmaması
- ☒ məhsul çeşidinin az olması
- ☐ əmtəənin çatdırılmasının gecikdirilməsi

232 əməliyyat riskinin neçə növü var?

- ☐ 6
- ☐ 2
- ☐ 3
- ☐ 5
- ☒ 1

233 Valyuta riskinə aid deyildir:

- ☐ hamısı
- ☒ əyri gəlirlilik riski
- ☐ valyuta məzənnələrinin dəyişkənliyi riski;
- ☐ valyuta məzənnələrinin volatilliyi
- ☐ gəlirin konvertasiyası riski

234 Fond riskinə aid deyildir:

- ☐ volatilliyin dəyişkənliyi
- ☐ səhmin qiymətinin dəyişkənliyi ;
- ☒ əyri gəlirlilik riski
- ☐ dividendlərin riski.
- ☐ bazis riski

235 Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir?

- ☐ hec birinə
- ☐ Kredit riskinə
- ☒ Bazar riskinə
- ☐ Faiz norma riskinə
- ☐ Valyuta riskinə

236 Bazar risqi neçə yerə ayrılır?

- ☐ heç biri
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

237 Müntəzəm və qeyri-müntəzəm risklərin cəmi necə adlanır?

- ☐ müntəzəm risk
- ☒ səmayə riski
- ☐ heç biri
- ☐ sistematik risk
- ☐ qeyri- müntəzəm risk

238 Müxtəlif qiymətli kağızlardan ibarət olan zərf necə adlanır?

- ☐ Svop
- ☐ volatilik
- ☐ heç biri
- ☒ diversifik
- ☐ Spret

239 Nəticələrinin xarakteri üzrə risklər neçə yerə ayrılır?

- ☐ 1,2
- ☐ 3
- ☐ 1,3
- ☒ 2
- ☐ 1

240 Qeydiyyatın xarakteri üzrə risklər neçə yerə ayrılır?

- ☐ 1,3
- ☒ 2
- ☐ 3
- ☐ 1,2
- ☐ 1

241 Yaranma amillərinə görə risklər neçə yerə ayrılır?

- ☐ heç biri
- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 4

242 Aşağıdakılar risklərin təsnifatının hansı növünə aid edilir? 1) retrospektiv 2) cari 3) perspektiv

- ☐ nəticələrinin xarakterinə;
- ☒ yaranma vaxtına
- ☐ yaranma sahəsinə
- ☐ yaranmanın əsas amillərinə;
- ☐ qeydiyyatın xarakterinə;

243 Risklərin təsnifatının əsasında duran ən mühüm ünsürlərə aid deyildir:

- ☒ qeydiyyatın dəyişilməsi
- ☐ yaranma vaxtı;
- ☐ yaranmanın əsas amilləri;
- ☐ qeydiyyatın xarakteri;
- ☐ nəticələrinin xarakteri;

244 Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir?

- ☐ Faiz norma riskinə
- ☐ Kredit riskinə
- ☐ heç birinə
- ☐ Valyuta riskinə
- ☒ Bazar riskinə

245 Kredit riskinə aid deyildir:

- ☒ dolayı kredit riski
- ☐ Kredit ekvivalent risqinə məruz qalma
- ☐ Birbaşa kredit risqi
- ☐ Hesablaşmalar risqi
- ☐ hamısı

246 Ehtiyat riskinin əsas səbəblərinə aiddir:

- ☐ aşağı təşkilat səviyyəsi;
- ☒ əmək qüvvəsinin yetərsizliyi;
- ☐ işin əlaqələndirməsi qüsurları;
- ☐ zəif tənzimləmə;
- ☐ planlaşdırma və layihə səhvləri;

247 Marketinqin təşkilindəki risklərə aiddir:

- ☐ aşağı təşkilat səviyyəsi;
- ☐ planlaşdırma və layihə səhvləri;
- ☐ işin əlaqələndirməsi qüsurları;
- ☐ zəif tənzimləmə;
- ☒ malların keyfiyyətsizliyi;

248 Aşağı təşkilat riskinin səviyyəsinə aiddir:

- ☐ bazarın həcmnin səhv müəyyənləşdirilməsi;
- ☐ marketinqin təşkilindəki nöqsanlar;
- ☐ məhsulun səhv seçilməsi (satılmır);
- ☐ malların keyfiyyətsizliyi;
- ☒ zəif tənzimləmə;

249 Sadə risklərin olma səbəblərinə aid deyildir:

- ☐ hamısı
- ☐ cinayət
- ☒ əməkdaşların işə məsuliyyətsiz yanaşması
- ☐ müharibə
- ☐ bəxədbəxt hadisə

250 Hansı risk növüdür ki, həm gəlir həm də zərər ehtimalını daşıyır?

- ☐ düzəltmə
- ☐ sadə
- ☐ mürəkkəb
- ☒ spekulativ
- ☐ adi

251 Hansı risk növüdür ki, yalnız zərər ehtimalı daşıyır?

- ☐ hamısı
- ☒ sadə
- ☐ düzəltmə
- ☐ mürəkkəb
- ☐ spekulativ

252 Sadə və spekulativ risklər hansı yaranma amillərinə aid edilməkdədir:

- ☒ nəticələrinin xarakterinə
- ☐ yaranma vaxtına
- ☐ yaranma sahəsinə
- ☐ yaranmanın əsas amillərinə;
- ☐ qeydiyyatın xarakterinə;

253 Daxili risklərə aiddir:

- ☐ texniki təchizat
- ☐ istehsalat gücü
- ☒ hamısı
- ☐ əmək məhsuldarlığı
- ☐ ixtisaslaşma səviyyəsi

254 Daxili risklərə aid deyildir:

- ☐ texniki təchizat
- ☐ istehsalat gücü
- ☐ əmək məhsuldarlığı
- ☒ kontragentlər
- ☐ ixtisaslaşma səviyyəsi

255 Xarici risklərin səviyyəsinin aslı olduğu amillərə aid deyildir:

- ☐ demoqrafik
- ☐ iqtisadi
- ☐ coğrafi
- ☐ siyasi
- ☒ lokal

256 Xarici və daxili risklər hansı amillərə aid edilməkdədir?

- ☐ nəticələrinin xarakterinə;
- ☐ yaranma vaxtına
- ☐ yaranma sahəsinə
- ☐ yaranmanın əsas amillərinə;
- ☒ qeydiyyatın xarakterinə;

257 Spekulativ risklərin olma səbəb lərinə aid deyildir:

- ☒ müharibə
- ☐ əməkdaşların işə məsuliyyətsiz yanaşması
- ☐ bazar konyunkturunun dəyişməsi
- ☐ valyuta məzənnələrinin dəyişməsi
- ☐ vergi qanunlarının dəyişməsi

258 Yaranma vaxtına görə hansı risk növüdür ki, daha asan dəyərləndirməyə imkan verir? 1) retrospektiv 2) cari 3) perspektiv

- ☐ 1,3
- ☐ 2
- ☐ 3
- ☐ 1,2
- ☒ 1

259 Siyasi və iqtisadi risklər hansı amillərə aid edilməkdədir?

- ☐ qeydiyyatın dəyişilməsi
- ☐ yaranma vaxtı;
- ☒ yaranmanın əsas amilləri;
- ☐ qeydiyyatın xarakteri;
- ☐ nəticələrinin xarakteri;

260 Kredit riskinə aid deyildir:

- ☐ Kredit ekvivalent riskinə məruz qalma
- ☐ Birbaşa kredit riski
- ☐ hamısı
- ☒ dolayı kredit riski
- ☐ Hesablaşmalar riski

261 Sərmayəçi öz kapitalını bir neçə şirkətin səhmlərinə yatırması proseslərinə aid deyildir:

- ☐ orta məzənnə yaranacaq
- ☐ məzənnə dəyişiklikləri olacaq
- ☐ orta məzənnə heç dəyişilməyə bilər
- ☐ orta məzənnə gec dəyişiləcək
- ☒ orta məzənnə tez dəyişiləcək

262 Zərf riskinə aiddir? 1) qiymətli kağızların ayrı-ayrı növləridir 2) borcların bütöv bölümü üzrə itki ehtimalından ibarətdir. 3) qiymətli kağızlara verilən dividenddir

- ☐ 3
- ☐ 3
- ☐ 1,3
- ☒ 1,2
- ☐ 1

263 Sərmayəçi zərfi nədir?

- ☒ qiymətli kağızların cəmidir
- ☐ qiymətli kağızların növləridir
- ☐ hamısı
- ☐ qiymətli kağızlara verilən dividenddir
- ☐ borcların bütöv bölümüdür

264 Ehtiyat riskinin əsas səbəblərinə aid deyildir:

- ☐ əmək qüvvəsinin yetərsizliyi;
- ☒ malların keyfiyyətsizliyi
- ☐ təchizatın kəsilməsi;
- ☐ material qıtlığı;
- ☐ vəziyyətin dəyişdiyi təqdirdə ehtiyatlar üzrə dayanıqsızlıq;

265 Təşkilat riskinin marketinqin təşkilindəki nöqsanlara aid deyildir:

- ☐ malların keyfiyyətsizliyi;
- ☐ məhsulun səhv seçilməsi;
- ☒ işin əlaqələndirməsi qüsurları
- ☐ səhv qiymət siyasəti ;

- ☐ bazarın həcmının səhv müəyyənləşdirilməsi;

266 Təşkilat riskinin aşağı təşkilat səviyyəsinə aid deyildir:

- ☐ işin əlaqələndirməsi qüsurları;
☒ material qıtlığı;
☐ kadrların seçilmə və təyin olunmasındakı səhvlər;
☐ zəif tənzimləmə;
☐ planlaşdırma və layihə səhvləri;

267 Təşkilat riskinə aid deyildir:

- ☐ aşağı təşkilat səviyyəsi;
☒ təchizatın davamlılığı
☐ planlaşdırma və layihə səhvləri
☐ maliyyə vəziyyətinin sabitsizliyi
☐ marketinqin təşkilindəki nöqsanlar

268 Aşağıdakılardan hansı biznesin növlərinə aid deyildir:

- ☐ istehsalat
☒ Sığorta
☐ konsaltinq
☐ maliyyə
☐ kommersiya

269 Təsnifatda riskin ən geniş qrup yaranma sahəsinə aid deyildir:

- ☐ istehsalat
☒ injinerinq
☐ vasitəçilik
☐ maliyyə
☐ kommersiya

270 İtki təhlükəsi daşıyan və daşımayan risklərə aiddir:

- ☐ sadə
☒ spekulativ
☐ mürəkkəb
☐ adi
☐ düzəltmə

271 İtki təhlükəsini daşıyır və uduş imkanı vermir?

- ☒ sadə
☐ mürəkkəb
☐ spekulativ
☐ adi
☐ düzəltmə

272 Qısamüddətli maliyyə öhdəliklərinə aid deyildir:

- ☐ sosial sığorta və sosial təminat üzrə borclar
☐ qısa müddətli bank kreditləri
☒ bütcdənkənar fondlara olan borclar və i.a11 ayadək müddətə qaytarılmalı borclar

- ☐ mal satanlara və podratçılara olan borclar
- ☐ əməyin ödənişi üzrə borclar

273 Debitor borclarının təhlili və onlara nəzarət hansı göstəricilər üzrə aparılır? 1) Adekvat 2) Mütləq 3) Nisbi 4) Proporsional 5) Anoloji

- ☐ 1,5
- ☐ 5,4
- ☐ 4,1
- ☒ 2,3
- ☐ 5,3

274 Cari aktivlərin ən likvid hissəsidir?

- ☒ pul vəsaiti
- ☐ Qısa müddətli aktivlər
- ☐ Dövriyyə vəsaiti
- ☐ xammal və materiallar
- ☐ hazır məhsul

275 Cari aktivlərə aiddir: 1) Qısa müddətli aktivlər 2) Dövriyyə vəsaiti 3) Dövriyyə aktivləri 4) Uzun müddətli aktivlər

- ☐ 4,2,3
- ☐ 1
- ☐ 1,4,3
- ☒ 1,2,3
- ☐ hamısı

276 ən üstün likvidlik aktivləri hesab olunur?

- ☐ Xammal
- ☒ pul
- ☐ Hazır məhsul
- ☐ Kreditor borcları
- ☐ Debitor borcları

277 Qeyri-maddi aktivlərə aid deyildir:

- ☐ inhisar və imtiyaz hüquqları
- ☐ gəlir gətirən torpaq sahələrindən istifadə hüquqları,
- ☐ patentlər
- ☒ xammal və materiallar
- ☐ təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilir

278 Cari aktivlərə aid deyildir:

- ☒ Qeyri maddi- istehsal ehtiyatları
- ☐ Debitor borcları
- ☐ Pul vəsaitləri
- ☐ Qısamüddətli maliyyə qoyuluşları
- ☐ qısa müddətli maliyyə qoyuluşları

279 Cari aktivlərə aid deyildir:

- ☐ Qısamüddətli maliyyə qoyuluşları
- ☐ Pul vəsaitləri
- ☐ Maddi- istehsal ehtiyatları
- ☐ Debitor borcları
- ☒ Uzun müddətli maliyyə qoyuluşları

280 Müəssisənin bir neçə ilin timsalında maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemini aparmaq üçün hansı təhlildən istifadə edilməkdədir?

- ☐ horizontal
- ☐ Üfüqi
- ☐ Şaquli
- ☒ Trend
- ☐ vertikal

281 Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlili qarşısında duran əsas vəzifələrə aid deyildir:

- ☐ İstehsal və tədavül sferalarında olan cari aktivlərin vəziyyətini, strukturunu və dinamikasını öyrənmək;
- ☐ müəssisənin ödəniş qabiliyyətini öyrənmək;
- ☒ Müəssisə vəsaitinin, onun tərkib hissələrinin artması və azalması səbəblərini, təsir göstərən amilləri və hər bir amilin təsir dərəcəsini artırmaq;
- ☐ Müəssisənin likvidlik vəziyyətini öyrənmək;
- ☐ Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək;

282 Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlili qarşısında duran əsas vəzifələrə aid deyildir:

- ☐ Müəssisə vəsaitinin mövcud vəziyyətini, dinamikasını, tərkib və strukturunu öyrənmək;
- ☐ Uzunmüddətli aktivlərin vəziyyətini, dinamikasını, strukturunu və dəyişilməsini təyin etmək;
- ☒ vəsait mənbələrinin artmasına (azalmasına), strukturun dəyişilməsinə təsir göstərən amilləri təyin etmək və hər bir amilin təsir dərəcəsini azaltmaq;
- ☐ Müəssisə vəsaitinin, onun tərkib hissələrinin artması və azalması səbəblərini, təsir göstərən amilləri və hər bir amilin təsir dərəcəsini təyin etmək;
- ☐ Müəssisə vəsaitinin mənbələrini, onların dinamikası və strukturunu öyrənmək

283 Müəssisənin xarici təhlil hansı təsərrüfat subyektlərinə maraqlıdır?

- ☐ maliyyə orqanlarına
- ☐ vergi orqanlarına
- ☐ xarici investorlara
- ☐ borc verənlərə
- ☒ hamısına

284 Daxili təhlilə aiddir:

- ☐ idarəetmə ilə əlaqədar qərarların qəbul edilməsi məqsədi daşımaqdadır
- ☐ idarəetmə funksiyalarını icra edən vəzifəli şəxslər tərəfindən aparılır
- ☐ istehsal-maliyyə fəaliyyətinin planlı idarəedilməsində, istifadə edilməkdədir
- ☒ hamısı
- ☐ mühasibat uçotu registrləri və hesabatlarında verilən informasiyaya əsasən aparılır.

285 Maliyyə vəziyyətinin təhlili neçə yerə ayrılır?

- ☐ 1
- ☐ 3
- ☐ ayrılmır
- ☐ 4

☒ 2

286 Maliyyə təhlilinin başlıca məqsədi nədir?

- ☒ hamısı
- ☐ maliyyə siyasətini həyata keçirmək
- ☐ müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəltmək
- ☐ ehtiyatları aşkara çıxarmaq
- ☐ dəyişikliklərin dərəcəsini təyin etmək

287 Anketdə istifadə olunan suallar neçə yerə ayrılır?

- ☒ 4
- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 5

288 Anket metodunda istifadə olunan suallar strukturuna görə neçə formaya bölünür

- ☒ 4
- ☐ 1
- ☐ 2
- ☐ 5
- ☐ 3

289 Müşahidəçi informasiyaları neçə şəkildə toplaya bilər?

- ☐ 3
- ☐ 4
- ☐ 0
- ☐ 1
- ☒ 2

290 Hadisələr, düşüncələr, əsaslarla nə etmək olar?

- ☐ rəqabət etmək
- ☐ problemləri həll etmək
- ☐ informasiya toplamaq
- ☐ məlumat toplamaq
- ☒ hamısı

291 İnformasiyalar neçə mənbədən əldə olunur?

- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ hamısından
- ☐ 2

292 Qarşılaşdığı problemin həlli imkanlarını ortaya qoyacaq informasiyaları toplamaq üçün nəyə ehtiyac vardır?

- ☐ maliyyə
- ☐ Vaxt
- ☐ əlavə vəsait

- ☒ hamısına
☐ mütəxəssis əməyinə

293 Anket metodu hansı informasiya mənbələrinə aiddir:

- ☐ hamısına
☒ Əsaslara
☐ Düşüncələrə;
☐ Hadisələrə;
☐ Biliklərə

294 Müşahidə metodu hansı informasiya mənbələrinə aiddir:

- ☐ hamısına
☒ Əsaslara
☐ Düşüncələrə;
☐ Hadisələrə;
☐ Biliklərə

295 Müəssisənin maliyyə vəziyyətini keyfiyyətcə xarakterizə edən göstəricilərdən biridir? 1) tədiyyə qabiliyyətli olması 2) likvidli olması 3) ödəmə qabiliyyətinə malik olması

- ☐ heç biri
☒ 1,2,3
☐ 2,3
☐ 1
☐ 3,1

296 Kreditor borcları nəyin tərkib hissəsidir? 1) cari aktivlərin 2) cari passivlərin 3) aktivlərin 4) passivlərin

- ☐ hamısının
☐ 1
☒ 2
☐ 4
☐ 3

297 Uzunmüddətli aktivlər aiddir: 1) müəssisənin fəaliyyətində azı bir ildən çox istifadə olunan, hesabat ili ərzində satmaq üçün nəzərdə tutulmayan, ancaq istehsal fəaliyyəti üçün tələb olunan vəsaitdir. 2) Qüvvədə olan qaydaya görə uzunmüddətli aktivlər mühasibat balansının aktivinin birinci bölməsində əsas vəsaitlər və dövriyyədən kənar aktivlər bölməsində həm ilk dəyər ilə, həm də qalıq dəyəri ilə, 3) dövriyyə vəsaiti yaxud uzunmüddətli aktivlər isə mühasibat balansının aktivinin ikinci və üçüncü bölmələrində əks etdirilir

- ☐ 3,1
☐ 3
☒ 1,2
☐ 1
☐ 1,3

298 Debitor borcları nədir? 1) müəssisənin bankdan aldığı kreditdir 2) mühasibat balansı tərtib olunan tarixə borclulardan alınmış vəsaitdir 3) mühasibat balansı tərtib olunan tarixə borclulardan alınmamış vəsaitdir 4) müəssisənin likvid dəyəridir

- ☐ 1,4
☐ 2,3
☒ 3

- ☐ 2
☐ 4

299 Maliyyə vəziyyətinin təhlilində bütün cari aktivləri neçə qrupda birləşdirmək olar?

- ☐ 0
☒ 4
☐ 3
☐ 2
☐ 5

300 Trend təhlili nədir?

- ☐ Hamısı
☐ Resurslardan istifadədir.
☐ Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir
☐ Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
☒ Bir neçə ilin hesabat göstəricilərinin bazis ili ilə müqayisədə nisbi kənarlaşmaları xarakterizə edir.

301 İdarəetmə təcrübəsində üfüqi və şaquli təhlil biri-digərini nə edir?

- ☐ bölüşdürür
☒ tamamlayır
☐ coxaldır
☐ azaldır
☐ dəyişdirir

302 Şaquli təhlilə aid deyildir:

- ☒ təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir
☐ Resurslardan istifadə göstəriciləri, eyni zamanda istifadə olunan əmək, material və maliyyə resurslarının həcmi və strukturu kəskin sürətdə fərqlənən müəssisələrin iqtisadi potensialı və onun nəticələrini müqayisə etməyə imkan verir.
☐ Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir
☐ Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
☐ təhlilin köməyi ilə nisbi göstəricilərin araşdırılması inflyasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına köməklik edir.

303 Güclü inflyasiya şəraitində balans məlumatlarının hansı təhlili tələb olunur? 1) vertikal 2) horizontal 3) üfüqi 4) şaquli 5) trend

- ☐ 1,2
☐ 2,3
☐ 2
☒ 1,4
☐ 5

304 Balansın neçə növ təhlili var?

- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

305 Debitor və kreditor borclarının inventarizasiyası balans əlavə olunan neçə nömrəli formada göstərilməkdədir?

- ☐ hamısında
- ☐ 3-№-li müəssisənin balansı-forma
- ☐ 2-№-li müəssisənin balansı-forma
- ☐ 1-№-li müəssisənin balansı-forma
- ☒ 5-№-li

306 Xüsusi kapitalın təmərküzləşməsi əmsalına aid deyildir:

- ☐ bu iki əmsalın cəmi vahidə bərabər olur.
- ☐ xarici kreditorlardan asılılığı azalır.
- ☐ Bu əmsal yüksək olduqca müəssisənin maliyyə sabitliyi artır
- ☐ avans edilən vəsait məbləğində müəssisə sahiblərinin payını xarakterizə edir
- ☒ Bu göstəricinin əksi, cəlb edilmiş kapitalın ahəngdarlaşması əmsalıdır.

307 Təcrübə hansı informasiya mənbələrinə aiddir:

- ☐ hamısına
- ☒ Əsaslara
- ☐ Düşüncələrə
- ☐ Hadisələrə
- ☐ Biliklərə

308 Müşahidə, təcrübə, anket hansı informasiya mənbələrinə aiddir:

- ☐ hamısına
- ☒ Əsaslara
- ☐ Düşüncələrə
- ☐ Hadisələrə
- ☐ Biliklərə

309 Aşağıda verilənlər əsaslar metoduna aiddir: 1) İlk informasiyalar ancaq müvafiq insanlara müraciət edilərək toplanılmalıdır 2) İlk məlumatların toplanması metodları əsasən üç cür olur: 3) Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər. 4) bunlar asanlıqla ölçülə bilən məlumatlardır

- ☐ hamısı
- ☒ 1,2,4
- ☐ 2
- ☐ 1
- ☐ 4

310 Aşağıda verilənlər Düşüncə metoduna aiddir:

- ☐ başqalarından soruşaraq öyrənmək mümkündür.
- ☐ Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər
- ☐ hamısı
- ☒ bir insana hər hansı bir obyektə və ya hadisəyə qarşı yaranan inam və təəssüratlardır.
- ☐ bunlar asanlıqla ölçülə bilən məlumatlardır.

311 Aşağıda verilənlər hadisə metoduna aid deyildir:

- ☐ Bir çoxlarının bu cür məlumatlarda maraqlı olmasına baxmayaraq, hadisələri ya xatırlaya bilmir, ya da hadisə haqqında fikirlərini deməkdən çəkinirlər.
- ☐ Hadisələr- bunlar asanlıqla ölçülə bilən məlumatlardır.
- ☒ hadisənin toplanması metodları əsasən üç cür olur:
- ☐ Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər.

- ☐ Hadisələrin bir çoxunu bilavasitə müşahidə edərək və ya başqalarından soruşaraq öyrənmək mümkündür.

312 Anketin suall formalarına aid deyildir:

- ☐ qarışıq
☐ mürəkkəb
☐ sadə
☐ likert
☒ orta

313 Blansın üfqi təhlilinə aid deyildir: 1) Balansın üfqi təhlili balans tərtib olunan tarixə müxtəlif məd-dələr üzrə hesabat göstəricilərinin ilin (kvartalın, ayın) əvvəli ilə, ba-zis dövrü ilə müqayisədə mütləq və nisbi artmanı yaxud azalmanı təyin etməyə imkan verir. 2) Güclü inflyasiya şəraitində üfqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir. 3) Güclü inflyasiya şəraitində üfqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi çox əhəmiyyət kəsb edir. 4) müəssisənin iqtisadi potensialının təsərrüfatlar arasındakı müqayisəli təhlilini aparmağa imkan verir.

- ☒ 3,4
☐ 1
☐ 1,4
☐ 2,3
☐ 1,2

314 Qısamüddətli və uzunmüddətli öhdəliklərin ödənilməsi üçün nəzərdə tutulan bütün cari aktivlər də likvidlik dərəcəsinə görə neçə qrupa bölünür?

- ☐ 5
☐ 4
☒ 3
☐ 2
☐ 1

315 Müəssisənin ödəniş qabiliyyətinin təhlilinə aid deyildir:

- ☒ Müəssisənin ödəniş qabiliyyəti onun cari passivlərinin likvidliyinin, yəni onların nəğd pulə çevrilməsi imkanını təyin etməklə başlanılır.
☐ Mülkiyyət formasından asılı olmayaraq ödəniş qabiliyyəti nəinki, müəssisə təsisçilərinin, eyni zamanda, xarici investorların, bankların qarşılıqlı əlaqədə olan kənar müəssisələrin marağını təyin edən problemlərdən biridir.
☐ Ödəniş qabiliyyəti dedikdə, müəssisənin möhlətli öhdəlikləri üzrə tədiyyələrin vaxtında ödənilməsi qabiliyyəti başa düşülür.
☐ Müəssisənin maliyyə vəziyyətini keyfiyyətcə xarakterizə edən göstəricilərdən biridir
☐ Dövlət və kommersiya bankları kredit verməzdən əvvəl, müəssisə ilə qarşılıqlı iqtisadi əlaqələrə başlamaq və partnyorluq etmək istəyən kənar müəssisə və təşkilatlar isə müqavilə bağlamazdan əvvəl onun ödəniş qabiliyyətini yəni borcları qaytarmaq imkanlarını öyrənirlər.

316 Aktivin bütün maddələri üzrə neçə yerə ayrılır?

- ☐ 6
☒ 3
☐ 2
☐ 1
☐ 4

317 Qeyri- normal debitor borclarına aid deyildir:

- ☐ heç biri

- ☐ mal, iş xidmətlərə görə debitorlarla hesablaşmaların analitik uçotu məlumatlarından istifadə olunur
- ☐ gecikdirilmə müddətinə görə gün hesabı ilə təhlil edilir
- ☐ ödəmə müddəti çatmışdır
- ☒ Ödəmə müddəti keçməmiş borclardır

318 Normal Debitor borcları nədir? 1) Ödəmə müddəti keçməmiş borclardır 2) Ödəmə müddəti çatmış lakin ödənməmiş borclardır 3) Ödəmə müddətini uzadılmış borclardır

- ☐ heç biri
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 1,2

319 Debitor borcları necə yerə ayrılır?

- ☐ 6
- ☒ 2
- ☐ 3
- ☐ ayrılmır
- ☐ 4

320 Nağdsız hesablaşma qaydasında satışın həcmi artıqca ;

- ☐ Hamısı
- ☐ Uzun müddətli borc artır
- ☐ Kreditor borcu məbləği də artır
- ☒ Debitor borcu məbləği də artır
- ☐ Qısa müddətli borc artır

321 Debitor borclarının ödənilməsi əmsalı təyin edilir?

- ☐ heç birindən
- ☐ (forma№ 2) 3-cü bölməsindəki məlumatlardan istifadə edərək
- ☐ (forma№ 4) 3-cü bölməsindəki məlumatlardan istifadə edərək
- ☒ (forma№ 5) 3-cü bölməsindəki məlumatlardan istifadə edərək
- ☐ (forma№ 1) 3-cü bölməsindəki məlumatlardan istifadə edərək

322 Cari aktivlərin təhlili zamanı həxtə çamış və keçmiş hesablaşma öhdəliklərini yerinə yetirmək üçün tələb olunan məbləğdən çox pul vəsaitinin mövcudluğu aşkar edildikdə hansı tədbirlər planı hazırlanır? 1) kənar müəssisələrdən səhmlər alınır 2) başqa müəssisələrin nizamnamə kapitalına əmanət qoyulması 3) kənar müəssisələrə səhmlər satılır 4) kənar müəssisələri müştərək fəaliyyətə çağırırlar

- ☐ hamısı
- ☒ 1,2
- ☐ 3,2
- ☐ 1
- ☐ 4,3

323 Mövsümlilik əlamətinə görə cari aktivlər nədir? 1) mövsümdən aslı olaraq artıb azalır 2) qeyri sabit və aslı olmayan yəni sabit dövryyə aktivlərinə bölünür 3)) mövsümdən aslı olaraq azalır 4) aslı olan yəni dəyişkən dövryyə aktivlərinə bölünür

- ☐ 2,3
- ☒ 1,2

- ☐ 4
- ☐ 1
- ☐ 4,1

324 əsas aktivlər neçə reallaşdırılan aktivlərdir?

- ☐ hamısı
- ☐ vertikal
- ☒ çətin
- ☐ asan
- ☐ horizontal

325 Xalis debitor borcları nədir?

- ☐ şübhəli borclar üzrə ehtiyat məbləğini gəlməklə
- ☒ faktiki debitor borcu məbləğində şübhəli borclar üzrə ehtiyat məbləğini çıxmaqla
- ☐ mühasibat balansı tərtib olunan tarixə borclulardan alınmamış vəsaitdir
- ☐ müəssisənin bankdan aldığı kreditdir mövsümdən aslı olaraq artıb azalır
- ☐ müəssisənin bankdan aldığı kreditdən faktiki debitor borcu çıxmaqla

326 Debitor borclarının ödənilməsi müddəti gecikdirildikdə;

- ☒ hamısı
- ☐ tədiyyə öhdəliklərini yerinə yetrə bilimir
- ☐ müəssisənin borc vəsaitlərinə olan ehtiyacı artır
- ☐ iqtisadi sanksiyalara məruz qalır
- ☐ maliyyə vəziyyəti pisləşir

327 İlkin məlumatların toplanması hansı metoda aiddir:

- ☒ əsaslara
- ☐ likert
- ☐ mürəkkəb
- ☐ sadə
- ☐ qarışıq

328 Anket metoduna aiddir:

- ☒ hamısı
- ☐ İş profili sistemi (Work Profiling System);
- ☐ İş konponentlərinin anketi (Job Component Inventory)
- ☐ Pozisiyaya görə analiz anketi (Position Analysis Questionnaire);
- ☐ Ortak metrik anketi (Common-Metric Questionnaire).

329 Təcrübə metoduna aid deyildir:

- ☐ Təsadüfi üsulla nümunə qrupu seçmək;
- ☐ Təsadüfi olmayan üsulla nümunə qrupu seçmək.
- ☐ Təcrübənin obyektiv olması üçün seçilən nümayəndə qrupu ana kütləni təmsil etmə qabiliyyətinə malik olmalıdır
- ☐ Tədqiqatçı bu məqsədlə üzərində təcrübə aparmaq üçün ana kütlədən bir nümayəndə qrupu seçməlidir
- ☒ Ana kütlədən nümunə qrupu seçmək üçün üç üsuldən istifadə oluna bilər

330 Müşahidə metoduna aid deyildir:

- ☒ Bu metod az xərc tələb edir

- ☐ müşahidəçinin yalnız hərəkətləri tədqiqatın obyektivliyinə xələl gətirəcəkdir.
- ☐ tədqiqat metodları ilə birlikdə istifadə olunan və anket metoduna nəzərən daha obyektiv olan müşahidə metodunda tədqiq ediləcək insanlar, obyektlər və hadisələr haqqında informasiyaları birbaşa müşahidə etməklə toplayırlar
- ☐ müşahidə edilən şəxs başqaları tərəfindən müşahidə edildiyindən xəbərsizdir.
- ☐ Bu metod həddindən çox xərc tələb edir

331 Müşahidə metoduna aid deyildir:

- ☐ hamısı
- ☐ hadisələr haqqında informasiyaları birbaşa müşahidə etməklə toplayırlar.
- ☐ hadisələri gözlə izləyib tanımaq və qeyd etməkdən ibarətdir.
- ☒ müşahidəçi informasiyaları müşahidələr aparmaqla üç şəkildə toplaya bilər.
- ☐ bu metod vasitəsi ilə əsasları müşahidə etmək qeyri-mümkündür

332 Kredit ödəmə qabiliyyətini təyin edən zaman müəssisənin tədiyyə öhdəliklərinin qruplaşdırılmasına aiddir:

1. ödəmə müddəti çatmış və keçmiş tədiyyə öhdəlikləri 2. yaxın gələcəkdə ödəməli tədiyyə öhdəlikləri 3. uzunmüddətli borclar

- ☐ heç biri
- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 1,2,3

333 Mütləq likvidlik əmsalına aiddir: 1) Mütləq likvidlik əmsalına aid edilən likvidlik vəsaiti məbləğləri cəminin balansın passivinin 2 bölməsində verilən müəssisənin qısamüddətli öhdəlikləri cəminə nisbəti kimi təyin edilir. 1) Qərb ölkələrinin təcrübəsində bu əmsal 0,30-0,35 həddində olduqda normal sayılır. 2) Bu o deməkdir ki, təhli aparılan zaman müəssisə öz təcili borclarını ödəmək iqtidarındadır 3) Mütləq likvidlik əmsalına aid edilən likvidlik vəsaiti məbləğləri cəminin balansın aktivinin 2 bölməsində verilən müəssisənin qısamüddətli öhdəlikləri cəminə nisbəti kimi təyin edilir. 4) Qərb ölkələrinin təcrübəsində bu əmsal 0,20-0,25 həddində olduqda normal sayılır.

- ☐ 1
- ☐ 4
- ☒ 1,2,3
- ☐ 4,2
- ☐ 4,3

334 Mütləq likvidlik əmsalına aid deyildir: 1) Mütləq likvidlik əmsalına aid edilən likvidlik vəsaiti məbləğləri cəminin balansın passivinin 2 bölməsində verilən müəssisənin qısamüddətli öhdəlikləri cəminə nisbəti kimi təyin edilir. 2) Qərb ölkələrinin təcrübəsində bu əmsal 0,30-0,35 həddində olduqda normal sayılır. 3) Bu o deməkdir ki, təhli aparılan zaman müəssisə öz təcili borclarını ödəmək iqtidarındadır 4) Mütləq likvidlik əmsalına aid edilən likvidlik vəsaiti məbləğləri cəminin balansın aktivinin 2 bölməsində verilən müəssisənin qısamüddətli öhdəlikləri cəminə nisbəti kimi təyin edilir. 5) Qərb ölkələrinin təcrübəsində bu əmsal 0,20-0,25 həddində olduqda normal sayılır.

- ☐ 4,2
- ☐ 1,5
- ☒ 4,5
- ☐ 4,3
- ☐ heç biri

335 Qısamüddətli və uzunmüddətli öhdəliklərin ödənilməsi üçün nəzərdə tutulan bütün cari aktivlər və likvidlik dərəcəsinin üçüncü qrupunda nələr yer alır? 1) anbarlarda olan hazır məhsul 2) yüklənmiş mallar üzrə qalıqlar 3) istehsal ehtiyatları, 4) bitməmiş istehsal 5) gələcək dövr xərcləri

- ☐ 4,5
- ☐ 2,3
- ☐ 1,5
- ☐ 2,3
- ☒ 3,4,5

336 Ümumi likvidlik əmsalına aiddir: 1) balansın aktivinin ikinci və üçüncü bölmələri üzrə yekun məbləğlərinin cəmi qısamüddətli öhdəliklərin cəminə bölməklə təyin edilir. 2) əksər ölkələrdə bu əmsal 1,4-2,2 dairəsində normal hal hesab olunur. 3) balansın aktivinin ikinci və üçüncü bölmələri üzrə yekun məbləğlərinin cəmi uzunmüddətli öhdəliklərin cəminə bölməklə təyin edilir. 4) Bu əmsal 1-ə bərabər olduqda, normal hesab olunur

- ☐ heç biri
- ☒ 1,2
- ☐ 3,4
- ☐ 2,3
- ☐ 1,2,3

337 Ara likvidlik əmsalına aiddir: 1)bu əmsal mühasibat balansının aktivində verilən likvidlik dərəcəsinə görə birinci və ikinci qruplara aid edilən vəsait məbləğlərinin cəmini balansın passivinin ikinci bölməsində verilən qısamüddətli borcların cəminə bölməklə hesablanır 2) Bu əmsal 1-ə bərabər olduqda, normal hesab olunur. 3) Lakin təhili zamanı, analitik üçöt informasiyalarından istifadə etməklə, əmsalın reallığını müyyən etmək lazımdır. 4) İndiki şəraitdə ara likvidlik əmsalı daimi sürətdə artmaqda olan və çətinliklə, həm də faizsiz alınan debitor borclarının daxil olmasından aslıdır. debitor borclarının vaxtında daxil olması ehtimalı azalan şəraitdə ara likvidlik əmsalının 1-ə bərabər olmasını qənaətbəxş hesab etmək olmaz. 5) Təhili zamanı, analitik üçöt informasiyalarından istifadə etməklə, əmsalın reallığını müyyən etmək lazımdır

- ☐ 1,2,3
- ☐ 4,5
- ☐ 1,5
- ☐ 4,3
- ☒ hamısı

338 Qısamüddətli və uzunmüddətli öhdəliklərin ödənilməsi üçün nəzərdə tutulan bütün cari aktivlər və likvidlik dərəcəsinin birinci qrupunda nələr yer alır? 1) kassada,hesablaşma 2) valyuta və digər hesablarda olan pul vəsaiti, 3) təhlili aparılan müəssisənin başqa müəssisələrdəki bir ilədək müddətə faizli istiqrazlara və digər qiymətli kağızlara qoyuluşlar, 4) qısamüddətli maliyyə qoyuluşları 5) anbarlarda olan hazır məhsul 6) yüklənmiş mallar üzrə qalıqlar

- ☒ 1,2,3,4
- ☐ 5,1
- ☐ 3,4
- ☐ hamısı
- ☐ 5,6

339 Riskin qiymətləndirilməsi neçə mərhələdə baş verir?

- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ 1

340 Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aiddir? 1) biramilli olması; 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi; 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların

korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması; 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması

- ☐ 4
- ☐ hamısı
- ☐ 2,4
- ☐ 2
- ☒ 1,2,3

341 Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aid deyildir? 1) biramilli olması; 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi; 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması; 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması

- ☐ 2
- ☒ 4
- ☐ 1,2,3
- ☐ 2,4
- ☐ hamısı

342 Həssaslığın təhlili metodunun əsas üstünlüklərinə aid deyildir:

- ☐ obyektivlik;
- ☒ riyazi cəhətdən şəffaflyq
- ☐ nəticələrin iqtisadi-riyazi təbiiliyi və onların şərtinin aşkarlığı
- ☐ nəzəri cəhətdən şəffaflyq
- ☐ hesablamların sadəliyi;

343 Həssaslığın təhlilinə aid deyildir:

- ☐ qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.
- ☐ ehtimalların bölgüsü qanununa tabedirlər
- ☐ Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- ☒ varyasiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir
- ☐ qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur

344 Həssaslığın təhlilinə aid deyildir:

- ☐ qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.
- ☐ Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- ☐ ehtimalların bölgüsü qanununa tabedirlər
- ☒ qalan şərtlərin sabit qaldığı halda, iki giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur
- ☐ Reqrəssiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir

345 Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aiddir:

- ☐ Həssaslığın təhlili;
- ☒ hamısı
- ☐ “Qərarlar ağacı”nın təhlili.
- ☐ Ssenarilərin təhlili;

☐ İmitasion modelləşdirmə

346 Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aid deyildir:

- ☐ Həssaslığın təhlili;
☒ Ematisation təhlili
☐ “Qərarlar ağacı”nın təhlili.
☐ İmitasion modelləşdirmə;
☐ Ssenarilərin təhlili;

347 Layihənin vahid riskinin qiymətləndirilməsinin neçə metodu vardır?

- ☐ 1
☐ 5
☒ 4
☐ 3
☐ 2

348 Layihənin vahid riskinin təhlilinə 1-ci nədən başlanılır?

- ☐ pul axınlarına xas olan qeyri-müəyyənliklərin araşdırılmasından
☒ hamısı
☐ mürəkkəb iqtisadi və statistik tədqiqatlardan
☐ kompüter modellərinin cəlb edilməsindən
☐ Rəyin bildirilməsindən

349 Ssenarilərin təhlilinin çatışmazlıqlarına aid deyildir: 1) ehtimalı qiymətləndirilməsinin olmaması; 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir. verir. 3) Problemin həlli üçün mümkün variantların tapılmaması; 4) Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən ediləməməsi

- ☐ 1,4
☒ 3,4
☐ 1,2
☐ 3,2

350 Riskin qiymətləndirilməsi mərhələlərinə aiddir: 1. Problemin həlli üçün mümkün variantların tapılması; 2. Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməsi; 3. Riskin həm kəmiyyət, həm də keyfiyyət baxımından inteqral qiymətləndirilməsi.

- ☐ 3,2
☐ 2
☐ 1
☐ 3
☒ hamısı

351 İqtisadi riskin hissəsinə aid olanları tapın?

- ☐ hamısı
☒ 1,2
☐ 1,4
☐ 3,2
☐ 3,4

352 Məntiqi yanaşma prinsipinin metodoloji konsepsiyalarına aiddir:

- ☐ İrəli sürülən məsələnin həlli zamanı layihənin idarə heyətinin və onun bütün iştirakçılarının məsuliyyətini birmənalı şəkildə müəyyən edir.
- ☐ Kəmiyyət və keyfiyyət ölçülərində ifadə olunan, dəqiqliklə planlaşdırılmış xarakteristikaya malikdir.
- ☐ Layihənin əsas elementlərinin qruplaşdırılması və onlar arasındakı əlaqənin müəyyən edilməsi layihənin təhlili, qiymətləndirilməsi və həyata keçirilməsi işlərini asanlaşdırır.
- ☐ Qərarları qəbul edən şəxsin layihələrin reallaşdırılması prosesində layihə risklərini minimuma endirən və kompensasiya edən daha effektiv tədbirlərin seçilməsində rolu artır.
- ☒ hamısı

353 Diskontlaşdırma əmsalının riskinə düzəlişlər metoduna aiddir:

- ☐ İstiqraz vərəqələri, səhmlər və s. daha çox risklidir.
- ☐ Risksiz diskontlaşdırma əmsalı əsasən dövlət qiymətli kağızlarına uyğun gəlir.
- ☒ hamısı
- ☐ Bunu risksiz diskontlaşdırma əmsalına mükafat əlavə etməklə hesablamaq olar.
- ☐ Hansı layihənin riski daha yüksəkdirsə, həmin layihəyə daha çox mükafat ayrılmalıdır

354 Riyazi cəhətdən risk gözlənilən nəticə ilə olmuş nəticə arasındakı nəyə bərabərdir? 1) fərqə 2) hasilə 3) məcmuya 4) girişə

- ☐ 2,3
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 1

355 Riskin qiymətləndirilməsində əsas nəzərə alınan onun hansı tərəfidir? 1) kəmiyyət tərəfi 2) keyfiyyət tərəfi 3) həssas tərəfi 4) qeyri müəyyənliyi

- ☐ 2,3
- ☐ 4
- ☒ 1
- ☐ 2
- ☐ 3

356 Ssenarilərin təhlilinin çatışmazlıqlarına aiddir: 1) ehtimalı qiymətləndirilməsinin olmaması; 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir. verir. 3) Problemin həlli üçün mümkün variantların tapılmaması; 4) Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməməsi

- ☒ 1,2
- ☐ 1,4
- ☐ hamısı
- ☐ 3,4
- ☐ 3,2

357 Modelləşdirmə prosesinə aiddir: 1) Modelləşdirmə prosesi ehtimalların verilən bölgüsünə əsaslanaraq təsadüfi şəkildə hər bir giriş dəyişəni üçün kəmiyyət seçir. 2) Hər bir variasiya edən dəyişən üçün seçilmiş kəmiyyət digər amillərin (vergi dərəcəsi, amortizasiya ayırmaları və s.) verilən kəmiyyətləri ilə birlikdə sonradan hər biri üzrə xalis pul axınlarının müəyyən edilməsi üçün modeldə istifadə edilir. 3) I və II mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır. 4) I və 3-cü mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır.

- ☐ 2,3.
- ☐ 1

- ☒ 2
☐ 3
☐ 4

358 Monte-Karlo metodu ilə imitasion modelləşdirməyə aid deyildir: 1)Bu metod həssaslığın təhlilini və giriş dəyişənlərinin ehtimallarının bölgüsünün təhlilini birləşdirir. 2)Onun reallaşdırılması proqram təminatının güclü sistemini tələb edir. 3)Eyni zamanda, təhlili həтта kalkulyatorun köməyi ilə yerinə yetirmək olar.

- ☐ 2
☐ 1
☒ 3
☐ 2,3
☐ hamısı

359 Monte-Karlo metodu ilə imitasion modelləşdirməyə aiddir: 1)Bu metod həssaslığın təhlilini və giriş dəyişənlərinin ehtimallarının bölgüsünün təhlilini birləşdirir. 2)Onun reallaşdırılması proqram təminatının güclü sistemini tələb edir. 3)Eyni zamanda, təhlili həтта kalkulyatorun köməyi ilə yerinə yetirmək olar.

- ☐ 1
☐ hamısı
☒ 2,1
☐ 2
☐ 3

360 Nöqtələrinə yerinə uyğun gələn yazın? Orta kvadratik kənarlaşması daha böyük qiymət alan layihə daha hesab edilir.

- ☐ Risksiz
☒ Riskli
☐ Optimal
☐ Heç biri
☐ Müəyyənsizlik

361 Pul axının dəyişməsi metodkasına aiddir:1)Özündən əvvəlki yanaşmadan fərqli olaraq, bu yanaşmada hər bir il və hər bir layihə üzrə verilmiş həcmdə pul daxilolmalarının əldə edilməsi ehtimalının qiymətləndirilməsinə çalışılır. 2) Bundan sonra pul axınının zəifləmə əmsalının köməyi ilə düzəliş edilmiş pul axınına əsasən yeni layihələr tərtib edilir və onlar üçün xalis gətirilmiş effekt hesablanır (zəifləmə əmsalı özündə nəzərdən keçirilən pul axınının əldə edilməsi ehtimalını əks etdirir). 3) Daha böyük xalis gətirilmiş effektdə malik olan düzəliş edilmiş pul axınlı layihəyə daha üstünlük verilir və bu layihə daha az riskli hesab edilir. 4) Daha böyük xalis gətirilmiş effektdə malik olan düzəliş edilmiş pul axınlı layihəyə daha üstünlük verilir və bu layihə daha çox riskli hesab edilir.

- ☐ 1
☒ 1,2,3
☐ 4
☐ 2
☐ 4,2

362 Pul axının dəyişməsi metodkasına aid deyildir: 1)Özündən əvvəlki yanaşmadan fərqli olaraq, bu yanaşmada hər bir il və hər bir layihə üzrə verilmiş həcmdə pul daxilolmalarının əldə edilməsi ehtimalının qiymətləndirilməsinə çalışılır. 2) Bundan sonra pul axınının zəifləmə əmsalının köməyi ilə düzəliş edilmiş pul axınına əsasən yeni layihələr tərtib edilir və onlar üçün xalis gətirilmiş effekt hesablanır (zəifləmə əmsalı özündə nəzərdən keçirilən pul axınının əldə edilməsi ehtimalını əks etdirir). 3) Daha böyük xalis gətirilmiş effektdə malik olan düzəliş edilmiş pul axınlı layihəyə daha üstünlük verilir və bu layihə daha az riskli hesab edilir. 4) Daha

böyük xalis gətirilmiş effektdə malik olan düzəliş edilmiş pul axınlı layihəyə daha üstünlük verilir və bu layihə daha çox riskli hesab edilir.

- ☐ 2
- ☐ 1,2,3
- ☒ 4
- ☐ 4,2
- ☐ 1

363 İnvestisiya layihələrinin risk şəraitində təhlilinə aid deyildir:

- ☐ riskin qiymətləndirilməsinin imitasiya (oxşatma) modeli;
- ☐ pul axınının dəyişməsi metodikası;
- ☐ məntiq əsaslar prinsipi
- ☐ diskontlaşdırma əmsalının riskin düzəlişlər metodu;
- ☒ riskin qiymətləndirilməsinin ssenarilər təhlili

364 Qərarlar ağacı metoddan istifadənin addımlarına aid deyildir:

- ☐ hər bir t vaxt anı üçün problemi və növbəti hadisələrin bütün mümkün variantlarını müəyyən edirlər;
- ☒ alınan nəticələrin ehtimalı bölgüsünün təhlili dəyişdirilir.
- ☐ bütün zirvə və budaqların kəmiyyətləri (qiymətləri) əsasında NPV-nin ehtimal olunan kəmiyyəti hesablanır;
- ☐ hər bir budağa onun pul və ehtimalı qiymətləndirilməsi verilir;
- ☐ müvafiq problemi ağacın zirvəsinə, ondan şərtlənən vəziyyətləri isə budaqlara yerləşdirirlər;

365 Qərarlar ağacı na aiddir:

- ☐ qərarların qəbulu prosesinin qrafik modelidir.
- ☒ hamısı
- ☐ Ağacın hər bir budağına (məsələn, ödənişin kəmiyyəti və onun həyata keçirilməsi ehtimalı) say xarakteristikaları verilir.
- ☐ Ağacın budaqları isə zirvə ilə müəyyən edilən vəziyyətdə yeri ola bilən müxtəlif hadisələri (qərarlar, əməliyyatlar) ifadə edir.
- ☐ Ağacın zirvəsi seçim zəruriliyi yaradan əsas vəziyyətləri,

366 Qərarlar ağacı nın təhlilinə aid deyildir:

- ☐ Qərarlar ağacı”nın qurulması modeli hər şeydən əvvəl, riskin təhlili üçün istifadə olunur.
- ☐ Ağacın zirvəsi seçim zəruriliyi yaradan əsas vəziyyətləri, ağacın budaqları isə zirvə ilə müəyyən edilən vəziyyətdə yeri ola bilən müxtəlif hadisələri (qərarlar, əməliyyatlar) ifadə edir.
- ☒ “Qərarlar ağacı” qərarların qəbulu prosesinin sxem modelidir.
- ☐ «Qərarlar ağacı» metodu ilə tədqiqatın aparılması üçün yalnız statikada deyil, həm də dinamikada informasiyanın maksimum mümkün həcmində malik olmaq lazımdır.
- ☐ Bu metod mümkün ssenarilərin müəyyən sayının reallaşdırılması ehtimalının, həmçinin, hər bir ssenari üçün riskin kəmiyyət və keyfiyyət parametrlərinin müəyyən edilməsindən ibarətdir.

367 İmitasiya metodunun çatışmazlıqlarına aiddir:

- ☐ mürəkkəb sistemlərin modelləşdirilməsi daha çox kompüter vaxtı tələb edir.
- ☐ əgər model öyrənilən sistemə uyğun deyilsə modelləşdirmənin nəticələri həqiqi sistem haqqında az faydalı informasiyanı əks etdirəcəkdir. Bu baxımdan, tədqiqat aparılan sahələrdə peşəkar mütəxəssislərin cəlb olunması zəruridir.
- ☐ imitasiya modelinin işlənilməsi baha başa gəlir və çox vaxt tələb edir. B) Daha doğrusu, giriş parametrlərinin hər bir öyrənilən dəsti üçün modelin bir neçə qeyri-asılı proqnozları lazım gəlir. Ona görə də, əgər sistemə uyğun olan analitik model asan işlənilə bilərsə, ondan istifadə etmək daha yaxşıdır.
- ☒ Hamısı

368 Modelləşdirmə prosesinə aid deyildir: 1) Modelləşdirmə prosesi ehtimalların verilən bölgüsünə əsaslanaraq təsadüfi şəkildə hər bir giriş dəyişəni üçün kəmiyyət seçir. 2) Hər bir variasiya edən dəyişən üçün seçilmiş kəmiyyət digər amillərin (vergi dərəcəsi, amortizasiya ayırmaları və s.) verilən kəmiyyətləri ilə birlikdə sonradan hər biri üzrə xalis pul axınlarının müəyyən edilməsi üçün modeldə istifadə edilir. 3) I və II mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır. 4) I və 3-cü mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır.

- ☐ 1
- ☒ 4
- ☐ hamısı
- ☐ 1,2
- ☐ 3,2

369 Nisbi ifadədə risk nədir? 1) müəyyən bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür. 2) mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə, 3) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər.

- ☐ hamısı
- ☐ 1,2
- ☐ 2,3
- ☒ 1
- ☐ 3

370 Mütləq cəhətdən risk nədir? 1) mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə, 2) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər. 3) bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür

- ☐ hamısı
- ☐ 2
- ☐ 3
- ☐ 2,3
- ☒ 1,2

371 Riskin kəmiyyət göstəricisinə aiddir: 1) mütləq 2) nisbi 3) volatilik 4) svop 5) spret

- ☐ 4,3
- ☐ 5,1
- ☐ 2,5
- ☐ 2,3
- ☒ 1,2

372 Müasir təcrübəyə görə, riskləri idarə etmək üçün onları hansı üsullarla müntəzəm qiymətləndirmək lazımdır? 1) keyfiyyət 2) kəmiyyət 3) sadə 4) mürəkkəb 5) diferensial

- ☐ 2,3
- ☐ 3,5
- ☒ 1,2
- ☐ 5
- ☐ 1,4

373 Makro iqtisadi risklərə aid deyildir:

- ☐ iqtisadi siyasətin transformasiyası
- ☐ ölüm hallarının artması

- ☐ demoqrafik vəziyyətin ağırlaşması
- ☒ antiböhran idarəetmə
- ☐ əhalinin maddi durumunun pisləşməsi,

374 Makro iqtisadi risklərə aid deyildir:

- ☒ müəssisənin borclarının artması
- ☐ ÜDM-un adambaşına həcmnin aşağı düşməsi
- ☐ milli sərvətlərin azalması
- ☐ rəqabət qabiliyyətinin zəifləməsi
- ☐ ölkənin sərmayə baxımından cazibəsinin azalması

375 Risk neçə səviyyəyə xasdır?

- ☐ 1
- ☒ 2
- ☐ 4
- ☐ 5
- ☐ 3

376 Aşağıdakı düstur nəyə aiddir:

$$\tau = \frac{2 * S_r}{m(m-1)}$$

- ☐ Kendalın tək korrelyasiyası
- ☒ Kendalın cüt korrelyasiyası
- ☐ Reqrasiyonun
- ☐ Heç birinin
- ☐ Dispersiyanın

377 Maddi itkilərə aid deyildir:

- ☐ biznes layihəsində nəzərdə tutulmayan əlavə xərclərdə;
- ☒ biznes layihəsində nəzərdə tutulan əlavə xərclərdə;
- ☐ itkilər yalnız dəyər nöqtəyi nəzərindən, yəni pul vahidləri ilə ölçülüb tutuşdurula bilər.
- ☐ yaxud avadanlığın, əmlakın, məhsulun, xammalın, enerjinin və s. –nin birbaşa itkilərində;
- ☐ Maddi itkiləri müvafiq maddi ehtiyatlarına tətbiq olunduğu ölçü vahidi ilə,

378 Müsahibənin aparılması metodikasının əsas üstünlüklərinə aid deyildir:

- ☐ Müsahibəni ixtisaslaşdırılmış mütəxəssis apardığından o, diskussiyayı zəhlətökən şəkildə olmadan respondentlərin motivlərinin və üstünlüklərinin üzə çıxarılmasına istiqamətləndirə, eləcə də fikirlərin fasiləsiz mübadiləsini stimullaşdırma bilər;
- ☐ heç biri
- ☐ Söhbətin kasetə yazılması onun gələcəkdə öyrənilməsi üçün informasiyanı fiksə etməyə imkan yaradır.
- ☒ Sorğu sual edilənlər həqiqətə uzaq cavablar verirlər
- ☐ Hər bir iştirakçı müzakirəyə öz əmanətini daxil etməyə çalışır və nəticədə bütün respondentlər bir-birini böyük səmimiyyətlə stimullaşdırır

379 Vaxt itkisinə aid deyildir: 1) Sahibkarlıq əməliyyatları gözlənilənə nisbətən daha long getdikdə ortaya çıxır. 2) Bu cür itkilər nəzərdə tutulan nəticənin saatlar, günlər, həftələr və ya aylara gecikməsi ilə birbaşa olaraq ölçülür. 3) Vaxt itkisinin pul dəyərinə çevirmək üçün təsadüfi vaxt itkisinin gəlirin, mənfəətin məhz nə qədər itkisinə səbəb olacağını bilmək lazımdır 4) Vaxt itkisinin kəmiyyət və dəyər ölçüləri ilə təsbit etmək çox asandır.

- ☐ 3,4
☐ 2,1
☐ 2,3
☐ 1

380 Maliyyə itkilərinə aiddir:

- ☐ pul və qiymətli kağız itkisi ilə bağlı birbaşa zərər
☐ cərmələr
☒ hamısı
☐ əvvəldən nəzərdə tutulmamış ödəmələr,
☐ əlavə vergilər

381 əmək itkilərinə aid deyildir: 1) təsadüfi amillərin səbəb olduğu iş vaxtı itkisidir. 2) Dolayı götürülən əmək itkiləri adam-saatla, adam-günlə, yaxud iş saatları ilə ölçülür. 3) əmək itkisinin dəyər ölçüsünə keçirilməsi əmək saatlarının hər saatin dəyərinə vurmaq yolu ilə aparılır

- ☒ 2
☐ 1
☐ 3
☐ 1,2,3
☐ 1,3

382 İtki növlərinə aid deyildir:

- ☐ maddi
☐ əmək
☒ mənəvi
☐ zaman
☐ maliyyə

383 Riskin dəyərləndirilməsi işində başlıca yeri nə tutmaqdadır? 1) təhlili 2) proqnoz 3) dəyişmə 4) ölçmə 5) dəyərləndirmə

- ☐ 4,5
☒ 1,2
☐ 1,4
☐ 2,5
☐ 3,4

384 Aşağıdakı düstürdəki m-nədir?

$$\tau = \frac{2 * S_x}{m(m-1)}$$

- ☒ göstərilənlərin çoxluğunda alternativlərin ümumi sayıdır
☐ göstərilənlərin çoxluğunda alternativlərin tək sayıdır
☐ razılaşdırılmamış cütlüklərdir
☐ razılaşdırılmış cütlüklərdir
☐ heç biri

385 İtkiləri minimuma endirən idarəetməyə aiddir:

- ☐ volatilik
☒ optimal

- ☐ başa-baş
- ☐ ötrülmə
- ☐ Ddiverfikasiya

386 Aşağıdakı düsturdakı R_o nədir? $R_o = R_c + R_g$

- ☐ Sabit itkiləri
- ☐ İdarəetmənin cari
- ☐ Gələcəkdə gözlənilən
- ☒ Orta itkiləri
- ☐ Dəyişkən itkiləri

387 Aşağıdakı düsturdakı R_g nədir? $R_o = R_c + R_g$

- ☒ Gələcəkdə gözlənilən
- ☐ İdarəetmənin cari
- ☐ Sabit itkiləri
- ☐ Dəyişkən itkiləri
- ☐ Orta itkiləri

388 Risklərin idarə olunması sisteminə aiddir:

- ☐ Ölçülmə
- ☐ müəyyən etmə
- ☐ İdarə etmə
- ☐ qiymətləndirmə
- ☒ Dəyişdirmə

389 İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aiddir: 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- ☐ 3, 2
- ☐ 4
- ☐ 1, 2
- ☒ 3, 4
- ☐ 1, 4

390 İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aiddir: 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- ☐ 3, 2
- ☐ 1, 4
- ☐ 4
- ☒ 1, 2
- ☐ 3, 4

391 Risklərin müəyyən edilməsi təcrübəsində əsasən neçə metoddan istifadə olunur?

- ☐ istifadə olunmur
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

392 İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aid deyildir: 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- ☒ 1,2
☐ 4
☐ 1
☐ 3
☐ 2,4

393 Somatik amil nədir? 1) Bura insanın müəyyən istəyini həyata keçirmək üçün onun sahib olduğu bioloji və fizioloji keyfiyyətlərin təsiri daxildir 2) Fəaliyyət zamanı bu keyfiyyətlər ona mane ola, yaxud da kömək edə bilər. 3) insanın psixoloji vəziyyətinə təsir edən xarakteri, əhvalı, bilikləri, gözləntiləri və s. daxildir. 4) İnsanın düşüncə mühitdə ona göstərilən təsirlərdir

- ☐ 1,4
☐ 4
☐ 2,4
☐ 2,3
☒ 1,2

394 Qiymətmələgəlmə qoyulmasının prosesi neçə mərhələdən ibarətdir?

- ☒ 6
☐ 3
☐ 4
☐ 5
☐ 2

395 Qiymətə təsir edəcək amillərə aid deyildir:

- ☒ Ekoloji
☐ Psixoloji
☐ Siyasi
☐ İqtisadi
☐ Sosial

396 Subyektiv amillər ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir: 1) Qavrayış amili 2) Somatik amillər 3) Psixoloji amillər 4) Mövcud vəziyyət amilləri 5) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri

- ☒ 1,2,3
☐ 1,4
☐ 5
☐ 4,5
☐ 2,3

397 ətraf mühit amilləri ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir: 1) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri 2) Digər subyektlərin təsiri ilə yaranan amillər 3) Qavrayış amili 4) Mövcud vəziyyət amilləri 5) Somatik amillər

- ☐ 1,5
☐ 1,2,5
☐ 4,5
☒ 1,2,4
☐ 2,4

398 Riskin keyfiyyətə qiymətləndirilməsinə aiddir:

- ☒ hamısı
- ☐ Nəzərdə tutulan müsbət nəticələr mümkün ola bilən iqtisadi, psixoloji, siyasi və başqa nəticələrlə müqayisə edilməsi
- ☐ Öz qərarlarının həyata keçirilməsinin nəticələrini peşəkarcasına və məsuliyyətli şəkildə qiymətləndirməyi bacarması
- ☐ mövcud alternativlərin təsərrüfat həyatı subyektlərinin maraqlarına mümkün ola bilən təsirinin aşkara çıxarılması.
- ☐ müxtəlif maraqların tarazlaşdırılmasını, uzlaşdırılmasını təmin edən, yoxsa onlar arasında uyğunluğun pozulması

399 Riskin müəyyənləşdirilməsində yalnız kəmiyyət meyarlarının əsas götürülməsi nəyə gətirib çıxarır?

- ☐ texnopark yanaşmaya
- ☒ texnokrat yanaşmaya
- ☐ heç birinə
- ☐ telement yanaşmaya
- ☐ texnoqrant yanaşmaya

400 Nöqtələrin yerinə uyğun gələn yazın? Riskdən qaçan insanlar çox vaxt az, lakin olan işlərə can atırlar

- ☒ Sabit
- ☐ Dəyişkən
- ☐ optimal
- ☐ Gəlirsiz
- ☐ Gəlirli

401 Aşağıdakı düsturdakı R_c nədir? $R_o = R_c + R_g$

- ☐ Orta itkiləri
- ☐ Gələcəkdə gözlənilən
- ☐ Sabit itkiləri
- ☒ İdarəetmənin cari
- ☐ Dəyişkən itkiləri

402 Aşağıdakı düstur nəyə aiddir: $R_o = R_c + R_g$

- ☐ Təhlükə riskinə
- ☒ Fəaliyyət riskinə
- ☐ Müəyyənsizlik riskinə
- ☐ Mənfəət riskinə
- ☐ Heç birinə

403 İqtisadi risklərin kəmiyyətə qiymətləndirilməsinin ikinci qrupuna aid deyildir:

- ☒ Bu metod spekulyativ metoda əsaslanır
- ☐ Ekspert metodları səmərəli qərarlar qəbul edilməsi məqsədilə riskin kəmiyyətə qiymətləndirilməsinə dair ekspertlərin ümumiləşdirilmiş fikrinin aşkarlanmasına və formalaşmasına yönəlmişdir.
- ☐ İkinci qrup metodlar isə, əsasən empirik nəticələrə əsaslanır.
- ☐ Bu zaman gözlənilən riski müəyyənləşdirmək üçün onun keçmiş təcrübə, hadisələr və faktlar bazasında ekstrapolyasiyasından istifadə edilir
- ☐ Bu qrupa ekspert və statistika metodları daxildir.

404 İqtisadi risklərin kəmiyyətə qiymətləndirilməsinin birinci qrupuna aid deyildir:

- ☐ Bu qrupa aid metodların tətbiqi mürəkkəb hesablama aparatının mövcudluğu, hesablama və təhlilin əməltutumunun çox olması ilə səciyyələnir.

- ☐ Metodların birinci qrupunun əsasında bu və ya digər vəziyyəti tam və ya qismən formalaşmış prosedurların köməyi ilə ifadə etmək cəhdi dayanır.
- ☐ Bunlar elə prosedurlardır ki, tədqiq edilən hadisələrin inkişaf məntiqini həmin hadisələr arasındakı əlaqəni nəzərə almaq yolu ilə əks etdirir.
- ☐ Bu metodlardan istifadə edilməsi öyrənilən proseslər arasında qarşılıqlı fəaliyyətin mümkün ola bilən xarakterinə dair işçi fərziyyələrin irəli sürülməsini, nəzərdən keçirilən hadisələrin inkişafını kəmiyyət baxımından əks etdirən riyazi qanunun və ya qaydalar toplusunun formalaşdırılmasını, mövcud informasiya əsasında model qurulmasını nəzərdə tutur.
- ☒ Bu metod əsasən empirik nəticələrə əsaslanır;

405 İqtisadi risklərin kəmiyyətcə qiymətləndirilməsi metodlarını neçə qrupa bölmək olar?

- ☐ 6
- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4

406 Səhmdar cəmiyyətlərində və xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrdə qanunvericiliyə uyğun olaraq ehtiyat fondunun həcmi nizamnamə kapitalından neçə faizdən az olmamalıdır?

- ☒ 15%-dən
- ☐ 50%-dən
- ☐ 25%-dən
- ☐ 49%-dən
- ☐ 10%-dən

407 Səhmdar cəmiyyətlərində və xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrdə qanunvericiliyə uyğun olaraq ehtiyat fondunun həcmi nizamnamə kapitalından neçə faizdən çox olmamalıdır?

- ☐ 20%-dən
- ☐ 30 %-dən
- ☒ 25%-dən
- ☐ 49%-dən
- ☐ 50%-dən

408 Məhsulun qiymətinə təsir edən amillərə aid deyildir:

- ☐ alıcılar
- ☐ dəyər
- ☒ tədiyəçilər
- ☐ bazar kanalları
- ☐ rəqiblər

409 Qiymətməhləgəlmə qoyulmasının prosesinin mərhələlərinə aid deyildir?

- ☐ Tələbatın müəyyən edilməsi
- ☐ Məqsədin seçilməsi
- ☐ İlk qiymətin qoyulması
- ☐ Rəqiblərin qiymətlərinin təhlili
- ☒ Xərclərin dəyişdirilməsi

410 Subyektiv amillər ilə üzvi şəkildə əlaqədə olan amillərə aid deyildir:

- ☒ 4,5
- ☐ 2,4

- ☐ 1,4
- ☐ 1,2
- ☐ 2,3

411 ətraf mühit amilləri ilə üzvi şəkildə əlaqədə olan amillərə aid deyildir: 1) Mövcud vəziyyət amilləri 2) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri 3) Digər subyektlərin təsiri ilə yaranan amillər 4) Qavrayış amili 5) Somatik amillər

- ☐ 3,4
- ☐ 1,2,5
- ☐ 1,5
- ☐ 2,4
- ☒ 4,5

412 Risk vəziyyətində seçilmiş qərarların qiymətləndirilməsinə aiddir:

- ☒ hamısı
- ☐ Nəzərdə tutulan nəticənin əldə edilməsi və qarşıya qoyulmuş məqsəddən mümkün ola bilən kənarlaşma ehtimalı baxımından qiymətləndirilməli.
- ☐ Bu əməliyyat üçün statistika qərarları nəzəriyyəsinin üsullarından istifadə edilə bilər.
- ☐ Seçilən qərarın nə qədər sərfəli və optimal olduğu həmin üsulların köməyi ilə müəyyənləşdirilməli.
- ☐ Ayrıca halda müəyyən qərara aid olan risk yanlış qərar nəticəsində dəymiş ziyanla həmin qərarın həyata keçirilməsinə çəkilmiş xərclərin cəmi kimi müəyyənləşdirilməli

413 Riskə getməyi bacaran insanlar neçə qrupa ayrılır?

- ☐ 6
- ☐ 1
- ☒ 3
- ☐ 2
- ☐ 4

414 Konkret risk növünün müəyyən edilməsi amillərinin sayı nə qədərdir?

- ☒ 2
- ☐ 1
- ☐ 5
- ☐ 4
- ☐ 3

415 Konkret risk növünün maliyyə baxımından qiymətləndirilməsi neçə yerə ayrılır?

- ☐ 4
- ☒ 2
- ☐ 1
- ☐ 3
- ☐ 5

416 İqtisadiyyat nəyin sayəsində mövcuddur?

- ☐ insanın
- ☐ proseslərin
- ☐ məhdud mənbələrin
- ☐ pulun
- ☒ insan ehtiyaclarının

417 Risklərin qavranılma səviyyəsinə aiddir: 1) biliklə qavranılan, 2) intuitsiya ilə dərk edilən 3) ümumiyyətlə, dərk edilməyən

- ☐ heç biri
- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 1,2,3

418 İqtisadi davranış psixologiyasının məqsədinə aiddir: 1) iqtisadi faktorların insan psixikasına təsiri nəticəsində insanın məqsədli davranışının təhlil edilməsidir. 2) Bura insan fəaliyyətinin bütün sferalarının kompleks təhlili daxil olduğundan, bu problemlərin təhlili ilə bir neçə nəzəriyyə məşğul olur. 3) Bir qayda olaraq, insanların məqsəd və maraqları, onun iqtisadi bilikləri, düşüncə tərz, xarakteri və digər faktorlar onun bu sahədəki davranışına təsir edən mühüm amillərdir.

- ☐ heç biri
- ☐ 1
- ☒ 1,2,3
- ☐ 2
- ☐ 3

419 İqtisadiyyatda insanın davranışına neçə qrup faktorlar təsir edir:

- ☒ 3
- ☐ 1
- ☐ 4
- ☐ 6
- ☐ 2

420 Aprior tədbirlərə aiddir:

- ☒ hamısı
- ☐ Özünüsığortalama.
- ☐ Riskin sığortalıması
- ☐ Risklərin limitləşdirilməsi
- ☐ diversifikasiya

421 Aprior tədbirlərə aiddir:

- ☒ hamısı
- ☐ Ötürmə
- ☐ Risklərin limitləşdirilməsi
- ☐ Risklərdən qaçınılma
- ☐ heçləşmə

422 ən geniş yayılmış risk növləri hansılardır?

- ☐ hamısı
- ☐ marketinq
- ☐ istehsal
- ☒ maliyyə
- ☐ kommersiya

423 Effekt-məsrəflər kriteriyası üzrə risklərin azaldılması tədbirlərinin seçilməsinin ümumi alqoritminə aid deyildir:

- ☐ heç biri
- ☐ Məsrəflərin azaldılması
- ☐ Antirisk tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanması.
- ☐ Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsi.
- ☒ Məsrəflərin dəyişdirilməsi

424 İnvestisiya sferasına aid evristik qaydalara aid deyildir

- ☐ düzgün variant yoxdur
- ☐ İnvestisiyaların rentabellik səviyyəsinin inflyasiyanın tempini üstələyib-üstələmədiyini yoxlanması
- ☐ Əgər faiz ödənişləri mümkün gəlirlərdən yüksəkdirsə investisiyalardan imtinanın edilməsi
- ☐ İnvestisiyadan götürəcəyiniz mümkün gəlirlə banka faiz ödənişlərinin səviyyəsini müqayisənin edilməsi
- ☒ Vəsaitləri daha rentabelli layihələrə indentifikasiyanı nəzərə alaraq qoyulması

425 Risk menecmentinin evristik qaydalarına aiddir:

- ☒ hamısı
- ☐ Yalnız şübhə yoxdursa, pozitiv qərar qəbul edilir
- ☐ Azı üçün çoxu qurban vermək olmaz.
- ☐ Şəxsi kapitalın imkan verdiyindən çox risk etmək olmaz.
- ☐ Şübhə varsa, mənfi qərar qəbul edilir

426 Riskin dərəcəsinin azaldılmasına aiddir: 1) Hecləşmə yolu ilə 2) Sığorta 3) Özünüsığorta

- ☐ 1,2
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 1,2,3

427 Risklərin yaranması vaxtının dəqiqliyi nədən aslıdır?

- ☐ hamısından
- ☐ Tədarükçülərin fəaliyyətindən
- ☐ Resursların həcmindən
- ☒ İlk informasiyanın həcmindən
- ☐ Tədiyə qabiliyyətinin olmasından

428 Hansı alim göstərmişdir ki , ölçmə zamanı məsrəfləri yarıya qədər azaltmaq olar?

- ☐ Yakkok
- ☐ M.S. Vorobyov
- ☐ N.S. Vorobyov
- ☒ S.N.Vorobyov
- ☐ Ford

429 Riskin qiymətləndirilməsində nəyisə gözdən qaçırmamaq və ya qarışdırılmamaq üçün praktikada özünü yaxşı təsdiqləmiş hansı proseslərdən istifadə olunur? 1) Nominasiyadan 2) Tendensiyadan 3) Proporsiyadan 4) İdentifikasiyadan 5) Kvantifikasiyadan

- ☐ hamısından
- ☐ 4,5
- ☐ 3,4
- ☒ 1,2,3

☐ 1,5

430 Nominal şkala üzrə qiymətləndirmədə hansı anlayışlardan istifadə olunur?

- ☒ hamısından
- ☐ Eyni dərəcədə mümkündür
- ☐ JEhtimalı çoxdu
- ☐ Ehtimalı azdı
- ☐ Daha çox mümkündür

431 Qərarların qəbulu nəzəriyyəsinin hamısına məxsus neçə element var?

- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 4

432 Qərarların qəbulu nəzəriyyəsində yaxşı fikirləş nə istəyirsən hansı prinsipə aidedilməkdədir:

- ☐ hamısına
- ☐ ölçüyə
- ☒ məqsədə
- ☐ alternativ yolların çoxluğuna
- ☐ müqayisəyə

433 Qərarların qəbulunun ümumi sxemini risklərin idarəedilməsinin hansı sahəsinə adaptasiya etmək olar?

- ☐ hamısına
- ☐ volatelli
- ☒ problemlı
- ☐ gəlirli
- ☐ diverfikasiyalı

434 Təbii risklərə aiddir: 1) Zəlzələ 2) Vulkan püskürməsi 3) əlverişsiz hava şəraiti

- ☒ 1,2,3
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☐ 1,2

435 Microsoft şirkətinin risk menecerləri tərəfindən 1997-ci ilin ikinci yarısında nəzərə alınan risklərə aid deyildir:

- ☐ Öhdəliklər və məhkəmə riskləri
- ☐ İşəgötürənin riskləri
- ☐ Maliyyə risklər
- ☐ Təbii risklər
- ☒ Marketing riskləri

436 Risklərin idarəedilməsi sistemi özündə hansı şəxsləri birləşdirməlidir?

- ☐ paseynor insanları
- ☐ optimist insanları

- ☐ pesimis insanları
- ☒ passionar insanları
- ☐ aqresiv insanları

437 Risk-menecmentin konseptual sxeminə aiddir :

- ☐ Məqsədli şəkildə istehsalatda tətbiq edilən risklərin idarəedilməsi strukturunun olması
- ☐ İstənilən ideyaların konkret insanlar tərəfindən realizə edilməsi.
- ☐ Resurslara görə risklərə olan reaksiyanın formalaşması
- ☐ Biznes mədəniyyətinin olması
- ☒ hamısı

438 Risk menecmentinə aid deyildir: 1) İdarəetmə prosesində yaranmış riskin və iqtisadi münasibətlərin qiymətləndirilməsi sistemidir 2) Özündə idarəetmə fəaliyyətlərinin manipulyasiyasını ehtiva edir 3) Risk menecmenti idarəetmə sistemi kimi idarəetmə obyektinə və subyektindən ibarətdir 4) Risk -menecmenti idarəetmə prosesində yaranmış riskin və iqtisadi münasibətlərin qiymətləndirilməsi sistemidir

- ☐ 3, 4
- ☐ 1, 2
- ☐ 3
- ☐ 1, 4
- ☒ 2

439 Risk menecmentə aid deyildir:

- ☐ Bu sistem özündə riskli kapital qoyuluşlarının məqsədinin müəyyənləşdirir
- ☒ İdarəetmə sistemi kimi idarəetmə subyektindən ibarətdir
- ☐ İdarəetmə prosesində yaranan iqtisadi münasibətlər və risklərin idarəedilməsi sistemidir
- ☐ hamısı
- ☐ Risk dərəcəsinin və miqyasının müəyyən edilməsini həyata keçirir

440 Korporativ mərkəzin imtiyazlarına aiddir: 1) Riskin idarəedilməsi mərkəzi ilə birlikdə razılaşdırılmış müəyyən sahələrdə xüsusi tədqiqatların aparılması; 2) Məqsədli şəkildə istehsalatda tətbiq edilən risklərin idarəedilməsi 3) Riskin idarəedilməsi mərkəzi ilə birlikdə risk menecmentin tələblərinə uyğun olaraq ixtisaslaşmış istiqamətlərin işlənməsi. 4) Mərkəzin əsasında risklərə olan reaksiyanın formalaşdırmaq

- ☐ 4,1
- ☐ 2,3
- ☐ 1, 2
- ☐ 3,4
- ☒ 1,3

441 Qərarların qəbulu nəzəriyyəsinin 1- ci elementinə aiddir:

- ☐ Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- ☐ hamısı
- ☒ Nəyin arasından seçim etmək olar ?
- ☐ Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- ☐ Alınacaq mümkün nəticələr hansılardır?

442 Qərarların qəbulu nəzəriyyəsinin 2- ci elementinə aiddir:

- ☐ hamısı
- ☐ Alınacaq mümkün nəticələr hansılardır?
- ☒ Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?

- ☐ Nəyin arasından seçim etmək olar ?
- ☐ Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?

443 Qərarların qəbulu nəzəriyyəsinin ən yaxşı alternativ konsepsiyasına aiddir:

- ☐ Hamısı
- ☒ Ən yaxşısı üçün mübarizə aparın
- ☐ Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
- ☐ Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- ☐ Ən yaxşı alternativləri axatın

444 Qərarların qəbulu nəzəriyyəsinin rasionallıq konsepsiyasına aiddir:

- ☐ hamısı
- ☐ Ən yaxşısı üçün mübarizə aparın
- ☒ Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
- ☐ Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- ☐ Ən yaxşı alternativləri axatın

445 Nəzarətin təşkilinin klassik forması neçə mərhələni nəzərdə tutur?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 1
- ☐ 4

446 Risk-menecment strategiyası haqqında qərar qəbul edərkən metodoloji dəstək kimi nə təklif oluna bilər?

- ☐ Qərarların dəyişdirilməsi nəzəriyyəsi
- ☐ « qərarlar ağacının» təhlili
- ☒ Qərarların qəbulu nəzəriyyəsi
- ☐ «iki addım»
- ☐ « həssaslığın təhlili»

447 İstehsal risklərinə aid deyildir:

- ☒ əmtəyə görə məsuliyyət
- ☐ Quldurluq
- ☐ Xarici siyasi ticarət riskləri
- ☐ Saxtalaşdırma
- ☐ İnformasiya təhlükəsizliyi

448 İdarəetmə strategiyasına aid deyildir:

- ☐ hamısı
- ☐ Sahibkarlıq fəaliyyətinin məqsədinə çatdıqdan sonra menecerlər əldə edilmiş nəticələri qiymətləndirirlər və strategiyadan gələcəkdə istifadə olunub-olunmayacağı haqqında qərar qəbul edirlər.
- ☐ Strategiya imkan verir ki, menecerlər öz diqqətini qəbul edilmiş strateji konsepsiyaya zidd olmayan mümkün hərəkət variantlarında cəmləşdirlər.
- ☐ Qarşıya qoyulmuş məqsədə çatmaq üçün istifadə olunan alətlərdən istifadənin konseptual istiqamətləri və üsulları başa düşülür.
- ☒ Strategiya olduğu kimi saxlanıla bilməz, onda dəyişikliklər edilə bilər və ya ondan imtina edilə bilər.

449 Təsiri az olan risklərin qarşısının alınması üçün hansı tədbiri həyata keçirmək olar?

- ☐ hamısından
- ☐ 3-addımdan
- ☐ preventiv
- ☒ Aprior
- ☐ operativ reaksiyadan

450 Aprior yanaşmaya aid deyildir:

- ☐ hec biri
- ☐ Aprior hərəkətlərin effektivliyi əksərən, menecerlərin bilik, bacarıq və qabiliyyətlərindən asılıdır.
- ☒ Burada risklərin azaldılmasının neoklassik üsullarından istifadə edilir.
- ☐ Krizis vəziyyətin olmadığı maliyyə bazarında mövqe tutmuş rejim üçün daha effektivdir.
- ☐ Aprior tədbirlərin və vəsaitlərin arsenalı kifayət qədər genişdir.

451 Risklərin idarəedilməsi üzrə alternativlərin formalaşdırılmasının baza üsullarına aiddir:

- ☒ hamısı
- ☐ Bütövlükdə istehsal əməliyyatının və ya onun ayrı-ayrı hissələrinin risklərdən sığortalanması.
- ☐ Gözlənilməyən məsrəflərin ödənilməsi üçün material, resurs və vəsait ehtiyatlarının yaradılması.
- ☐ Riskin istehsal əməliyyatlarının iştirakçıları və ya tərəfdaşlar arasında bölüşdürülməsi.
- ☐ Risklər əmələ gəlmə, onların aradan qaldırılması

452 Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsinə aid deyildir:

- ☒ Risk üzərində güclü nəzarəti təmin edən təşkilati və texniki tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanması
- ☐ 20/80 paretto aksiomu qaydasından istifadə edərək baxılan sahibkarlıq əməliyyatı üçün risklərin əsas növlərinin təyin edilməsi.
- ☐ Risklərin təhlükə dərəcəsinə görə təsnifləşdirilməsi, risklərin rəqləşdirilməsi vasitəsilə tendensiyaaların aşkar edilməsi.
- ☐ Sahibkarlıq əməliyyatında baş verə biləcək təhlükələrin mərhələlər üzrə siyahısının tərtibi.
- ☐ Proqnozu hazırlamaq və risklərdən hər birinin baş vermə ehtimalını qiymətləndirmək.

453 Qərarların qəbulu nəzəriyyəsinin 4- cü elementinə aiddir:

- ☐ hamısı
- ☐ Alınacaq mümkün nəticələr hansılardır?
- ☐ Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- ☐ Nəyin arasından seçim etmək olar ?
- ☒ Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?

454 Qərarların qəbulu nəzəriyyəsinin 3- cü elementinə aiddir:

- ☐ hamısı
- ☒ Alınacaq mümkün nəticələr hansılardır?
- ☐ Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- ☐ Nəyin arasından seçim etmək olar ?
- ☐ Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?

455 Proporsional qiymətləndirməyə aid deyildir:

- ☐ Bu qiymətləndirməni aparmaq daha çətindir
- ☐ Modellərdən ən üstünü riyazi modeldir
- ☒ Keyfiyyət proporsiyalarını təyin etmək üçün müxtəlif iqtisadi və davranış modelləri qurulur.
- ☐ Bu zaman qəbul edilən qərarların keyfiyyəti də daha yüksək olur.

- ☐ Bu məsələnin həlli zamanı yalnız fiziki və iqtisadi qanunauyğunluqlar deyil, həmçinin siyasi sosial mədəni və sahibkarlıq fəaliyyətin digər aspektləri nəzərə alınmalıdır.

456 Mümkün təhlükələrin yaranma vaxtını və əsas xarakteristikalarının proqnozlaşdırılmasını hansı texnologiya üzrə aparırıq ? 1) nominasiya 2) tendensiya 3) proporsiya

- ☐ 1,3
☐ heç biri ilə
☐ 1,2,3
☒ 1,2
☐ 2,3

457 Nominasiya mərhələsində biznes əməliyyatının məqsədinin hansı təsviri verilir?

- ☐ Hec bir təsvir verilmir
☐ Vərisontal təsviri
☒ verbal təsviri
☐ Proporsional təsviri
☐ Pareto təsviri

458 Fəaliyyətin əsas istiqamətləri, məqsədləri müəyyən ediləndən, məsələlər razılaşdırıldıqdan sonra sahibkarlıq fəaliyyəti risklərinin nəyinə başlamaq lazımdır? 1) Nominasiyasına 2) İdentifikasiyasına 3) Tendensiyasına 4) Proporsiyasına

- ☒ 1,2
☐ 3,4
☐ 1,4
☐ 3
☐ 2,3

459 Ölçü nəzəriyyəsinə əsasən keyfiyyət şkalalarında hansı çıxarılmış qiymətlər daha etibarlı sayılır? 1) Nominal 2) Rəqə 3) Bal 4) Tendensiya 5) Proporsiya

- ☐ 1,5
☐ 2,4,5
☐ 3
☐ 2,4
☒ 1,2,3

460 Qərarların qəbulu nəzəriyyəsinin sistem konsepsiyasına aiddir:

- ☐ hamısı
☒ Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
☐ Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
☐ Ən yaxşısı üçün mübarizə aparın
☐ ən yaxşı alternativləri axatın

461 Dağınıq yaşamağa aiddir:

- ☐ Dağınıq yaşama imkan verir ki, hər bir funksional və biznes-vahidi özünün ayrıca informasiya sahəsini və riskləri idarə etmək üçün öz "dilini", alət və metodlarını yaratsın.
☐ Dağınıq yaşamasından funksional və biznes-vahidləri bir-birindən kəskin fərqlənəndə və kifayət qədər müstəqil işləyəndə istifadə olunur.
☒ Belə yaşamada bütün istehsal vahidləri üçün uyğun ümumi olan metodlardan və bu istiqamətdə aparılan tədqiqatlardan istifadə olunur.
☐ Bu yaşama tələb edir ki, menecment təşkilatın resurslarını kapitalın çoxsaylı tələblərini nəzərə alaraq paylaşdırsın.

☐ heç biri

462 İnteqrasiya edilmiş yanaşmaya aid deyildir:

- ☐ İnteqrasiya yanaşmasında risk təhlükə kimi yox, daha çox müəssisənin inkişaf etdirilməsi və yeni gəlirlərin əldə edilməsi üçün imkan kimi nəzərdən keçirilir.
- ☐ İnteqrasiya edilmiş yanaşma daha effektiv və praktikada daha uğurlu sayılır
- ☐ Ona görə də bir çox şirkətlər riskin idarəedilməsinin inteqrasiya edilmiş strukturunu yaradırlar
- ☐ İnteqrasiya yanaşması ümumi informasiya sahəsindən və ümumi "dildən", alətlərdən və metodlardan istifadə edir.
- ☒ Bu yanaşma tələb edir ki, menecment təşkilatın resurslarını kapitalın çoxsaylı tələblərini nəzərə alaraq paylaşdırsın.

463 Öhdəliklər və məhkəmə risklərinə aid deyildir:

- ☐ Əmtəyə görə məsuliyyət
- ☐ Əmək qanunvericiliyi
- ☒ Ödəmə qabiliyyətinin olmaması
- ☐ İş praktikası
- ☐ Müəllif hüquqlarının pozulması

464 Maliyyə risklərinə aid deyildir:

- ☐ Dövlət nəzarəti
- ☐ Strateji investisiyalar,
- ☐ Valyuta kursları,
- ☒ Fudislar öhdəliklər,
- ☐ Portfel defoltu

465 Antirisk tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanmasına aid deyildir:

- ☐ Risk üzərində güclü nəzarəti təmin edən təşkilati və texniki tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanması.
- ☐ Risklərin idarəedilməsi prosesində arzuolunmayan hadisələrin baş verməsi halında gözlənilən itkilərin qiymətləndirilməsi
- ☒ 20/80 paretto aksiomu qaydasından istifadə edərək baxılan sahibkarlıq əməliyyatı üçün risklərin əsas növlərinin təyin edilməsi.
- ☐ hamısı
- ☐ Risklərin idarəedilməsinə və uyğun antirisk tədbirlərinin həyata keçirilməsinə çəkilən orta məsrəflərin qiymətləndirilməsi.

466 Evristikaya aid deyildir: 1) Təcrübəyə əsaslanan məntiqi qayda və metodik üsulların məcmusundan ibarətdir. 2) S.N.Vorobyov evristikanın mahiyyətini yaxşı ifadə etmişdir 3) Evristikanın etibarlılığı ancaq inam və təcrübə ilə şərtlənib 4) Risk-menecment qərarların qəbulu üçün evristik qayda və üsulların özünəməxsus sistemini yaradır

- ☐ 4
- ☐ 1,2
- ☒ 2
- ☐ heç biri
- ☐ 3,4

467 Biznes-planın reallaşdırma qrafikinə tərtib edilməsi istiqaməti öyrənilərkən ilk növbədə tətbiqin hansı təcrübəsindən istifadə etmək lazımdır?

- ☐ «beş addım» dan
- ☒ «üç addım» dan
- ☐ « həssaslığın təhlilin»dən

- ☐ « qərarlar ağacın» dan
- ☐ «iki addım» dan

468 Firmaların yaranması mərhələlərinə aid deyildir:

- ☐ Firmanın yaranması haqqında tərtib edilmiş sənədlərin ədliyyə orqanlarında rəsmi təsdiq edilməsi;
- ☒ İşgüzar tərəflər arasında maliyyə sabitliyi ilə əlaqədar sazişin bağlanması və lazım olan normativ-hüquqi sənədlərin İqtisadi İnkişaf Nazirliyinə rəsmi təsdiq edilməsi;
- ☐ Firmaları yaratmaq üçün işgüzar tərəfkeşlərlə sazişin bağlanması;
- ☐ Firmanın fəaliyyətinin hüquqi cəhətdən rəsmiləşdirilməsi onun vergi və auditor təşkilatlarında, statistika orqanlarında və s. qeydə alınması.
- ☐ hamısı

469 Planın reallaşdırma mərhələsinin ardıcılıqlarına aiddir

- ☐ yeni idarə orqanının yaranması və onun hüquqi əsasları;
- ☐ planın tətbiq edilməsi üçün işçi qrupunun müəyyən edilməsi;
- ☐ firmanın hökumət səviyyəsində tanınması;
- ☒ hamısı
- ☐ firmanın qeydə alınması və onun hüquqi prosesinin həyata keçirilməsi;

470 Biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?

- ☐ « həssaslığın təhlilin»dən
- ☒ «üç addım» dan
- ☐ «iki addım» dan
- ☐ «beş addım» dan
- ☐ « qərarlar ağacın» dan

471 Ekoloji risklərə aiddir:

- ☒ hamısı
- ☐ Atmosferə və suya tullantılar
- ☐ İstehsalın zərərliyi
- ☐ Yaşayış məntəqəsinin yaxınlığı
- ☐ Fors – major halları

472 Maliyyə-iqtisadi risklərə aiddir:

- ☒ Vergilərin artımı
- ☐ Qeyri-sabit tələbat
- ☐ Alternativ məhsulun yaranması
- ☐ Rəqiblər tərəfindən qiymətlərin aşağı salınması
- ☐ Rəqiblər tərəfindən məhsul istehsalının artımı

473 Texniki risklərə aiddir:

- ☐ Avadanlıqların etibarlılığının azlığı
- ☐ Xammalın keyfiyyətinin qeyri-stabilliyi
- ☐ Avadanlıqların köhnəlməsi
- ☐ Texnologiyaların yeniliyi
- ☒ hamısı

474 Sosial risklərə aiddir:

- ☒ hamısı

- ☐ İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- ☐ Tətil təhlükəsi
- ☐ Əmək haqqı səviyyəsinin yetərli olmaması
- ☐ Sosial infrastruktur

475 Sosial risklərə aid deyildir:

- ☒ Siyasi infrastruktur
- ☐ İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- ☐ Tətil təhlükəsi
- ☐ Əmək haqqı səviyyəsinin yetərli olmaması
- ☐ hamısı

476 Layihənin həyata keçirilməsi zamanı itkilərə aiddir: 1) Material itkisi 2) Maliyyə itkisi 3) Vaxt itkisi

- ☐ 1
- ☐ 1, 2
- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 3

477 Biznes-planı aiddir:

- ☒ hamısı
- ☐ risklərin sığortalıması
- ☐ rəqabət strategiyasının seçilməsi,
- ☐ riskin qiymətləndirilməsi
- ☐ tədqiqat və işləmələr planı;

478 Biznes-planı aiddir:

- ☒ hamısı
- ☐ riskin qiymətləndirilməsi
- ☐ marketinq planı;
- ☐ təşkilati plan;
- ☐ maliyyə planı

479 Biznes-planı aiddir:

- ☐ rəqiblərin qiymətləndirilməsi
- ☐ əmtəə bazarının xarakteristikası,
- ☒ hamısı
- ☐ istehsal planı
- ☐ rəqabət strategiyasının seçilməsi,

480 Biznes-planı aiddir:

- ☒ hamısı
- ☐ titullar və rəqəsi
- ☐ xülasə
- ☐ biznesin tarixi
- ☐ sahənin vəziyyəti

481 Bıznəs-planın hazırlanmasında iştirak edən bıznəs üzrə tərəfdəşlərin işlərinə aiddir: 1) əməkdaşların inkişafının etibarlılığı və cəlb ediciliyinin qiymətləndirilməsi 2) əməkdaşlıq imkanlarının qiymətləndirilməsi 3)

İmkanların qiymətləndirilməsi 4) Məqsəd və vəzifələrin qoyulması və bölünməsi

- ☐ heç biri
- ☒ 1,2,
- ☐ 2,3
- ☐ 1,2,3
- ☐ 3, 4

482 əgər biznes-planın hazırlanmasında sahibkarın özü şəxsən iştirak edərsə? 1) risklərin aşağı salınmasına daha çox təsir edər 2) sahibkarın özü tərəfindən gələcək fəaliyyət prosesi modelləşdirilir, 3) biznes-planın hazırlanmasının bütün mərhələlər üzrə yoxlayır, 4) qarşıya qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün nəzərdə tutulan və nəzərdə tutulmayan risklərin mövcudluğu müəyyənləşdirir 5) xərclərin son nəticəsinin operativ uçotunu aparır

- ☐ 1,3,5
- ☐ 1 ,2
- ☒ 1,2,3,4,5
- ☐ 1,5
- ☐ 3,4

483 Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- ☐ rekonstruksiyasını,
- ☐ müəssisə və təşkilatın təsisini,
- ☒ hamısını
- ☐ mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- ☐ fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını

484 Sahibkarlıq fəaliyyətinin planlaşdırılmasının əhəmiyyətinə aiddir:

- ☐ sahibkara öz məqsədlərini və ya onlara nail olmaq yollarını dəqiqləşdirməyə imkan verir;
- ☐ nəzarətin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstərməsini müəyyən edir;
- ☒ hamısı
- ☐ məqsədə çatmaq üçün göstərilən səyləri daha da dəqiq əlaqələndirməyə imkan verir;
- ☐ firmanın bazardakı qəfil dəyişmələrinə daha çox hazırlıqlı edir;

485 Müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın məqsədlərinə aiddir :

- ☒ hamısı
- ☐ Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- ☐ Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
- ☐ yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübut etmək;
- ☐ xarici bazara çıxış və investisiyaların cəlb edilməsi.

486 Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- ☒ hamısını
- ☐ mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- ☐ müəssisə və təşkilatın təsisini
- ☐ rekonstruksiyasını,
- ☐ fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını

487 Texniki İqtisadi əsaslandırma nəyin tərkib hissəsidir? 1) biznes-planın 2) investisiya layihəsinin 3)marketinqin 4) Şirkətin fəaliyyətinin

- ☐ 2,3
- ☐ 1
- ☐ 2,4
- ☒ 1,2
- ☐ 3,4

488 Biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir?

- ☐ Nəzarət
- ☒ Biznes plan
- ☐ təşkil etmə
- ☐ Planlaşma
- ☐ kordinasiya

489 Firmaların işgüzar fəaliyyətinin ayrılmaz tərkib hissəsidir?

- ☐ Planlaşma və proqnozlaşma
- ☐ təşkil etmə
- ☒ hamısı
- ☐ Biznes plan
- ☐ kordinasiya

490 Biznes-planın yerinə yetirdiyi funksiyalar neçə yerə ayrılır?

- ☐ 3
- ☒ 2
- ☐ heç birinə
- ☐ 4
- ☐ 5

491 Müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın müxtəlif məqsədlərinə aiddir :

- ☐ xarici bazara çıxış və investisiyaların cəlb edilməsi
- ☒ hamisi
- ☐ Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
- ☐ Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- ☐ yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübut etmək;

492 Biznes-planın firmaxarici funksiyalarına aiddir:

- ☐ heç biri
- ☐ mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
- ☐ firmanın maliyyə vəziyyətinə nəzarət;
- ☐ sahibkarlıq risklərinin aşağı salınması;
- ☒ müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması

493 Biznes-planın firmaxarici funksiyalarına aiddir:

- ☒ hamısı
- ☐ layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi
- ☐ fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
- ☐ layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
- ☐ müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması.

494 Biznes-planın firmadaxili funksiyalarına aiddir:

- ☒ firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
- ☐ layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;
- ☐ fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
- ☐ layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
- ☐ müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması

495 Biznes-planın firmadaxili funksiyalarına aiddir:

- ☐ mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
- ☐ yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- ☒ hamısı
- ☐ sahibkarlıq risklərinin aşağı salınması;
- ☐ firmanın maliyyə vəziyyətinə nəzarət;

496 Biznes-planın firmadaxili funksiyalarına aid deyildir:

- ☐ sahibkarlıq risklərinin aşağı salınması;
- ☐ firmanın maliyyə vəziyyətinə nəzarət;
- ☒ layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
- ☐ firmanın fəaliyyətindəki geriləmə, tənəzzül prosesi haqqında xəbərdarlıq.
- ☐ firmanın müsbət imicinin formalaşdırılması;

497 Biznes-planın firmadaxili funksiyalarına aid deyildir:

- ☐ yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;
- ☐ firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
- ☒ müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması
- ☐ yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- ☐ firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;

498 Biznes-planın iştirakçılarna aid deyildir:

- ☐ Biznes üzrə tərəfdaşlar
- ☐ Səhmdarlar
- ☐ Menecerlər
- ☒ Müşahidəçilər
- ☐ kreditorlar

499 Maliyyə risklərinə aiddir

- ☐ hamısı
- ☐ Sığorta ödənişləri
- ☐ fudisiar öhdəliklər
- ☐ İşəgötürənin öhdəlikləri
- ☒ dövlət nəzarəti

500 Biznes-planın strukturu nədən aslıdır?

- ☐ biznesin miqyasından,
- ☐ zəruri investisiyanın həcmindən,
- ☒ təşəbüsün fəaliyyətindən
- ☐ firma tərəfinə təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən
- ☐ firmanın maliyyə sabitliyinin səviyyəsindən,

501 Investorlarla və partnyorlarla razılaşdırılıb hazırlanan biznes-planın məsələrinə aid deyildir:

- ☐ fəaliyyət həyata keçirmək üçün zəruri olan maddi-texniki baza kifayət qədər təkmilləşibmi?
- ☒ İstehsal olunacaq məhsula və göstəriləcək xidmətə olan tələb 10-15 il müddətinə davam edirmi?
- ☐ Daxili və xarici anoloji məhsula olan tələb və qiymətin dinamikası hansı səviyyədədir?
- ☐ əmək, maddi və maliyyə resurslarına çəkilən xərcləri əldə ediləcək mənfəət təmin edirmi?
- ☐ nəzərdə tutulan fəaliyyət sahələri reallıq kəsb edirmi və kifayət qədər etibarlı və səlahiyyətli deyirmi?

502 Ehtiyat pul resurslarının formalaşması nəyə xidmət edir?

- ☐ Diverifikasiyaya
- ☒ gözlənilməz xərclərin örtülməsinə
- ☐ hamısına
- ☐ gözlənilməz xərcləri dəyişdirməyə
- ☐ biznes –plana

503 Biznes plana aid deyildir?

- ☒ Biznes-planın tam şəkildə işlənilib hazırlanması və layihənin genişlənməsi elmi pəfəaliyyət ilə müşayiət olunur.
- ☐ Biznes-plan mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mümkün olan risklərin dərəcəsinin minimuma endirməklə bağlı dəqiq təkliflər hazırlanmasına imkan verir.
- ☐ Biznes-plan bu və ya digər konkret şəraitə uyğun olaraq biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir.
- ☐ Zəruri hesablamalara öz əsaslandırılmalara malik dəqiq milli biznes-planı sahibkara və fəaliyyətini genişləndirməyə, baş verə bilən dəyişiklikləri və gələcək problemləri əvvəlcədən görməyə, cari əməliyyatlara nəzarət etməyə, fəaliyyətinin gözlənilən müvəffəqiyyətini qiymətləndirməyə, pul resurslarının ehtiyatını müəyyənləşdirməyə kömək edir.
- ☐ bütün variantlar doğrudur

504 Risklərlə bağlı qərarlar qəbul edilərkən sahibkarlar neçə amili nəzərə alır?

- ☒ 2
- ☐ 1
- ☐ 4
- ☐ heç bir amili nəzərə almır
- ☐ 3

505 Bıznes-planın hazırlanmasında iştirak edən səhmdarların işlərinə aideyildir:

- ☐ hamısı
- ☐ Pula tələbatın müəyyən edilməsi
- ☐ Məqsəd və vəzifələrin qoyulması və bölünməsi
- ☐ İmkanların qiymətləndirilməsi
- ☒ İdeyanın aydınlaşdırılması

506 Bıznes-planın hazırlanmasında iştirak edən menecerlərin işlərinə aiddir: 1) İdeyanın aydınlaşdırılması 2) Praktiki təhlil 3) Şirkətin yaradılması 4) İmkanların qiymətləndirilməsi 5) Pula tələbatın müəyyən edilməsi

- ☐ heç biri
- ☐ 2,5
- ☐ 4,5
- ☐ 1,2,5
- ☒ 1,2,3

507 Bıznes-planın hazırlanmasında iştirak edən menecerlərin işlərinə aid deyildir: 1) İdeyanın aydınlaşdırılması 2) Praktiki təhlil 3) Şirkətin yaradılması 4)İmkanların qiymətləndirilməsi 5) Pula tələbatın müəyyən edilməsi

- ☐ heç biri

- ☐ 2,5
- ☒ 4,5
- ☐ 1,2,5
- ☐ 1,2,3

508 Bıznəs-planının iştirakçılarına aiddeyildir:

- ☐ Bıznəs üzrə tərəfdaşlar
- ☒ Debitorlar
- ☐ Menecerlər
- ☐ Səhmdarlar
- ☐ kreditorlar

509 Layihəni həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlumatlara aiddeyildir:

- ☐ İnvestisiyanın cəlb edilməsində əsas məqsəd;
- ☐ Bıznəs fəaliyyətinin hazırkı istiqaməti;
- ☐ Mövcud istehsal infrastrukturunu, maddi-texniki təminatı, işçilərin sayı;
- ☐ Sahibkarlıq subyektinin yaranma tarixi, yerləşmə mövqeyi;
- ☒ malgöndərənlər və onların əsas üstünlükləri

510 Bıznəs-planının qısa xülasəsinə aiddir:

- ☒ hamısı
- ☐ istehsalın təşkili və idarə edilməsi prinsipləri;
- ☐ həyata keçiriləcək bıznesin əsas məqsədi;
- ☐ sahibkarlıq subyekti haqqında qısa məlumat;
- ☐ maliyyələşmə mənbələri, həcmi və təyinatı;

511 Bıznəs-planının bölmələrinə aiddir:

- ☒ hamısı
- ☐ Kreditin qaytarılması mərhələləri;
- ☐ Risklər;
- ☐ Maliyyə planı;
- ☐ Kreditin girov təminatı.

512 Bıznəs-planının bölmələrinə aiddeyildir:

- ☐ Marketing planı;
- ☒ İstehlak planı;
- ☐ Bıznəsi həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlumat;
- ☐ Bıznəs-plan haqqında qısa xülasə;
- ☐ İstehsal planı;

513 Titul vərəqinin göstəricilərinə aiddir:

- ☒ hamısı
- ☐ vergi ödəyicisi kimi qeydə alınması;
- ☐ mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar;
- ☐ layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı, ünvanı və telefonları;
- ☐ bıznes-fəaliyyət üçün lisenziyasının olması ;

514 Bıznəs-plan ilk olaraq nədən başlayır ?

- ☐ bank rekvezitlərindən
- ☒ titul vərəqindən
- ☐ müəssisənin nizamnaməsindən
- ☐ müəssisənin adından
- ☐ lisenziyanın alınmasından

515 Biznes-planın əsas bölmələrinə aiddir:

- ☒ hamısı
- ☐ mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar;
- ☐ layihənin hazırlanma yeri və vaxtı;
- ☐ Titul vərəqi;
- ☐ vergi ödəyicisi kimi qeydə alınması;

516 Biznes-planın mühüm iqtisadi məsələlərinə aid deyildir:

- ☐ heç biri
- ☒ müəssisənin qarşısında qoyulan məsələlərin həlli üçün lazım olan kadr mənbələrinin müəyyənləşdirilməsi;
- ☐ müəssisənin fəaliyyətindən əldə ediləcək məhsul istehsalı və satışı həcmnin, maliyyə nəticələrinin, mənfəətin və sair göstəricilərin hesablanması;
- ☐ müəssisənin strateji inkişaf konsepsiyasının məqsədəuyğunluğunun iqtisadi cəhətdən əsaslandırılması;
- ☐ strateji inkişaf xəttinin həyata keçirilməsi üçün texniki və təşkilati tədbirlərin müəyyənləşdirilməsi

517 Maliyyə planına aid deyildir:

- ☐ Maliyyə planında investisiya layihəsinin tətbiq ediləcəyi mühitin xüsusiyyətləri və şəraiti öz əksini tapmalıdır
- ☒ Avans olunmuş kapital əvvəlcə istehlak vasitələrinin alınmasına sərf edilir
- ☐ Sahibkarın sərəncamında olan bütün əsas və dövrüyyə kapitalı yalnız pul ifadəsində əks etdirilə bilər.
- ☐ Maliyyə – pul münasibətləri deməkdir
- ☐ maliyyə planı kapitalın hərəkət istiqamətlərinin əks etdirilməsidir.

518 Biznes-planın hazırlanması neçə mühüm mərhələni əhatə edir:

- ☒ heç bir mərhələni əhatə etmir
- ☐ 4
- ☐ 3
- ☐ 1
- ☐ 5

519 Biznes-planın daxili və xarici məqsədləri aydınlaşdıqdan sonra neçənci mərhələyə başlamaq olar?

- ☐ 5-ci
- ☒ 3-cü
- ☐ 2-ci
- ☐ 1-ci
- ☐ 4-cü

520 Biznes-planın hazırlanmasında birinci mərhələyə aiddir: 1) lazımi informasiyanın alınması 2) məqsədin müəyyən edilməsi 3) məqsədli oxucularının dəqiq müəyyənləşdirilməsi 4) istehlakçılarının müəyyənləşdirilməsi

- ☐ 1,4
- ☐ 1,2
- ☐ 3
- ☒ 1
- ☐ 3

521 İstehsal planına aiddir:

- ☒ hamısı
- ☐ istehsal ediləcək məhsulun (xidmətin) qısa xarakteristikası, texniki-iqtisadi göstəriciləri;
- ☐ mövcud istehsal, maliyyə vəziyyəti və ondan istifadə olunma imkanları;
- ☐ biznesin həyata keçiriləcəyi yer və onun üstün cəhətləri;
- ☐ məhsulun keyfiyyəti və sertifikatlaşdırılması;

522 Marketing planında əsas neçə hissəyə diqqət verilir?

- ☒ 6
- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5

523 Marketing planın bölmələrinə aid deyildir :

- ☒ Maliyyə siyasəti
- ☐ Satış taktikası
- ☐ Əmtəə siyasəti
- ☐ Rəqabətin təhlili
- ☐ Qiymət siyasəti

524 Seqmentasiya əlamətlərinin fərqləndirici xüsusiyyətlərinə aiddir:

- ☒ hamısı
- ☐ ictimai-iqtisadi təbəqə;
- ☐ coğrafi;
- ☐ demoqrafik;
- ☐ sosial-psixoloji meyl

525 əmtəə siyasətinə aiddir:

- ☒ hamısı
- ☐ standart və normativlərə uyğunluğu;
- ☐ universallıq göstəriciləri;
- ☐ əsas texniki, estetik xüsusiyyətləri;
- ☐ dəyər göstəriciləri;

526 Rəqabətin təhlilinə aid deyildir:

- ☐ heç biri
- ☐ cari problemlər və bazarda rəqiblərin təhlili.
- ☐ istehlakçıların cəlb edilməsi yolları;
- ☐ müəssisənin rəqabət imkanları;
- ☒ universallıq göstəriciləri;

527 Firmaların yaranması neçə mərhələdə həyata keçirilə bilər?

- ☐ 6
- ☒ 4
- ☐ 3
- ☐ 2
- ☐ 5

528 Biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?

- ☐ «həssaslığın təhlilin»dən
- ☐ «beş addım» dan
- ☐ «iki addım» dan
- ☒ «üç addım» dan
- ☐ « qərarlar ağacın» dan

529 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 14-cü nədir?

- ☐ sığorta məsələlərin həllidir
- ☒ biznes-planın xülasəsinin hazırlanmasıdır
- ☐ marketinq planının işlənilib hazırlanmasıdır
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır
- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir

530 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 13-cü nədir?

- ☒ maliyyə planın hazırlanmasıdır
- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır
- ☐ marketinq planının işlənilib hazırlanmasıdır
- ☐ sığorta məsələlərin həllidir

531 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 12-ci nədir?

- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☐ biznes-planın xülasəsinin hazırlanmasıdır
- ☐ maliyyə planın hazırlanmasıdır
- ☒ sığorta məsələlərin həllidir
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır

532 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 11-ci nədir?

- ☒ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☐ marketinq planının işlənilib hazırlanmasıdır
- ☐ təşkilati planının işlənilib hazırlanmasıdır
- ☐ istehsal planının işlənilib hazırlanmasıdır
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır

533 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 10-cu nədir?

- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☐ marketinq planının işlənilib hazırlanmasıdır
- ☐ təşkilati planının işlənilib hazırlanmasıdır
- ☐ istehsal planının işlənilib hazırlanmasıdır
- ☒ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır

534 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 9-cü nədir?

- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☒ marketinq planının işlənilib hazırlanmasıdır
- ☐ təşkilati planının işlənilib hazırlanmasıdır
- ☐ istehsal planının işlənilib hazırlanmasıdır
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır

535 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 8-ci nədir?

- ☐ mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həllidir
- ☐ marketing planının işlənilib hazırlanmasıdır
- ☒ təşkilati planının işlənilib hazırlanmasıdır
- ☐ istehsal planının işlənilib hazırlanmasıdır
- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır

536 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 7-ci nədir?

- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanmasıdır
- ☐ təşkilati planının işlənilib hazırlanmasıdır
- ☒ istehsal planının işlənilib hazırlanmasıdır
- ☐ kommersiya nə ya istehsal fəaliyyətinin həyata keçməsi üçün yerin seçilməsidir
- ☐ marketing planının işlənilib hazırlanmasıdır

537 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 6-cı nədir?

- ☐ satış bazarının mümkün variantının tədqiqidir
- ☐ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlilidir
- ☐ xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbuludur
- ☒ kommersiya və ya istehsal fəaliyyətinin həyata keçməsi üçün yerin seçilməsidir
- ☐ layihənin məqsədi, iş və xidmət növlərini seçilməsidir

538 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 5-ci nədir?

- ☒ satışın həcmi ilə bağlı proqnozların tərtib edilməsidir
- ☐ layihənin məqsədi, iş və xidmət növlərini seçilməsidir
- ☐ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlilidir
- ☐ xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbuludur
- ☐ satış bazarının mümkün variantının tədqiqidir

539 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 4-çü nədir?

- ☐ gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənilib hazırlanması
- ☐ təşkilati planının işlənilib hazırlanması
- ☐ istehsal planının işlənilib hazırlanması
- ☐ kommersiya nə ya istehsal fəaliyyətinin həyata keçməsi üçün yerin seçilməsi
- ☒ satış bazarının mümkün variantının tədqiqidir

540 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 3-çü nədir?

- ☐ satışın həcmi ilə bağlı proqnozların tərtib edilməsidir
- ☒ layihənin məqsədi, iş və xidmət növlərini seçilməsidir
- ☐ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlilidir
- ☐ xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbuludur
- ☐ satış bazarının mümkün variantının tədqiqidir

541 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 2 nədir?

- ☐ satış bazarının mümkün variantının tədqiqidir
- ☒ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlilidir
- ☐ xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbuludur
- ☐ satışın həcmi ilə bağlı proqnozların tərtib edilməsidir
- ☐ layihənin məqsədi, iş və xidmət növlərini seçilməsidir

542 Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemində 1 nədir?

- ☐ satışın həcmi ilə bağlı proqnozların tərtib edilməsidir
- ☐ layihənin məqsədi, iş və xidmət növlərini seçilməsidir
- ☐ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlilidir
- ☒ xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbuludur
- ☐ satış bazarının mümkün variantının tədqiqidir

543 Biznes-planların hazırlanması zamanı əsaslanmaq lazımdır: 1) müəyyən bir məhsul istehsalı və yaxud xidmətin göstərilməsini nəzərdə tutan konkret təklifin (layihənin) olmasına; 2) oxşar məhsul istehsalı və xidmət göstərilməsi ilə məşğul olan müəssisələrin istehsal-təsərrüfat və kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsinə; 3) idarəetmədə istifadə olunan texniki-iqtisadi, maliyyə-kredit və sosial-təşkilati mexanizmlərin öyrənilməsinə;

- ☐ heç birinə
- ☐ 3
- ☒ 1,2,3
- ☐ 1
- ☐ 2

544 Azərbaycan Respublikasında biznes-planın hazırlanması üzrə sənəd neçənci ildə hazırlanmışdır?

- ☐ 2008-ci ildə
- ☐ 2004-cü ildə
- ☐ 2003-cü ildə
- ☒ 2002-ci ildə
- ☐ 2001-ci ildə

545 Bıznəs-planının hazırlanmasında iştirak edən kreditörərlərin işlərinə aiddir: 1) İmkanların qiymətləndirilməsi 2) Məqsəd və vəzifələrin qoyulması və bölünməsi 3) Pulun alınmasına kömək 4) Likvidliyin və riskin qiymətləndirilməsi 5) İdarəetmənin keyfiyyətinin qiymətləndirilməsi

- ☐ heç biri
- ☐ 1,2,5
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 3, 4,5

546 Bıznəs-planının hazırlanmasında iştirak edən səhmdarların işlərinə aiddir: 1) İmkanların qiymətləndirilməsi 2) Məqsəd və vəzifələrin qoyulması və bölünməsi 3) Pula tələbatın müəyyən edilməsi 4) Likvidliyin və riskin qiymətləndirilməsi 5) İdarəetmənin keyfiyyətinin qiymətləndirilməsi

- ☐ 1,4
- ☐ 4,5
- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ heç biri

547 Faiz riskinə aid deyildir: 1) Faiz normalarının dəyişməsi nəticəsində cəlb edilmiş vəsaitlər üzrə kredit müəssisələrinə, investisiya fondlarına verilən kredit normalarına əsasən, onlar tərəfindən ödənilən məbləğin müəyyən edilən həcmdə olması ehtimalı 2) Faiz riskinin 3 növünün olması 3) Mövqeli faiz riski konkret vaxtın faizi üzrə hər hansı bir vəziyyətin riskini göstərməsi 4) Quruluş riskinin , ümumiyyətlə, kredit müəssisəsinin balansına əsasən faiz normalarının artıb-azalması ilə bağlı olan əmək bazarında meydana çıxan dəyişikliklərlə əlaqədar olması

- ☐ 1,4
☐ heç biri
☐ 1,2
☒ 2,4
☐ 3,4

548 İqtisadiyyat valyuta nəticələri riskinə aiddir: 1) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir 2) Dövlət tərəfindən həyata keçirilən siyasətə və ya inflyasiyanın nəticələrinə görə əmək ödənişlərinin artırılmasının dayandırılmasıdır 3) Oxşar məhsulların istehsalçıları tərəfindən rəqabət səviyyəsinin dəyişməsi kimi məsələlərlə əlaqəlidir

- ☐ 1
☐ 3,4
☒ 1,2,3
☐ 3
☐ 2

549 Translyasiya valyuta riskinə aiddir: 1) Müxtəlif ölkələrdə fəaliyyət göstərən qır müəssisələr baş müəssisəyə balans hesabatı təqdim edən zaman öz aktiv və passivlərini valyutada göstərməsi nəticəsində zərərlərin və ya artımın yaranmasıdır 2) Bunu hərdən hesabat və ya balans riski də adlandırırlar. 3) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir

- ☐ 2,3
☐ hamısı aiddir
☐ 3
☐ 2
☒ 1,2

550 Maliyyə nöqtəyi-nəzərindən riskin neçə dərəcəsi ola bilər?

- ☐ 6
☒ 3
☐ 4
☐ 2

551 Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir?

- ☒ 3
☐ 4
☐ 5
☐ 2
☐ 1

552 Başa çatdırılmamış tikinti işlərinin riskinə aid deyildir :

- ☐ İqtisadi mühitdə dəyişikliklərin olması (qiymət, vergi) .
☐ Bütün layihəni və ya onun hissəsini məhv edən qəza hadisələrinin baş verməsi;
☐ Podrat işlərini görən təşkilatın iflasa uğraması, müflis olması;
☒ İşlənilən hazırlanmış biznes-planda dəyişikliklərin olmaması və onların reallaşdırılmasının mümkünlüyü;
☐ İşlərin başlanılmasına kimi və başladıqdan sonra layihənin

553 İnvestisiya risklərinin növlərinə aiddir:

- ☒ hamısı
- ☐ İstehsal riski
- ☐ Xərclərin artırılması riski
- ☐ Bazarla əlaqəli risk
- ☐ Başa çatdırılmamış tikinti işlərinin riski

554 Qiymətli kağızların gəlirliyi neçə amildən aslıdır?

- ☐ heç birindən
- ☐ 4
- ☐ 1
- ☐ 2
- ☒ 3

555 Faiz riskinin yaranma mənbələrinə aiddir:

- ☐ Kredit müqavilələrində faiz normalarının mümkün dəyişməsinə nəzərə alınmaması
- ☐ Kredit müəssisələrində faiz siyasətinin işlənilib hazırlanmış strategiyasının olmaması
- ☐ faiz normalarının dəqiq olmayan səviyyəsinin seçilməsi
- ☒ hamısı
- ☐ Mərkəzi Bankın faiz siyasətinin dəyişməsi;

556 Faiz riskinin yaranma mənbələrinə aiddir:

- ☐ Kreditin istifadə müddətinə vahid normanın qoyulması;
- ☐ Kredit müqavilələrində faiz normalarının mümkün dəyişməsinə nəzərə alınmaması;
- ☐ Müxtəlif faiz normaları içərisindən daha səmərəlisini düzgün seçməməsi;
- ☐ Mərkəzi Bankın faiz siyasətinin dəyişməsi;
- ☒ hamısı

557 Müəssisələrin xüsusiyyətindən asılı olaraq lizinq verən və lizinq alan arasındakı münasibətlərdə neçə növ lizinqlər fərqləndirilir?

- ☐ heç biri fərqləndirilmir
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 1

558 Kredit risklərinin növlərinə aiddir:

- ☒ hamısı
- ☐ faktoring əməliyyatlarının riski
- ☐ del-kredere riski
- ☐ depozit riski
- ☐ lizinq əməliyyatlarının riski;

559 Valyuta risklərinin növlərinə aid deyildir: 1) əməliyyat valyuta riski ; 2) translyasiya valyuta riski; 3) iqtisadi valyuta nəticələri riski 4) del-kredere valyuta nəticələri riski

- ☐ 1,2
- ☐ 3,4
- ☐ 3
- ☐ 2
- ☒ 4

560 Valyuta risklərinə təsir göstərən amillərə aiddir:

- ☐ ölkənin valyuta ehtiyatlarının vəziyyəti və inflyasiyanın
- ☒ hamısı
- ☐ ödəniş balansının statistikas
- ☐ maliyyə qərarları
- ☐ valyuta məzənnələrinin dəyişməsinin nəticələri;

561 Maliyyə risklərinə aiddir

- ☒ hamısı
- ☐ valyuta riskləri;
- ☐ faiz riskləri;
- ☐ kredit riskləri;
- ☐ bazar (portfel) riski.

562 Təsərrüfat fəaliyyəti zamanı sahibkarın qarşılaşdığı riskləri ümumi halda neçə qrupda göstərmək olar?

- ☐ 2-qrupda
- ☒ 3-qrupda
- ☐ 4-qrupda
- ☐ 5-qrupda
- ☐ 6-qrupda

563 Subyektiv mümkünlük ölçüsü nədir? 1) Hər bir hadisəyə dair keçmiş məlumat və göstəricilərin elmi üsullarla təhlil edilərək təyin olunmasıdır. 2) Heç bir tarixi göstəriciyə əsəlanmayaraq təyin olunmasıdır 3) Risklərin təsirini minimumlaşdıran ölçüdür

- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 1,2
- ☐ bütün variantlar doğrudur

564 Risklərin təhlili çox mürəkkəb və əməktutumlu iş olduğundan çox vaxt tədqiqatçılar hansı təhlil ilə kifayətlənirlər ?

- ☐ proporsiya
- ☒ keyfiyyət
- ☐ kəmiyyət
- ☐ nominasiya
- ☐ tendensiya

565 Risk amilini neçə qrupa ayırmaq olar?

- ☐ 4
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ ayırmaq olmaz

566 Faktoring əməliyyatları riskinə aid deyildir: 1) İxracatçı ilə idxalçı arasında xüsusilaşmış maliyyə müəssisələrində pul tələbnamələrinin alınmasında vasitəçilik xidmətindən müəyyən edilmiş nəticələrə nail olunmasının mümkünlüyünü bildirir. 2) Tədiyə xərclərini aşağı sala bilən, dövrüyyə kapitalının dövr sürətini artırmağa və onun ödənilməməsi riskini aradan qaldırmağa imkan verir 3) İntizam tələbnamələr çantasının

vaxtında reallaşdırılmasını həyata keçirir 4) Sadələşdirilmiş quruluşa malik balansın olmasını həyata keçirir 5) Müştərilərə və başqalarına tələbnamələri inkasasiya müddətinin azaldılmasını həyata keçirir

- ☐ 2,4
☐ 1,2
☐ 3,4,5
☒ 2
☐ 1,4,5

567 Depozit riskinə aid deyildir: 1) Likvidlik risklərinə aid edilir 2) əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır 3) Depozitlərin yaradılması və ya itirilməsinə dair xəbərdarlığın olmaması xüsusi şərtlərin meydana çıxmasına səbəb olur 4) Müxtəlif əmanətlər arasında tələb olunanadək və müddətli venucur depozitləri xüsusi yer tutur.

- ☐ 1,2,3
☐ 3,4
☐ 2,3
☐ 1,2
☒ 4

568 Özünüsığortalamaya aid deyildir:

- ☐ heç biri
☐ Özünüsığortalama bilvasitə müəssisədə natural və maliyyə sığorta (ehtiyat) fondlarının yaradılmasını nəzərdə tutur.
☐ Bununla da sığortalama üzrə kapitala qənaət olunur.
☐ Müəssisə sığorta şirkətində sığortalanmaqdan özünüsığortalamaya üstünlük verir
☒ Özünüsığortalama müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasında iştirak edir

569 Maliyyə risklərin idarə olunması sisteminə aid deyildir:

- ☐ diverfikasiya etmək
☒ Nominasiyalaşdırmaq
☐ riskin saxlanması
☐ riskdən qaçmaq
☐ Xecirləmə

570 Riskin azaldılması üsullarına aid deyildir:

- ☒ aprirolluq
☐ Sığorta və özünü
☐ Sığorta
☐ diverfikasiya
☐ Xecirləmə

571 Riskin azaldılması üsullarına aid deyildir: 1) Riskdən qaçmaq 2) Riskin saxlanması 3) diverfikasiya 4) sığorta 5) riskin ötrülməsi

- ☐ 2,3,4
☐ 3,4
☐ 2,4
☐ 1,5
☒ 1,2,5

572 Risklərin aradan qaldırılması üsullarına aiddir: 1) Riskdən qaçmaq 2) Riskin saxlanması 3) diverfikasiya 4) xecirləmə 5) riskin ötrülməsi

- ☐ 2,3,4
- ☐ 3,4
- ☐ 2,4
- ☐ 1,5
- ☒ 1,2,5

573 Risklərin aradan qaldırılması üsullarına aid deyildir: 1) Riskdən qaçmaq 2) Riskin saxlanılması 3) diverfikasiya 4) xecirləmə 5) riskin ötrülməsi

- ☐ 2,3,4
- ☒ 3,4
- ☐ 2,4
- ☐ 1,5
- ☐ 1,2,5

574 Risklərin aradan qaldırılması üsulları neçə yerə ayrılır?

- ☐ 5
- ☒ 3
- ☐ 1
- ☐ 2
- ☐ 4

575 Maliyyə risklərinin azaldılması yolları neçə yerə ayrılır:

- ☐ 5
- ☐ 3
- ☐ 1
- ☒ 2
- ☐ 4

576 Qiymətləndirmənin analitik metodlarına aid deyildir:

- ☐ heç biri
- ☐ Bu halda ayrı-ayrı risklərin yaranması ehtimalı firmanın maliyyə fəaliyyətinin maliyyə göstəricilərindən asılı olaraq müəyyən edilir.
- ☐ Əsasında maliyyə risklərinin yaranması ehtimalını kəmiyyətcə qiymətləndirməyə imkan verir.
- ☐ Hesablama metodları firmanın özünün daxili informasiya bazasından istifadə edilir
- ☒ Əsasında maliyyə risklərinin yaranması ehtimalını keyfiyyətcə qiymətləndirməyə imkan verir.

577 İqtisadiyyat valyuta nəticələri riskinə aid deyildir: 1) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir 2) Dövlət tərəfindən həyata keçirilən siyasətə və ya inflyasiyanın nəticələrinə görə əmək ödənişlərinin artırılmasının dayandırılmasıdır 3) Oxşar məhsulların istehsalçıları tərəfindən rəqabət səviyyəsinin dəyişməsi kimi məsələlərlə əlaqəlidir 4) Satılmış malların və ya göstərilmiş xidmətlərin dəyərinin öz ölkəsində və xaricdə ödənilməsi arasında əsas fərqdır

- ☐ 3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 4
- ☐ 1

578 Qiymətləndirmənin statistik metodlarına aid deyildir:

- ☐ Heç biri
☒ Qiymətləndirmənin statistik metodları riskin səviyyəsi barədə keyfiyyət baxımından daha geniş təsəvvür əldə etməyə imkan verir
☐ İtkilərin müəyyən səviyyəsinin yaranması tezliyinin müəyyən edilməsindən ibarətdir
☐ Sahibkarlıq fəaliyyətinin analoji növlərində yer alan itkilərin statistikasının öyrənilməsindən ibarətdir
☐ Bu metodlardan istifadə zamanı nəticənin orta gözlənilən kəmiyyəti, orta kvadratik kənarlaşma, variasiya əmsalı və digər göstəricilər hesablanır.

579 Risklərin ekspert qiymətləndirilməsi metoduna aid deyildir:

- ☐ heç biri
☐ Sıralama metodu
☒ tək müqayisə metodu,
☐ «Delfi» metodu,
☐ bal qiymətləndirilməsi

580 Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir ?

- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

581 Xərclərin artırılması riskinə aiddir:

- ☒ hamısı
☐ layihənin reallaşdırılmasının ilkin planının dəyişməsi və ya tikintiyə hesablanmış xərclərin aşağı düşməsi nəticəsində baş verir.
☐ İlkin smetadakı dəyişiklikləri nəzərə alaraq, investorlar limitlər müəyyən edilməmişdən əvvəl pul buraxılışının artan məbləğində düzəlişlər edə bilirlər
☐ Bu məbləği artırmaq üçün borc alan müvafiq riski öz üzərinə götürməsi barədə danışıqlar aparmalıdır
☐ Tikinti işlərinin müddətinin uzadılması xərcləri artırır.

582 Dolaylı lizinq əməliyyatları zamanı neçə tərəf iştirak edir?

- ☐ İştirak etmir
☐ 4
☒ 3
☐ 5
☐ 2

583 Kredit risklərinin növlərinə aid deyildir:

- ☐ forfeyt riskləri
☐ faktoring əməliyyatlarının riski;
☒ venucur riski;
☐ depozit riski;
☐ lizinq əməliyyatlarının riski

584 əməliyyat valyuta riskinə aiddir:

- ☒ 1,2
☐ 1
☐ 1,2,3
☐ 3

☐ 2

585 Sahibkarlıq fəaliyyətində zərər neçə yerə bölünür?

- ☐ 4
☐ 2
☐ 1
☒ 3
☐ 5

586 Obyektiv mümkünlük ölçüsü nədir? 1) Hər bir hadisəyə dair keçmiş məlumat və göstəricilərin elmi üsullarla təhlil edilərək təyin olunmasıdır. 2) Heç bir tarixi göstəriciyə əsəlanmayaraq təyin olunmasıdır. 3) Risklərin təsirini minimumlaşdıran ölçüdür

- ☐ bütün variantlar doğrudur
☐ 2
☐ 1, 2
☐ 3
☒ 1

587 Risklərin təhlilinin əsas vəzifələrinə aiddir :

- ☒ hamısı
☐ risk dərəcələrini azaltmağa imkan verən tədbirlər görmək
☐ Risk hadisəsinin yaxınlaşmasını və başlanmasını müəyyən dərəcədə proqnozlaşdırmaq;
☐ Risk amillərini seçmək;
☐ layihənin reallaşma prosesini modelləşdirmək, xoşagəlməz hadisələrin başvermə ehtimalını qiymətləndirmək;

588 Riskin qiymətləndirilməsi prosesinə aid deyildir: 1) problemin həllinin mümkün variantlarının aşkar edilməsi; 2) qərarın reallaşdırılması nəticəsində baş verə bilən mümkün iqtisadi, siyasi, mənəvi və digər nəticələrin (əsasən neqativ nəticələrin) müəyyən edilməsi; 3) riskin iki qarşılıqlı əlaqəli kəmiyyət və keyfiyyət aspektlərindən ibarət olan spekulativ tərəfinin müəyyən edilməsi

- ☐ 2
☐ 1
☐ 3,1
☐ 2,3
☒ 3

589 Valyuta risklərinə aid deyildir:

- ☐ Özündə bir valyutanın başqa bir valyutaya münasibətdə məzənnəsinin dəyişməsinə əks etdirir.
☐ hamısı
☐ Bu risk borc alanlara, kreditlərə, investorlara və möhtəkirlərə mühüm təsir göstərir
☐ xarici iqtisadi və kredit əməliyyatları zamanı, həmçinin, müəssisənin xarici ölkədə apardığı investisiya siyasəti zamanı milli valyutanın məzənnəsinin dəyişməsi nəticəsində valyuta gəlirləri və xərclərinin əldə edilməsi ehtimalını əks etdirir.
☒ Valyuta riski faiz normalarının hərəkətinin, daha doğrusu, milli valyutanın xarici valyutaya münasibətdə qiymətinin müəyyənliyi ilə əlaqədardır.

590 Valyuta risklərinin növlərinə aiddir: 1) əməliyyat valyuta riski ; 2) translyasiya valyuta riski; 3) iqtisadi valyuta nəticələri riski 4) del-kredere valyuta nəticələri riski

- ☒ 1,2,3
☐ 4
☐ 3

- ☐ 2
☐ 3,4

591 Risklərin təhlilinin əsas vəzifələrinə aid deyildir :

- ☐ risk amillərinin dinamikasını izləmək və onları lazımı istiqamətdə dəyişmək;
☐ Risk hadisəsinin yaxınlaşmasını və başlanmasını müəyyən dərəcədə proqnozlaşdırmaq;
☐ Risk amillərini seçmək;
☐ layihənin reallaşma prosesini modelləşdirmək, xoşagəlməz hadisələrin başvermə ehtimalını qiymətləndirmək;
☒ onların təsirini maksimumlaşdırın üsulları seçmək və ya müvazinətləşdirici tədbirlər təklif etmək;

592 Riskin ötürülməsinə aid deyildir:

- ☒ Riskin fransayzinq müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;
☐ Riskin birja sövdələşmələrinin bağlanması (xecirləmə) yolu ilə ötürülməsi;
☐ Riskin xammal və material göndərənlərə ötürülməsi;
☐ Riskin həvalə olunması müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;
☐ Riskin faktoring müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;

593 Xecirləməyə aid deyildir: 1) Gələcək dövrdə əmtəələrin göndərilməsini (satışını) nəzərdə tutan kontraktlar və kommersiya əməliyyatları üzrə istənilən mal-material qiymətlərinin əlverişsiz dəyişiklikləri risklərinin sığortalanmasıdır. 2) Yüksəlişə və azalmaya xecirləmə əməliyyatları mövcuddur. 3) Yüksəlişə xecirləmə (kontraktların satışı) gələcəkdə qiymətlərin mümkün yüksəlişindən sığortalanmaq üçün tətbiq edilir. 4) Azalmaya xecirləmə (təcili kontraktların azalışı) qiymətlərin gələcəkdə mümkün azalmasından sığortalayır.

- ☐ 1,2
☐ 3
☐ 2
☐ 1,3
☒ 3,4

594 Limitləşdirməyə aid deyildir:

- ☒ Bu elə xərclərdir ki, müəssisənin tədiyyə qabiliyyətində hiss etdirəcək
☐ Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır.
☐ heç biri
☐ Əmtəələrin kreditlə satışında kapital qoyuluşu həcmnin müəyyən edilməsində tətbiq olunur
☐ Borc və kreditlərin verilməsində tətbiq olunur

595 Riskin ötürülməsinə aid deyildir:

- ☐ Riskin birja sövdələşmələrinin bağlanması (xecirləmə) yolu ilə ötürülməsi;
☐ Riskin faktoring müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;
☐ Riskin həvalə olunması müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;
☒ Riskin fransayzinq müqaviləsinin bağlanması yolu ilə ötürülməsi;
☐ Riskin xammal və material göndərənlərə ötürülməsi;

596 Kommersiya riskinə aid deyildir:]

- ☒ Onlardan ən əsasları maliyyə və işgüzar risklərdir
☐ hamısı
☐ Məhsula olan tələb nə qədər sabit olarsa, kommersiya riski də bir o qədər az olar.
☐ Müəssisənin elmi, təşkilati texniki potensialından tam istifadə etmək üçün həyata keçirilən tədbirlər zamanı gözlənilən nəticənin əldə edilməsi mümkünlüyünü bildirməsidir.
☐ İqtisadi əlaqələrin iştirakçıları müxtəlif çeşidli kommersiya riskləri ilə qarşılaşırlar.

597 Bazarla əlaqəli risklərə aid deyildir:

- ☒ Kredit müqavilələrində faiz normalarının mümkün dəyişməsinə nəzərə alınmaması
- ☐ gözlənilən qiymətin aşağı düşməsi və ya reallaşdırma imkanlarının pisləşməsi
- ☐ bazarın düzgün qiymətləndirilməməsi
- ☐ malların köhnəlməsi və ya onların müasir bazarın tələblərinə uyğun gəlməməsi
- ☐ hamısı

598 Forfeyt riskinə aiddir:

- ☐ Borc və ödəniş sənədlərini əvvəlki sahiblərinə qaytarmaq hüququ olmayan idxalatçının borc öhdəliklərinin ödənilməsinə görə kredit müəssisələrinin riski olması
- ☐ Ödənilməmənin riskini sığorta edilməsi
- ☐ Onu debitor borclarından azad etməyə imkan verməsi
- ☒ hamısı
- ☐ Daxili ticarətin kreditləşdirilmiş forması olan forfeyrd-etmə ixracatçıya üstünlüklərin verilməsi

599 Depozit riskinə aiddir: 1) likvid risklərinə aid edilir 2) əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır 3) Depozitlərin yaradılması və ya itirilməsinə dair xəbərdarlığın olmaması xüsusi şərtlərin meydana çıxmasına səbəb olur 4) Müxtəlif əmanətlər arasında tələb olunanadək və müddətli venucur depozitləri xüsusi yer tutur.

- ☐ 4
- ☐ 1,2
- ☐ 2,3
- ☒ 1,2,3
- ☐ 3,4

600 Aşağıdakı düsturda M nədir? $q = M/N$

- ☐ heç biri
- ☐ bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
- ☐ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ☐ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ☒ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır

601 Aşağıdakı düsturda q nədir? $q = M/N$

- ☐ heç biri
- ☐ bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
- ☐ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ☒ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır

602 Netto-dərəcənin hesablanması statistiki məlumatlara aid deyildir:

- ☐ heç biri
- ☒ Bir sığorta hadisəsi üzrə yekun sığorta ödənişi;
- ☐ Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
- ☐ Sığorta hadisəsinin baş verməsi ehtimalı;
- ☐ müqavilələrinin gözlənilən sayı.

603 Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə nə hesablanır?

- ☐ heç biri
- ☐ maya dəyəri

- ☐ brutto-dərəcə
- ☒ netto-dərəcə
- ☐ xalis dəyəri

604 Aktuar hesablamaların əsas məsələlərinə aiddir:

- ☒ hamısı
- ☐ Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.
- ☐ Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının müəyyən edilməsi
- ☐ Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların tədqiqi.
- ☐ Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.

605 Aktuar hesablamalar sığorta təcrübəsi xüsusiyyətlərinə aid deyildir:

- ☐ Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipinin olması.
- ☒ Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin hesablanması bütün sığorta subyektlərinin tələblərinə nəzərən aparılması.
- ☐ Ayrı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsi ilə yaranması
- ☐ Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malik olması
- ☐ Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcmnin müəyyən edilməsi.

606 Aktuar hansı mənşəli sözdür?

- ☐ fars
- ☐ ingilis
- ☒ latın
- ☐ yunan
- ☐ ərəb

607 Aşağıda nöqtələrin yerinə uyğun gələn yazın? Sığorta tarifi sığorta haqqının hesablanması üçün. hesablamalarına əsasən müəyyən edilən dərəcədir.

- ☐ hecbiri
- ☐ privent
- ☐ aprior
- ☒ aktuar
- ☐ promont

608 Sığorta müqaviləsinə xitam verilərkən tərəflər bir-birini azı neçə gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər?

- ☐ 3-ay əvvəl
- ☐ 15- gün əvvəl
- ☐ 31-gün əvvəl
- ☒ 30-gün əvvəl
- ☐ 2-ay əvvəl

609 Sığorta müqaviləsinə xitam verilməsinə aiddir:

- ☐ Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
- ☐ Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
- ☒ hamısı
- ☐ Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- ☐ Hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə

610 Sığortaçının vəzifə öhdəliklərinə aiddir:

- ☒ hamısı
- ☐ sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu (peniya) ödəməlidir;
- ☐ Sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyər biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalıdır;
- ☐ Sığortalını sığorta qaydaları ilə tanış etməlidir;
- ☐ sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyər bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyər zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.

611 Aşağıdakı düsturda N nədir? $q = M/N$

- ☐ heç biri
- ☒ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır
- ☐ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ☐ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır

612 Aşağıdakı düsturda S nədir? $N S = (\sum S_k)/N$

- ☐ heç biri
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır
- ☒ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ☐ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır

613 Aşağıdakı düsturda $S_{\bar{o}}$ nədir? $M S_{\bar{o}} = (\sum S_{\bar{o}k})/M, k=1$

- ☒ bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır
- ☐ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ☐ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ☐ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır

614 Ehtiyat fondlarına aid deyildir: 1) natural 2) dəyər 3) nisbi 4) mütləq

- ☐ 4
- ☐ 1,4
- ☐ 1,2
- ☒ 3,4
- ☐ 3

615 Ehtiyat fondlarına aiddir: 1) natural 2) dəyər 3) nisbi 4) mütləq

- ☐ 1,4
- ☐ 3
- ☐ 3,4
- ☒ 1,2
- ☐ 4

616 Azərbaycan Respublikasında ehtiyatların yaradılması, idarə olunması və istifadəsi ilə bilavasitə hansı nazirlik məşğul olmaqdadır?

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Təhlükəsizliyi Nazirliyi
- ☒ Fövqaladə hallar Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Ədliyyə Nazirliyi

617 Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☒ 1993-cü ildə
- ☐ 1994-cü ildə
- ☐ 1992-ci ildə
- ☐ 1996-ci ildə
- ☐ 1995-ci ildə

618 Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən neçənci illərdə rast gəlinmişdir?

- ☐ 1751- ci illərdə
- ☐ 1755- ci illərdə
- ☒ 1250-ci illərdə
- ☐ 1350-ci illərdə
- ☐ 1850-ci illərdə

619 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu Respublika büdcəsinin tərkibində ümumi büdcə həcmnin neçə faizi əsasında yaradılır?

- ☐ 6%
- ☐ 2%
- ☐ 10%
- ☒ 3%

620 Sığortaçının vəzifə öhdəliklərinə aid deyildir:

- ☐ Sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyər biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlanması;
- ☐ Sığortalını sığorta qaydaları ilə tanış etməsi;
- ☐ Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır.
- ☐ Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyər bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.
- ☒ Sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,4 faizi miqdarında dəbbə pulu (peniya) ödəməsi;

621 Sığortalının vəzifə öhdəliklərinə aid deyildir:

- ☐ Sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək öhdəliyi;
- ☐ Sığorta haqqını vaxtında ödəmə öhdəliyi
- ☐ Sığortalının malın yoxlanılmasına icazə vermək öhdəliyi
- ☒ Ziyanın ötrülməsi öhdəliyi
- ☐ Sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyətli olan hallar və riskin sonradan dəyişdirilməsi barədə sığortaçıya məlumat vermək öhdəliyi

622 Sığorta müqaviləsinin bağlandığı andan etibarsızlığına aid deyildir:

- ☐ sığorta obyektini sığortalının qeyri-qanuni mənafehləri ilə bağlı olduqda
- ☐ sığorta obyektini məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda;

- ☐ sığortaçının adından müqavilə bağlama ixtiyarı olmayan şəxslərlə bağlandıqda
- ☐ sığorta müqaviləsi bağlandığı anda sığorta obyektı mövcud olmadıqda
- ☒ sığorta hadisəsindən əvvəl bağlandıqda

623 Sığorta münasibətlərinin obyektlərinə aid deyildir:

- ☐ əmək qabiliyyətliliyi
- ☐ sahibkarlıq riskləri
- ☒ xərc
- ☐ Əmlak
- ☐ vətəndaş məsuliyyəti

624 Sığortanın aparılması ilə bağlı olan bütün hüquqi münasibətləri neçə qrupa bölmək olar?

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 4

625 Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin normativ hüquqi aktlarına aiddir:

- ☒ hamısı
- ☐ Aktuar və sığorta ekspertlərinin fəaliyyət göstərməsi qaydası”
- ☐ Azərbaycan Respublikasında sığorta və təkrar sığorta brokerlərinin fəaliyyət qaydaları
- ☐ Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması qaydaları
- ☐ Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət qaydaları”.

626 Sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin neçənci fəsilində geniş müddəalar nəzərdə tutulmuşdur?

- ☐ 60-cı
- ☒ 50-ci
- ☐ 30-cu
- ☐ 10-cu
- ☐ 20-ci

627 Sığorta sahəsində münasibətlər hansı normativ hüquqi aktları ilə tənzimlənilir?

- ☒ hamısı ilə
- ☐ Beynəlxalq müqavilələrlə
- ☐ Azərbaycan Respublikasının digər normativ hüquqi aktları
- ☐ Azərbaycan Respublikasının Qanunu
- ☐ Maliyyə Nazirliyinin normativ hüquqi aktları ilə

628 Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aiddir:

- ☒ hamısı
- ☐ Kooperativ sığorta
- ☐ Qarşılıqlı sığorta
- ☐ Dövlət sığortası
- ☐ Səhmdar sığorta

629 Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aid deyildir:

- ☒ Müştərək sığorta
- ☐ Kooperativ sığorta
- ☐ Qarşılıqlı sığorta
- ☐ Dövlət sığortası
- ☐ Səhmdar sığorta

630 Sığorta qaydalarında həmçinin sığortaçının hansı hesablamalar əsasında müəyyən etdiyi tariflər göstərməlidir?

- ☐ heç birində
- ☐ Sığorta aktında
- ☐ avrior
- ☒ aktuari
- ☐ lisenziyada

631 İcbari sığortaya aiddir:

- ☒ Hamısı
- ☐ Əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq qanunla müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməsi
- ☐ Qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilməsi
- ☐ Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması,
- ☐ büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi

632 Sığorta neçə formada həyata keçirilə bilər:

- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 4

633 Sığortanın nəzarət funksiyasına aid deyildir:

- ☐ Maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış etməsi
- ☐ Sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədar olması
- ☐ Konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxması
- ☒ Dörd funksiyanın nəticəsi kimi çıxış etməsi
- ☐ Qanunvericilik sənədləri əsasında həyata keçirilməsi

634 Sığortanın xəbərdarlıq funksiyasına aid deyildir:

- ☐ heç biri
- ☐ bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə etməsi
- ☐ mümkün itkilərin nəticələrini aradan qaldırmağa çağırışın olması
- ☒ sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin ötrülməsinə istiqamətlənməsi
- ☐ Sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsi

635 Sığortanın risk funksiyasına aid deyildir:

- ☒ Yenidən bölgü münasibətlərinin olmaması
- ☐ Sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməsi
- ☐ Hər il təkrar oluna bilməsi
- ☐ Zərərin həmişə meydana çıxma bilməsi
- ☐ Çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirməsi

636 Sığortanın funksiyasına aid deyildir:

- ☒ maliyyə funksiyası
- ☐ yığım funksiyası
- ☐ xəbərdarlıq funksiyası;
- ☐ risk funksiyası;
- ☐ nəzarət funksiyası

637 Sığortanın əsas etibarilə neçə funksiyası var?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 4

638 Sığortanın mahiyyətinə aid deyildir:

- ☐ heç biri
- ☐ ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edilməsi
- ☐ sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması
- ☐ pulun yenidən bölgüsü münasibətlərinin meydana çıxması
- ☒ Zərərin açıq şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınması

639 Ehtiyat fondlarına aiddir:

- ☒ hamısı
- ☐ Müəssisələrin, şirkətlərin, səhmdar cəmiyyətlərinin, kommersiya banklarının ehtiyat fondları.
- ☐ Valyuta ehtiyatları
- ☐ Hökumətin və yerli orqanların ehtiyat fondları.
- ☐ sığorta vasitəsilə yaradılan ehtiyat fondları

640 Ehtiyat fondları neçə formada yaradılır?

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 1
- ☐ 4

641 Xarici dövlətlərlə əlaqədar olan sığorta xidmətləri ölkəmizdə olan hansı nümayəndəlik tərəfindən aparılmışdır.

- ☐ "ANQOSSTRAX"-ın
- ☐ "İNQESTRAX"-ın
- ☐ "MNQOSSTRAX"-ın
- ☐ "ENQOSSTRAX"-ın
- ☒ "İNQOSSTRAX"-ın

642 Azərbaycanda sığorta neçənci əsrin ortalarında tətbiq edilməyə başlamışdır?

- ☐ XII-əsrin axırlarından
- ☐ XX əsrin ortalarından
- ☒ XIX əsrin ortalarından
- ☐ X əsrin ortalarından

☐ XX əsrin əvvəllərindən

643 Sığorta işi üzrə ilk qanun neçənci ildə elan edilmişdir?

- ☒ 1435-ci ildə elan edilmiş Barselona fərmanıdır
- ☐ 1250-ci ildə İtaliya fərmanıdır
- ☐ 1445-ci ildə elan edilmiş Fransa fərmanıdır
- ☐ 1275-ci ildə İngiltərə fərmanıdır
- ☐ 1440-ci ildə elan edilmiş Kenya fərmanıdır

644 Münaqişə elementlərinin siyahısına aiddir:

- ☐ qarşı tərəfə təsir etmək üçün güc vəsaitlərindən istifadə
- ☐ Maraqların və dəyərlərin qarşılıqlı uyğunsuzluğu
- ☐ Münaqişənin iki iştirakçısı və ya iki tərəfinin olması
- ☒ hamısı
- ☐ İştirakçələrin fərdi xüsusiyyəti

645 Münaqişələrin həll edilməsinin mənfi tərəflərinə aiddir:

- ☐ Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər
- ☐ İşçilərin işdən azad edilməsi, intizama riayət olunmaması
- ☐ Məğlub edilmiş qruplar haqqında düşmən təsəvvürünün yaradılması
- ☐ İşgüzar münasibətlərin çətinliklə bərpa olunması
- ☒ Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması

646 Münaqişələrin həll edilməsinin müsbət tərəflərinə aiddir:

- ☐ Münaqişəli tərəflər arasında gərginliyin aradan qaldırılması
- ☐ Qarşı tərəf barədə yeni informasiyanın toplanması
- ☐ Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması
- ☒ Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər
- ☐ Qarşı tərəfin imkanlarının qiymətləndirilməsi

647 Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aiddir:

- ☐ Məcburetmə
- ☒ Yaxınlaşma
- ☐ Aradan qaldırma
- ☐ Problemin həlli
- ☐ Kompromis

648 Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aiddir:

- ☐ Uzaqlaşma
- ☒ hamısı
- ☐ Kompromis
- ☐ Məcburetmə
- ☐ Aradan qaldırma

649 Münaqişələrin həll edilməsinin neçə şəxslərarası üsulu var?

- ☐ 1
- ☐ 2
- ☐ 4

- ☐ 6
☒ 5

650 Tədqiqatçılar tərəfindən təşkilatlarda daha çox rast gəlinən münaqişə növlərinə aiddir:

- ☒ hamısı
☐ İşçi və işverən arasında
☐ Böyük təşkilatların bölmələri arasında
☐ Şəxsiyyətlər arasındakı münaqişələr
☐ İnsan qrupu arasında münaqişə

651 Biznes sferasında münaqişələrin təsnifatına aiddir:

- ☒ hamısı
☐ Güc və asılıq arasındakı nisbət
☐ Danışqların aparılması zamanı münasibətlər
☐ İşgüzar münasibətlər
☐ Sosial-emosional münasibət

652 Münaqişələrin yaranmasının təşkilati-idarəetmə ilə bağlı olan səbəblərinə aid deyildir:

- ☐ Funksional- təşkilati səbəblər
☐ Struktur- təşkilati səbəblər
☐ İdarəetmənin gedişi ilə bağlı səbəblər
☒ Xarakterin fərdiliyi səbəbləri
☐ Şəxsi-funksional səbəblər

653 Q.Liqinçukunun yanaşmasına görə münaqişələrin yaranması və inkişafının qrup amilləri və səbəblərinə aid deyildir:

- ☒ sosial-iqtisadi
☐ obyektivlik
☐ şəxsiyyət
☐ sosial-psixoloji
☐ təşkilati- idarəetmə

654 Münaqişə obyektinin neçə tipi mövcuddur?

- ☐ 6
☐ 2
☒ 3
☐ 5
☐ 4

655 Elvin Toffler qərb standartlarına əsasən neçə vacib güc mənbəyini müəyyən etmişdir?

- ☐ 6
☐ 2
☒ 3
☐ 4
☐ 5

656 Münaqişənin struktur modelinə aid deyildir?

- ☐ Rütbə

- ☐ Rol
- ☐ heç biri
- ☒ Hüquqi status
- ☐ Sosial status

657 Münaqişələr haqqında universal nəzəriyyəni hansı alim yaratmağa cəht etmişdir?

- ☐ 19-cü əsrin axırlarında Kurt Leyin
- ☒ 20-ci əsrin əvvəllərində Kennet Bouldinq
- ☐ heç biri
- ☐ 19-cü əsrin əvvəllərində Kurt Leyin
- ☐ 20-ci əsrin axırlarında Kennet Bouldinq

658 Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir :

- ☒ hamısı
- ☐ Sığorta hadisələri baş verdikdə;
- ☐ Sığorta müqavilələri bağlananda;
- ☐ Bank krediti üçün firma aktivlərini girov qoyanda;
- ☐ Firma müflisləşmiş elan edildikdə

659 Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir:

- ☒ hamısı
- ☐ Firmanın likvidasiyasında
- ☐ Firmanın və ya onun səhm paketinin alqı-satqısında;
- ☐ Firmanın işçilərinin onun səhmdar kapitalında iştirak planlarının əsası kimi;
- ☐ Firmaların birləşməsi və ya ayrılması zamanı;

660 Riskin ölçülməsinin qeyri-müəyyənliyə aiddir:

- ☒ hamısı
- ☐ Ölçmələrin statistik qeyri-müəyyənliyi
- ☐ Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.
- ☐ Ölçmələrin məqsədyönlüliyünün qeyri-müəyyənliyi
- ☐ Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi

661 Riskin ölçülməsinin qeyri-müəyyənliyə aid deyildir:

- ☒ qiymətlərin qeyri-müəyyənliyi
- ☐ Ölçmələrin statistik qeyri-müəyyənliyi
- ☐ Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.
- ☐ Ölçmələrin məqsədyönlüliyünün qeyri-müəyyənliyi
- ☐ Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi

662 Riskin ölçülməsi neçə növ qeyri-müəyyənliyə məruz qalır?

- ☐ 6
- ☐ 4
- ☐ 2
- ☐ 1
- ☒ 5

663 Oyunlar nəzəriyyəsinin müəllifi hansı alimdir?

- ☐ Heç biri
- ☐ V.Varabey
- ☐ L.Festinqerom
- ☒ Q.A.Saymon
- ☐ S.D.Deyman

664 Sindinika nədir?

- ☐ Təbiət hadisələrini öyrənən elmdir
- ☒ Təhlükə haqqında yeni elmdir
- ☐ Risklərin qarşısının alınması və tənzimlənməsini öyrənir
- ☐ İqtisadiyyatın ayrı-ayrı sahələrindəki riskli vəziyyəti öyrənir
- ☐ Risk haqqında elmdir

665 Texnogen risklərin konsepsiyasına aiddir :

- ☒ hamısı
- ☐ Risklərin qarşısının alınması və tənzimlənməsi
- ☐ İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti
- ☐ Risklərin qiymətləndirilməsi metodologiyası
- ☐ Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.

666 Texnogen risklərin konsepsiyasına aid deyildir :

- ☐ Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.
- ☐ Risklərin qarşısının alınması və tənzimlənməsi
- ☐ İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti
- ☐ Risklərin qiymətləndirilməsi metodologiyası
- ☒ İqtisadi sabitlik şəraitində idarəetmə

667 Texnogen risklərin konsepsiyası neçə hissədən ibarətdir?

- ☐ 3
- ☒ 5
- ☐ 4
- ☐ 2
- ☐ 1

668 Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aid deyildir:

- ☒ haqlı rəqabət
- ☐ Disiplin pozuntuları
- ☐ İnzibati qanun pozuntuları
- ☐ Cinayətlər
- ☐ Məsuliyyət daşımayan hərəkətlər

669 Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aiddir:

- ☒ hamısı
- ☐ Disiplin pozuntuları
- ☐ İnzibati qanun pozuntuları
- ☐ Cinayətlər
- ☐ Məsuliyyət daşımayan hərəkətlər

670 Sahibkarlıq fəaliyyəti üçün təhlükə mənbəyi kimi insan fəaliyyətini hüquqi məzmununa görə neçə yərə bölmək olar?

- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 4

671 İnsanın fəaliyyəti risk mənbəyi kimi olmasına aiddir:

- ☐ Məqsədyönlü
- ☐ Ehtiyatsızlıq
- ☐ Günahsız
- ☐ Təsadüfi
- ☒ hamısı

672 CRO vəzifəsi üçün tələb olunan ünsiyyət qurmaq bacarığı necə faiz olmalıdır?

- ☐ 55%
- ☐ 10%
- ☐ 25%
- ☒ 18%
- ☐ 30%

673 CRO- ların neçə faizi energetika kommunal xidmət bank və maliyyə xidməti sahəsində işləyir?

- ☐ 55%
- ☐ 10%
- ☐ 25%
- ☐ 95%
- ☒ 85%

674 CRO-nədir?

- ☐ hamısı
- ☐ Risklərin bölüşdürülməsi üzrə rəhbər
- ☒ Risklərin idarə edilməsi üzrə rəhbər
- ☐ Biznesin idarə edilməsi üzrə rəhbər
- ☐ İstehlakçıların idarə edilməsi üzrə rəhbər

675 İlin risk meneceri müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir:

- ☒ hamısı
- ☐ Təşkilatın sığortasına və risklərin idarə olunmasına təsir göstərən informasiyanı toplayan və saxlayan araşdırma sisteminin yaradılmasında iştirak.
- ☐ Namizədin risk menecmentinin şöbələrini idarə etmək və təşkilatın digər şöbələrində risk menecmentinin funksiyalarını yerinə yetirmək qabiliyyəti.
- ☐ Risklərin idarə olunması proqramının uzunmüddətli perspektivdə iqtisadi cəhətdən daha effektiv işlənməsinə nail olmaq.
- ☐ Bir və ya bir neçə sahədə ixtisaslaşmanın artırılması.

676 İlin risk meneceri müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir:

- ☐ Namizədin aşkar etdiyi və həll etdiyi təşkilatın bir və ya bir neçə böyük problemi.
- ☐ Namizədin rəhbərliyi altında işlənmiş və təşkilatlara yeridilmiş effektiv risk-menecment proqramı.

- ☒ hamısı
- ☐ Təşkilatın müdafiə sisteminin yaradılması üçün namizədin sığorta bazarının imkanlarından istifadəsinə aid misallar.
- ☐ Namizədin risk menecmentinin və sığortanın alətlərindən istifadə etmək bacarığı.

677 İlin risk meneceri konfransı nə zaman keçirilib ?

- ☐ 2012-ci ildə
- ☒ 1978-ci ildə
- ☐ 1979-cü ildə
- ☐ 1980-cı ildə
- ☐ 1984-cü ildə

678 Hökumət təşkilatlarında, təhsil müəssisələrində, xəstəxanalarda demək olar ki, bütün təşkilatlarda risk menecerlər əsasən, hansı risklərlə işləyirlər?

- ☐ heç biri ilə
- ☐ forfeytiq riskləri ilə
- ☒ sığortalanan risklərlə
- ☐ diverfikasiya riskləri ilə
- ☐ antidempinq riskləri ilə

679 Riskləri idarə edən menecerdə hansı keyfiyyətlər olmalıdır

- ☐ Sahibkar düşüncəsinə malik olma qabiliyyəti
- ☐ Ünsiyyət qurmaq qabiliyyəti
- ☒ hamısı
- ☐ Proqnoz vermək qabiliyyəti
- ☐ Risklərin idarəedilməsində kompetensiya

680 Riskin keyfiyyətə qiymətləndirilməsinə aiddir: 1)Təhlükə mənbəyinin mövcudluğunu araşdırmaq 2)Təhlükəli hadisənin baş vermə ehtimalını araşdırmaq 3) Zərər vurma ehtimalını araşdırmaq 4) Riyazi hesablamaları tətbiq etmək 5) Korilyasiyon metodunu tətbiq etmək

- ☐ 1,5
- ☐ 4,1
- ☐ 4,5
- ☐ 2,3
- ☒ 1,2,3

681 Risk menecment sahəsində məlumatlandırma və bilik artırmanın qruplaşdırılmasına aiddir: 1)Nəyi öyrətmək? 2) Kimi öyrətmək? 3) Hansı səviyyədə öyrətmək? 4) Nədən başlamaq? 5) Kimdən başlamaq?

- ☐ 3, 5
- ☐ 1,5
- ☒ 1,2,3
- ☐ 2,4
- ☐ 4,5

682 Risk menecment sahəsində məlumatlandırma və bilik artırmanın qruplaşdırılmasına aid deyildir: 1)Nəyi öyrətmək? 2) Kimi öyrətmək? 3) Hansı səviyyədə öyrətmək? 4) Nədən başlamaq? 5) Kimdən başlamaq?

- ☐ 3, 5
- ☐ 1,5
- ☐ 1,2,3
- ☐ 2,4

☒ 4,5

683 İnformasiya cəmiyyətində təsərrüfat subyektlərinin riskləri idarə edəbilməsi onlar üçün nə deməkdir?

- ☐ heç biri
- ☐ güclü olmaq
- ☒ həyatda qalmaq
- ☐ fəaliyyətlərini dəyişdirmək
- ☐ fəaliyyətlərini dayandırmaq

684 İnformasiya cəmiyyətində təsərrüfat subyektlərinin informasiyaya sahib olması onlar üçün nə deməkdir?

- ☐ həyatda qalmaq
- ☒ güclü olmaq
- ☐ heç biri
- ☐ fəaliyyətlərini dayandırmaq
- ☐ fəaliyyətlərini dəyişdirmək

685 CRO vəzifəsi üçün tələb olunan statistika və riyaziyyat sahəsində məlumatlı olmaq bacarığı necə faiz olmalıdır?

- ☐ 55%
- ☒ 24%
- ☐ 18%
- ☐ 15%
- ☐ 10%

686 CRO vəzifəsi üçün tələb olunan uçot və hesabatlar haqqında məlumatlı olmaq bacarığı necə faiz olmalıdır?

- ☐ 55%
- ☒ 15%
- ☐ 10%
- ☐ 8%
- ☐ 18%

687 CRO vəzifəsi üçün tələb olunan idarəetmək bacarığı necə faiz olmalıdır?

- ☒ 18%
- ☐ 10%
- ☐ 55%
- ☐ 100%
- ☐ 8%

688 Həm mülkiyyət kompleksi ,həm də infrastruktur üçün təhlükə mənbəyi ola bilər? 1) İnsan fəaliyyəti 2)Təbiət hadisələri 3) Öhdəsindən gəlmək mümkün olmayan şərait

- ☐ 3
- ☐ 2
- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 1

689 Müəssisənin mülkiyyət kompleksinə aiddir:

- ☒ hamısı

- ☐ valyuta qiymətliləri
- ☐ pulları
- ☐ qiymətli kağızları
- ☐ daşınar və daşınmaz əmlakı

690 Riskin idarə edilməsinə aiddir:

- ☐ heç biri
- ☒ hamısı
- ☐ Təhlükə mənbələrinin aşkar edilməsi ,öyrənilməsi,aradan qaldırılması, azaldılması;
- ☐ Sistemətik monitorinqi həyata keçirmək və təhlükəli hadisələrin mümkün inkişaf ssenarisini proqnozlaşdırmaq;
- ☐ Təhlükəli hadisələrin mənfəətlərinin qarşısının alınması,lokallaşdırılması;

691 Riskin idarə edilməsinə aid deyildir:

- ☐ Sistemətik monitorinqi həyata keçirmək və təhlükəli hadisələrin mümkün inkişaf ssenarisini proqnozlaşdırmaq;
- ☐ Təhlükə mənbələrinin aşkar edilməsi ,öyrənilməsi,aradan qaldırılması, azaldılması;
- ☐ heç biri
- ☒ Təhlükəli hadisələrin mənfəətlərinin qarşısının alınması,qloballaşdırılması, aradan qaldırılması
- ☐ Təhlükəli hadisələrin mənfəətlərinin qarşısının alınması,lokallaşdırılması;

692 Riskin keyfiyyətə qiymətləndirilməsinə aid deyildir: 1)Təhlükə mənbəyinin mövcudluğunu araşdırmaq 2)Təhlükəli hadisənin baş vermə ehtimalını araşdırmaq 3) Zərər vurma ehtimalını araşdırmaq 4) Riyazi hesablamaları tətbiq etmək 5) Korilyasiyon metodunu tətbiq etmək

- ☐ 1,2,3
- ☒ 4,5
- ☐ 4,1
- ☐ 2,3
- ☐ 1,5

693 Sahibkarlıq fəaliyyətinin istənilən subyekti özündə neçə elementi birləşdirir?

- ☐ 6
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 1

694 Firmanın informasiya –təhsil təminatı proqramı hansı qruplar üçün nəzərdə tutulmuşdur?

- ☒ hamısına
- ☐ təşkilatın əməkdaşlarına
- ☐ baş risk meneceri
- ☐ istehlakçılar və ziyarətçilərə
- ☐ xarici mühitin aurasına

695 Firmanın informasiya –təhsil təminatı proqramı hansı qruplar üçün nəzərdə tutulmuşdur?

- ☐ rəhbərlərə
- ☐ təşkilatın əməkdaşlarına
- ☐ risk menecment xidmətinin əməkdaşlarına
- ☒ hamısına
- ☐ funksional rəhbərlərə

696 Firmanın dəyərinin qiymətləndirilməsi metodlarına aid deyildir:

- ☐ Xalis dəyərin mühasibat qiymətləndirilməsi metodu
- ☐ Özünüödəmə qabiliyyəti metodu
- ☐ Gəlir axınlarının kapitallaşdırılması metodu
- ☐ Diskontlaşdırılmış pul axınları metodu
- ☒ Pasiflərin iqtisadi dəyəri metodu

697 Müəssisənin əsas istehsal fəaliyyətinin daxili risk faktorlarına aid deyildir:

- ☐ İşçi heyəti tərəfindən texnoloji disiplinin pozulması
- ☐ Şöbələrin təqsiri üzündən avadanlığın dayanması
- ☐ Texnoloji tsiklin pozulması
- ☐ Əsas avadanlığın qəzası
- ☒ Xarici iqtisadi fəaliyyətin aparıcı qaydalarının əsaslı dəyişdirilməsi

698 İstehsal müəssisələrin fəaliyyətində təsərrüfat risklərinin faktorlarına aid deyildir: 1) Sosial-iqtisadi faktorlar 2) Ekoloji faktorlar 3) Elmi-texniki faktorlar 4) Hüquqi faktorlar 5) Siyasi faktorlar

- ☐ 2,5
- ☒ 4,5
- ☐ 1,5
- ☐ 3,4
- ☐ 1,2,3

699 İstehsal müəssisələrin fəaliyyətində təsərrüfat risklərinin faktorlarının hesablama cədvəlinə aiddir:

- ☒ hamısı
- ☐ Faktorun kodu
- ☐ Faktorun adı
- ☐ Çəki koeffisienti
- ☐ Çəki koeffisienti* Ekspert qətiməti

700 İstehsal müəssisələrin fəaliyyətində təsərrüfat risklərinin faktorlarının hesablama cədvəlinə aid deyildir:

- ☒ Statistik qiymət
- ☐ Çəki koeffisienti* Ekspert qətiməti
- ☐ Çəki koeffisienti
- ☐ Faktorun adı
- ☐ Faktorun kodu